

“Yapı Kredi Bank Azərbaycan” QSC

31 dekabr 2019-cu il tarixinə

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına
uyğun Maliyyə Hesabatları
və Müstəqil Auditorun Hesabatı**

Mündəricat

Müstəqil Auditorun Hesabatı

Maliyyə hesabatları

| | |
|----------------------------------------------------------------|---|
| Maliyyə vəziyyəti haqqında hesabat..... | 1 |
| Mənfeət və ya zərər və sair məcmu gelir haqqında hesabat | 2 |
| Kapitalda dəyişikliklər haqqında hesabat..... | 3 |
| Pul vəsaitlərinin hərəkəti haqqında hesabat..... | 4 |

Maliyyə hesabatları üzrə qeydlər

| | |
|------------------------------------------------------------------------------------|----|
| 1 Giriş..... | 5 |
| 2 Bankın eməliyyat mühiti | 5 |
| 3 Əsas uçot siyaseti | 6 |
| 4 Uçot siyasetinin tətbiqi zamanı ehəmiyyətli ehtimallar və mülahizələr | 15 |
| 5 Yeni ve ya yenidən işlənmiş standartların və onlara dair şəhələrin tətbiqi | 17 |
| 6 Yeni uçot qaydaları..... | 19 |
| 7 Pul vəsaitləri və onların ekvivalentləri..... | 20 |
| 8 Kredit təşkilatlarından alınacaq vəsaitlər | 21 |
| 9 Müşterilərə verilmiş kreditlər..... | 23 |
| 10 ARMB-nin notları və digər istiqrazlar | 38 |
| 11 Əmlak və avadanlıqlar..... | 39 |
| 12 Qeyri-maddi aktivlər | 40 |
| 13 İstifadə hüquqlu aktivlər və icare öhdəlikləri | 41 |
| 14 Mənfeət vergisi..... | 41 |
| 15 Sair aktivlər və öhdəliklər | 43 |
| 16 Kredit təşkilatlarına ödəniləcək vəsaitlər | 44 |
| 17 Müşterilərə ödəniləcək vəsaitlər | 44 |
| 18 Nizamname kapitalı..... | 45 |
| 19 Təəhhüdlər və şərti öhdəliklər | 45 |
| 20 Xalis haqq və komissiya gəlirləri | 46 |
| 21 İşçi heyəti üzrə xərclər..... | 47 |
| 22 Ümumi və inzibati xərclər | 47 |
| 23 Risklərin idarə olunması | 47 |
| 24 Maliyyə alətlərinin ədalətli dəyeri | 57 |
| 25 Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması | 59 |
| 26 Kapitalın adekvatlığı | 60 |



Müstəqil Auditorun Hesabatı

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin Səhmdarlarına və idarə Heyətinə:

Rəy

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Yapı Kredi Bank Azərbaycan” QSC-nin (“Bank”) 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Bankın maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyaseti və digər izahedici məlumatlar da daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin “Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Bankdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz Etika Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də firldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Bankı ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Bankın fasilesiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Bankın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında firildaqcılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər firildaqcılıq və ya səhv nəticəsində yaranan bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında firildaqcılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Firildaqcılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki firildaqcılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərkədən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Bankın daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasetlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasilesizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Bankın fasilesiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə göldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirmeli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Bankın fasilesiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sisteminə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PriceWaterhouse Coopers Audit Azerbaijan LLC

31 yanvar 2020-ci il

Bakı, Azərbaycan Respublikası

"Yapı Kredi Bank Azərbaycan" QSC
Maliyyə vəziyyəti haqqında hesabat
(min Azərbaycan manatı ilə)

| | Qeyd | 31 dekabr 2019 | 31 dekabr 2018 |
|--------------------------------------------------------------------------------------------------------|------|-------------------|-------------------|
| AKTİVLƏR | | | |
| Pul vəsaitləri və onların ekvivalentləri | 7 | 202,396 | 163,432 |
| Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən buraxılmış notlar və digər təşkilatların istiqrazları | 10 | 36,536 | 45,226 |
| Kredit təşkilatlarından alınacaq vəsaitlər | 8 | 20,986 | 62,030 |
| Müşterilərə verilmiş kreditlər | 9 | 160,678 | 144,831 |
| Əmlak və avadanlıqlar | 11 | 3,874 | 4,573 |
| Qeyri-maddi aktivlər | 12 | 7,890 | 7,940 |
| Istifadə hüquqlu aktivlər | 13 | 5,751 | - |
| Sair aktivlər | 15 | 8,936 | 7,793 |
| CƏMI AKTİVLƏR | | 447,047 | 435,825 |
| ÖHDƏLİKLƏR | | | |
| Kredit təşkilatlarına ödəniləcək vəsaitlər | 16 | 10,051 | 7,270 |
| Müşterilərə ödəniləcək vəsaitlər | 17 | 330,609 | 335,050 |
| Cari mənafət vergisi öhdəliyi | | - | 113 |
| Təxire salınmış mənafət vergisi öhdəliyi | 14 | 2,116 | 2,145 |
| Sair öhdəliklər | 15 | 12,922 | 6,093 |
| CƏMI ÖHDƏLİKLƏR | | 355,698 | 350,671 |
| KAPİTAL | | | |
| Nizamnamə kapitalı | 18 | 55,381 | 55,381 |
| Bölüşdürülməmiş mənafət | | 35,968 | 29,773 |
| CƏMI KAPİTAL | | 91,349 | 85,154 |
| CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL | | 447,047 | 435,825 |

31 yanvar 2020-ci il tarixində Bankın İdarə Heyeti adından təsdiqlənmiş və imzalanmışdır:



Cenk Yüksel
İdarə Heyetinin Sədri / Baş
Direktor



Ramin Səfərov
Maliyyə Hesabatları
Departamentinin Müdiri

"Yapı Kredi Bank Azərbaycan" QSC
Mənfəət və ya zərər və sair məcmu gelir haqqında hesabat
(*min Azərbaycan manatı ilə*)

| | Qeyd | 2019 | 2018 |
|-----------------------------------------------------------------------------------|-------------|-----------------|-----------------|
| Faiz gəlirləri | | | |
| Müştərilərə verilmiş kreditlər | | 19,776 | 25,689 |
| Kredit teşkilatlarından alınacaq mebləğlər | | 3,979 | 5,245 |
| İnvestisiya qiymətli kağızları | | 2,633 | 3,775 |
| Faiz xərcləri | | | |
| Müştərilərə ödəniləcək vəsaitlər | | (2,887) | (4,767) |
| İcare öhdəliyi üzrə ödəniləcək vəsaitlər | | (360) | - |
| Kredit teşkilatlarına ödəniləcək vəsaitlər | | (169) | (126) |
| Xalis faiz gəlirləri | | 22,972 | 29,816 |
| Kredit zərərləri üzrə ehtiyat | | (637) | (7,738) |
| Kredit zərərləri üzrə ehtiyatın yaradılmasından sonra xalis faiz gəlirləri | | 22,335 | 22,078 |
| Xalis haqq və komissiya gəlirləri | 20 | 4,957 | 5,241 |
| Xarici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla gəlir | | 3,645 | 4,984 |
| Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi | | | |
| üzrə xalis zərər | | (14) | (62) |
| Sair gəlirlər | | 48 | 52 |
| Qeyri-faiz gəliri | | 8,636 | 10,215 |
| İşçil heyəti üzrə xərclər | 21 | (9,919) | (9,787) |
| Ümumi və inzibati xərclər | 22 | (7,336) | (10,317) |
| Köhnəlmə və amortizasiya xərcləri | 11,12 | (3,820) | (4,068) |
| Istifade hüquqlu aktivlər üzrə amortizasiya xərci | 13 | (2,328) | - |
| Sair dəyərsizləşmə və ehtiyatlar | | 37 | (46) |
| Qeyri-faiz xərcləri | | (23,366) | (24,218) |
| Vergidən əvvəlki mənfəət | | 7,605 | 8,075 |
| Mənfəət vergisi xərci | 14 | (1,410) | (2,121) |
| İL ÜZRƏ MƏNFƏƏT | | 6,195 | 5,954 |
| İL üzrə sair məcmu gelir | | 6,195 | 5,954 |
| İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR | | 6,195 | 5,954 |

"Yapı Kredi Bank Azərbaycan" QSC
Kapitalda dəyişikliklər haqqında hesabat
(*min Azərbaycan manatı ilə*)

| | Nizamname kapitalı | Bölüşdürülməmiş mənfəət | Cəmi |
|--------------------------------------------|-----------------------|----------------------------|---------------|
| 1 yanvar 2018-ci il tarixinə qalıq | 55,381 | 23,819 | 79,200 |
| İl üzrə mənfəət | - | 5,954 | 5,954 |
| İl üzrə cəmi məcmu gəlir | - | 5,954 | 5,954 |
| 31 dekabr 2018-ci il tarixinə qalıq | 55,381 | 29,773 | 85,154 |
| İl üzrə mənfəət | - | 6,195 | 6,195 |
| İl üzrə cəmi məcmu gəlir | - | 6,195 | 6,195 |
| 31 dekabr 2019-cu il tarixinə qalıq | 55,381 | 35,968 | 91,349 |

"Yapı Kredi Bank Azərbaycan" QSC
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
(min Azərbaycan manatı ilə)

| Min Azərbaycan manatı ilə | Qeyd | 2019 | 2018 |
|--------------------------------------------------------------------------------------------------------------------------|-------------|----------------|-----------------|
| Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti | | | |
| Alınmış faizlər | | 29,547 | 27,887 |
| Ödənilmiş faizlər | | (3,716) | (5,822) |
| Alınmış haqq və komissiyalar | | 10,585 | 10,931 |
| Ödənilmiş haqq və komissiyalar | | (5,572) | (5,653) |
| Xarici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla reallaşdırılmış gelir | | 3,645 | 4,984 |
| Alınmış sair gelirlər | | 48 | 52 |
| İşçilər üzrə ödənilmiş xərclər | | (9,340) | (10,339) |
| Ödənilmiş sair əməliyyat xərcləri | | (7,558) | (10,296) |
| Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti | | | |
| | | 17,639 | 11,744 |
| Əməliyyat aktivlərində xalis (artım)/azalma: | | | |
| Kredit təşkilatlarından alınacaq məbləğlər | | 40,001 | (58,318) |
| Müşterilərə verilmiş kreditlər | | (17,357) | (30,840) |
| Sair aktivlər | | (1,019) | 200 |
| Əməliyyat öhdəliklərində xalis artım/(azalma): | | | |
| Kredit təşkilatlarına ödəniləcək vəsaitlər | | 2,781 | 2,953 |
| Müşterilərə ödəniləcək vəsaitlər | | (4,141) | (7,158) |
| Sair öhdəliklər | | 393 | 644 |
| Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri | | | |
| | | 38,297 | (80,775) |
| Ödənilmiş mənfəət vergisi | | (2,012) | (3,916) |
| Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri | | | |
| | | 36,285 | (84,691) |
| İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti | | | |
| İstiqrazların (alınması)/satılması | | 7,460 | (10,210) |
| Əmlak və avadanlıqların alınması | 11 | (1,036) | (1,066) |
| Qeyri-maddi aktivlərin alınması | 12 | (2,205) | (2,366) |
| İnvestisiya fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri | | | |
| | | 4,219 | (13,642) |
| Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti | | | |
| İcare öhdəliklərinin əsas hissəsinin ödənilməsi | | (2,320) | - |
| Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri | | | |
| | | (2,320) | - |
| Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri | | (14) | (62) |
| Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/artım | | | |
| | | 38,170 | (98,395) |
| İlin əvveline pul vəsaitləri və onların ekvivalentləri | | | |
| | | 197,918 | 296,313 |
| İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri | 7, 10 | 236,088 | 197,918 |

Bankın uçot siyasetinə uyğun olaraq pul vəsaitləri və onların ekvivalentləri 33,692 AZN (2018: 34,486 AZN) məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən buraxılmış notlardan ibarətdir.

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

1 Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2019-cu il tarixində başa çatan il üçün Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq "Yapı Kredi Bank" QSC ("Bank") üçün hazırlanmışdır.

Yapı Kredi Bank Azərbaycan ("Yapı Kredi Bank") Azərbaycan Respublikasında təsis olunub və bu ölkədə fəaliyyət göstərir. Yapı Kredi Bank Azərbaycan məhdud məsuliyyətli qapalı səhmdar cəmiyyətdir və Azərbaycanın normativ-hüquqi aktlarına uyğun olaraq qurulmuşdur.

Əsas fəaliyyət. Yapı Kredi Bankın əsas fəaliyyəti Azərbaycan Respublikasında kommersiya və pərakəndə bank əməliyyatlarının həyata keçirilməsidir. Yapı Kredi Bank Azərbaycan Respublikası Mərkəzi Bankının ("ARMB") 11 yanvar 2000-ci ildə verdiyi 243 qeydiyyat nömrəli tam bank lisenziyası əsasında fəaliyyət göstərir. Yapı Kredi Bank Azərbaycan Respublikasının 29 dekabr 2006-cı il tarixli "Əmanetlərin siğortalanması haqqında" Qanununda nəzərdə tutulan əmanetlərin siğortalanması üzrə dövlət programında iştirak edir. Əmanetlərin Siğortalanması Fondu fiziki şəxslərin AZN üçün illik kredit faizi 10%-i, xarici valyutalar üçün isə 2.5%-i keçməyen əmanetlərinin tam qaytarılmasına zəmanət verir.

Bankın hüquqi və faktiki ünvanı. Bankın hüquqi və faktiki ünvanı aşağıdakı kimidir: Azərbaycan Respublikası, Bakı, AZ1078, Cəlil Məmmədquluzadə küçəsi, 73G.

Bankın Azərbaycan Respublikasında 8 filialı (2018: 7 filial) və 1 müştəri xidmətləri şöbəsi (2018: 1 müştəri xidmətləri şöbəsi) fəaliyyət göstərir. 31 dekabr 2019-cu il tarixinə Bankın 245 nəfər işçisi vardır (2018: 257 nəfər).

31 dekabr 2019 və 2018-ci il tarixinə Bankın səhmdar strukturunda səhmdarların payları aşağıdakı kimi olmuşdur:

| Səhmdarlar | % |
|---------------------------------|-------|
| Yapı ve Kredi Bankası A.Ş. | 99.8 |
| YK Yatırım Menkul Degerler A.Ş. | 0.1 |
| YK Lease A.Ş. | 0.1 |
| Cəmi | 100.0 |

Türkiyədə təsis edilmiş "Yapı ve Kredi Bankası A.Ş." ("YKB") Bankın əsas baş müəssisəsidir. YKB-nin səhmləri 1987-ci ildən etibarən İstanbul Fond Birjasında ("IFB") ticarət edilir. 31 dekabr 2019-cu il tarixinə YKB-nin səhmlərinin 18.20%-i birjallarda açıq şəkildə ticarət edilmişdir (31 dekabr 2018: 18.20%). Qalan 81.80% Koç Finansal Hizmetler A.Ş. ("KFS") şirkətinin mülkiyyətindədir. KFS şirkətinin əsas səhmdarları "UniCredito Italiano SPA" və "Koç Holding" şirkətləridir və hər birinin mülkiyyət payı 50% təşkil edir.

2 Bankın əməliyyat mühiti

Azərbaycan iqtisadiyyatında inkişaf etməkdə olan bazarlara xas müəyyən xüsusiyyətlər müşahidə edilir. Azərbaycan iqtisadiyyatının mövcud və gələcək inkişafı və sabitliyi hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və monetar tədbirlərin effektivliyindən, eləcə də xam neftin qiymətlərindən və Azərbaycan manatının sabitliyindən əhəmiyyətli dərəcədə asılıdır.

Neft qiymətlərindəki azalma və milli valyutanın əsas xarici valyutalara qarşı devalvasiyasının nəticəsi olaraq 2016-ci ildə kəskin iqtisadi böhrandan sonra hökumət uzunmüddətli iqtisadi sabitliyi və dayanıqlığı təmin etmək üçün islahatları sürətləndirmişdir. İnstitucional dəyişiklikləri əhatə edən iqtisadi islahatlara əsasən inflasiya aşağı birreqəmli səviyyəde sabitləşmiş, iqtisadi artım pozitiv zonada qalmaqdə davam etmiş, milli valyutanın məzənnəsi dayanıqlı olmuş və xarici sektorda müsbət tendensiyalar yaranmışdır.

Bir sıra qeyri-sabit sistem risklərinə baxmayaraq, borcların ödənilməsi ilə yanaşı bank sektorunun sabitliyi də təmin edilmişdir. "Fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fermanının icrası fiziki şəxslərin borclarının ödənilməsi və vaxtı keçmiş kredit borclarının restrukturizasiyasına gətirib çıxarmış, eləcə də bank sektorunda problemlı kreditlər məsələsinin həllini təmin etmişdir.

2019-cu il ərzində beynəlxalq reyting agentlikləri Azərbaycanın kredit reytingini sabit saxlayıb. İylü ayında Moody's agentliyi Azərbaycanın bank sistemi üzrə proqnozunu "sabit"-dən "müsbat" səviyyəye yüksəldib. Agentlik Azərbaycanın iqtisadi artımının və əvəzsiz dövlət dəstəyinin bank sektoruna müsbət proqnoz verilməsinə təsir edən əsas amillər hesab edir. Dünya Bankının "Doing Business 2020" hesabatına əsasən "Biznes qurmağın asanlığı" indeksi üzrə Azərbaycanın mövqeyi 34-ə yüksəlib.

2 Bankın əməliyyat mühiti (davamı)

Bankın rəhbərliyi mövcud iqtisadi mühitdə baş verən prosesləri müşahidə edir və Bankın yaxın gələcəkdə fəaliyyətinin dayanıqlığını və inkişafını təmin etmek üçün qabaqlayıcı tədbirlər görür. Buna baxmayaraq, mövcud iqtisadi vəziyyətin gələcək təsirini qabaqcadan proqnozlaşdırmaq nisbetən mürəkkəb olduğuna görə rəhbərliyin iqtisadi mühitlə bağlı cari proqnozları və təxminləri faktiki nəticələrdən fərqli ola bilər.

3 Əsas uçot siyaseti

Maliyyə hesabatlarının tərtibatının əsasları. Hazırkı maliyyə hesabatları maliyyə alətlərini ilkin olaraq ədaletli dəyerle tanımaqla, əmlak və avadanlıqları yenidən qiymətləndirməklə, eləcə də maliyyə alətlərini ədaletli dəyerinin dəyişməsi mənfeət və ya zərərə aid olunan ("FVTPL") və ədaletli dəyerinin dəyişməsi sair məcmu gelirə aid olunan kateqoriyalara təsnifləşdirməklə, ilkin dəyer metoduna əsasən hazırlanmışdır. Hazırkı maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot siyasetləri aşağıda göstərilir. 1 yanvar 2019-cu il tarixində BMHS 16-ya keçidlə əlaqədar uçot siyasetində baş verən dəyişikliklərdən başqa, həmin uçot siyaseti başqa cür göstərilmədiyi hallarda, təqdim edilən bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir (Qeyd 5).

Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları. Ədaletli dəyer qiymətləndirmə tarixində bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərən aktivləri satmaq üçün alınacaq və öhdəliyi ötürürən ödenilecek dəyərdir. Ədaletli dəyer ən yaxşı olaraq feal bazarda alınıb satılıb bilən qiymət ilə təsdiqlənir. Feal bazar qiymətlər haqqında davamlı olaraq məlumat eldə etmək üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətde və həcmde həyata keçirildiyi bazardır.

Feal bazarda alınıb satılan maliyyə alətlərinin ədaletli dəyeri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin istifadəsində olan aktiv və ya öhdəliklərin miqdarına hasılı nəticəsində alınan məbləğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticarət dövriyyəsi müəssisənin istifadəsində olan aktiv və öhdəliklərin qarşılılanması üçün kifayət qədər olmadıqda və bir əməliyyat üzrə mövqelərin satılması üçün səfarişlərin yerləşdirilməsi bazar qiymətinə təsir etdikdə baş verir.

Əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə alətlərinin ədaletli dəyerini müəyyən etmək üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoq əməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari dəyerine əsaslanan modellərdən istifadə edilir. Ədaletli dəyerin qiymətləndirilməsi nəticələri aşağıda göstərildiyi kimi ədaletli dəyer iyerarxiyasının seviyələrinə görə təhlil edilir: (i) 1-ci Səviyyəyə oxşar aktivlər və ya öhdəliklər üçün aktiv bazarlarda kotirovka olunan (düzəliş edilməyən) qiymətlər ilə qiymətləndirmələr aiddir, (ii) 2-ci Səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yəni, qiymətlər) və ya dolayısı ilə (yəni, qiymətlər əsasında hesablananlar) müşahidə edilə bilən əhəmiyyətli ilkin məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları ilə qiymətləndirmələr aiddir (iii) 3-cü Səviyyəyə aid olan qiymətləndirmələr yalnız müşahidə oluna bilən bazar məlumatlarına əsaslanır (yəni, qiymətləndirmə üçün əhəmiyyətli həcmde müşahidə oluna bilməyən ilkin məlumatlar tələb edilir). Ədaletli dəyer iyerarxiyasının seviyələri arasında köçürmələr hesabat dövrünün sonunda baş vermiş hesab edilir.

Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alış, buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlər (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilər, brokerlər və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimleyici orqanlar və fond birjalarına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Əməliyyat xərclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri daxil edilmir.

Amortizasiya olunmuş dəyer (AC) əsas məbləğ üzrə ödənişlərin çıxılmasından və hesablanmış faizlerin əlavə edilməsindən, maliyyə aktivləri üçün ise gözənlənən kredit zərərləri üzrə ehtiyatın çıxılmasından sonra maliyyə alətinin ilkin tanınma zamanı qeydə alınan dəyəridir. Hesablanmış faizlər ilkin tanınma zamanı texire salınmış əməliyyat xərclərinin və effektiv faiz dərəcəsi metodundan istifadə etməklə ödənilməli məbləğ üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya edilmiş diskont və ya mükafat (o cümlədən təqdim olunma zamanı texire salınmış komissiyalar, əgər varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatda müvafiq maddələrin balans dəyərində eks olunur.

3 Əsas uçot siyaseti (davamı)

Effektiv faiz metodu maliyyə alətinin balans dəyeri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gelirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi gələcək pul ödənişləri və ya daxilolmalarını (kreditlər üzrə gələcək zərərlər istisna olmaqla) maliyyə alətinin fealiyyət müddəti və ya daha qısa müddət ərzində maliyyə alətinin ümumi balans dəyerinə diskontlaşdırın dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə aləti üçün nəzərdə tutulan dəyişkən faiz dərəcəsi üzrə kredit spredini eks etdirən mükafatlar və ya diskont və yaxud bazar qiymətlərindən asılı olaraq müəyyən edilməyən digər dəyişkən amillər istisna olmaqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli aletlər üzrə pul vəsaitlərinin hərəketini diskont etmək üçün istifadə edilir. Belə mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tə davül müddəti ərzində amortizasiya edilir. Diskont dəyerinin hesablanması müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün komissiyalar daxildir.

Maliyyə alətlərinin ilkin tanınması. FVTPL kateqoriyasında ölçülən maliyyə alətləri ilkin olaraq ədalətli dəyerlə tanınır. Bütün digər maliyyə alətləri əməliyyat xərcləri də daxil olmaqla, ilkin olaraq ədalətli dəyerlə tanınır. Ilkin tanınma zamanı ədalətli dəyer en yaxşı olaraq əməliyyat qiyməti ilə təsdiqlənir. Ilkin tanınma zamanı gelir və ya zərər yalnız ədalətli dəyer ilə əməliyyat qiyməti arasında fərq olduqda qeydə alınır. Əməliyyat qiyməti eyni maliyyə aleti ilə aparılan digər müşahidə oluna bilən cari bazar əməliyyatları və ya əsas məlumat kimi yalnız müşahidə edilə bilən bazarların məlumatlarını istifadə edən qiymətləndirmə modeli ilə təsdiqlənir. Ilkin tanınmadan sonra amortizasiya olunmuş dəyerlər qiyətləndirilən maliyyə aktivləri və ədalətli dəyerin dəyişməsi sair məcmu gəlire aid edilən ("FVOCl") borc alətlərinə investisiyalar üzrə gözlənilən kredit zərərləri üçün ehtiyat tanınır və bu da aktivin ilkin tanınmasından dərhəl sonra zərərin tanınması ilə nəticələnir.

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları ("standart şərtlər" əsasında alış və satışlar), Bankın maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixinde qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar Bankın həmin maliyyə aleti üzrə müqavilə tərəfi olduğu halda tanınır.

Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde qiymətləndirilməsi: qiymətləndirmə kateqoriyaları. Bank maliyyə aktivlərini aşağıdakı kateqoriyalarda təsnifləşdirir: FVTPL, FVOCl və AC. Borc maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde ölçülülməsi: (i) müvafiq aktivlər portfelinin idarə olunması üçün Bankın biznes modelindən və (ii) aktiv üzrə pul axınlarının xüsusiyyətindən asılıdır.

Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde qiymətləndirilməsi: biznes model. Biznes model Bankın pul axınları əldə etməsi məqsədilə portfelin idarə edilməsi üçün istifadə etdiyi metodu eks etdirir və Bankın məqsədinin: (i) aktivlərdən yalnız müqavilə üzrə pul axınlarının əldə edilməsi ("müqavilə üzrə pul axınlarının əldə edilməsi üçün aktivin saxlanılması") və ya (ii) müqavilədə nəzərdə tutulan və aktivlərin satışından yaranan pul axınlarının əldə edilməsi ("müqavilə üzrə pul axınlarının əldə edilməsi və maliyyə aktivlərinin satılması üçün aktivlərin saxlanılması") olub-olmadığını müəyyən edir. (i) və (ii) bəndlər tətbiq edilmədikdə, maliyyə aktivləri "digər" biznes modellərə aid edilir və FVTPL kateqoriyasında ölçülür.

Biznes model qiymətləndirmə tarixində mövcud olan portfel üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün Bankın həyata keçirməyi planlaşdırıldığı fealiyyətə dair bütün müvafiq səbutlar əsasında aktivlər qrupu (portfel səviyyəsində) üçün müəyyən edilir. Biznes modelin müəyyən edilməsi zamanı Bankın nəzərə aldığı amillərə portfelin məqsədi və tərkibi, müvafiq aktivlər üzrə pul axınlarının əldə edilməsi ilə bağlı keçmiş təcrübə, risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə yanaşmalar və aktivlər üzrə gəlirliliyin qiymətləndirilməsi üsulları daxildir. Bankın öz maliyyə aktivləri üçün biznes modellərin müəyyən edilməsi zamanı istifadə etdiyi esas mülahizələr Qeyd 4-də göstərilir.

Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde qiymətləndirilməsi: pul axınlarının xüsusiyyətləri. Biznes model müqavilə üzrə pul axınlarının əldə edilməsi və ya müqavilə üzrə pul axınlarının əldə edilməsi və maliyyə aktivlərinin satılması üçün aktivlərin saxlanılmasını nəzərdə tutduqda, Bank pul axınlarının yalnız əsas borc və faiz ödənişlərindən ibarət olub-olmadığını qiymətləndirir (SPPI təhlili).

Müqavilə şərtləri əsas kredit sazişinin şərtlərinə uyğun olmayan riske və ya dəyişkənliyə məruz qalmanın nəzərdə tutduqda, müvafiq maliyyə aktiv FVTPL kateqoriyasında təsnifləşdirilir və qiymətləndirilir. SPPI təhlili aktivin ilkin tanınması zamanı həyata keçirilir və sonradan yenidən qiymətləndirilmir. Bankın öz maliyyə aktivləri üçün SPPI təhlili həyata keçirdiyi zaman istifadə etdiyi esas mülahizələr Qeyd 4-də göstərilir.

3 Əsas uçot siyaseti (davamı)

Maliyyə aktivlərinin yenidən təsnifləşdirilməsi. Maliyyə aktivlərinin idarə edilməsi üzrə biznes model tam dəyişdirildikdə, bütün maliyyə aletləri yenidən təsnifləşdirilir. Aktivlərin yenidən təsnifləşdirilməsi perspektiv qaydada - biznes modeldəki dəyişiklikdən sonrakı ilk hesabat dövrünün əvvəlindən tətbiq edilir. Bank cari və müqayisəli dövr ərzində öz biznes modelini dəyişdirməmiş və maliyyə aktivlərini yenidən təsnifləşdirməmişdir.

Maliyyə aktivlərinin dəyərsizləşməsi: gözlənilən kredit zərərləri üzrə ehtiyat. Bank amortizasiya olunmuş dəyerle və FVOCI kateqoriyasında ölçülmüş borc aletləri, eləcə də kredit öhdəlikləri və maliyyə zəmanəti müqavilələrindən yaranan risklər üzrə gözlənilən kredit zərərlərini (ECL) proqnozlar əsasında qiymətləndirir. Bank hər bir hesabat tarixində gözlənilən kredit zərərlərini qiymətləndirir və kredit zərərləri üzrə ehtiyat tənimir. Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi aşağıdakılardır: (i) bir sərə məmən neticələrin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş obyektiv və ehtimal ilə ölçülmüş məbləğ, (ii) pulun zaman dəyeri və (iii) hesabat tarixində keçmiş hadisələr, cari şərtlər və proqnozlaşdırılan gələcək iqtisadi vəziyyət haqqında artıq xərc çəkmədən və ya çalışmadan əldə edilə bilən əsaslandırılmış və təsdiqlənmiş məlumat.

Amortizasiya olunmuş dəyerle ölçülən borc aletləri gözlənilən kredit zərərləri üzrə ehtiyat çıxılmaqla, maliyyə vəziyyəti haqqında hesabatda göstərilir. Kredit öhdəlikləri və maliyyə zəmanətləri üzrə gözlənilən kredit zərərləri üçün maliyyə vəziyyəti haqqında hesabatda öhdəliyin tərkibində ayrıca ehtiyat tənimir. FVOCI kateqoriyasında qiymətləndirilən borc aletlərinin amortizasiya olunmuş dəyerində dəyişikliklər gözlənilən kredit zərərləri üçün ehtiyat çıxılmaqla mənfeət və ya zərərdə tənimir. Balans dəyərindəki digər dəyişikliklər sair məcmu gelirlərdə FVOCI kateqoriyasında qiymətləndirilən borc aletləri üzrə "zərər çıxılmaqla gelir" kimi tənimir.

Bank maliyyə aktivlərinin ilkin təniməsindən etibarən kredit keyfiyyətindəki dəyişikliklərə əsaslanaraq üç mərhələli dəyərsizləşmə modeli tətbiq edir. Ilkin tənimə zamanı dəyərsizləşməmiş maliyyə aleti 1-ci Mərhələyə təsnifləşdirilir. 1-ci Mərhələdə maliyyə aktivləri üzrə gözlənilən kredit zərərləri növbəti 12 ay ərzində və ya müqavilədə nezərdə tutulan ödəniş tarixinə qədər (12 ay bitənə qədər) baş verə bilən defolt hadisələri nəticəsində yaranmış bütöv müddət üçün gözlənilən kredit zərərləri ("12 aylıq gözlənilən kredit zərəri") məbleğində qiymətləndirilir. Bank ilkin tənimə vaxtından etibarən kredit riskində əhəmiyyətli dərəcədə artımın ("SICR") baş verdiyini müəyyən edərsə, aktiv 2-ci Mərhələyə köçürülrə və həmin aktiv üzrə gözlənilən kredit zərərləri bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında, yeni müqavilədə göstərilən ödəniş tarixinə qədər, lakin gözlənilən hər hansı qabaqcadan ödənişləri nəzəre almaqla ("bütöv müddət üçün gözlənilən kredit zərərləri") qiymətləndirilir. Kredit riskində əhəmiyyətli dərəcədə artımın baş vermesinin Bank tərəfindən müəyyən edilməsi qaydası Qeyd 23-də təqdim edilir. Bank maliyyə aktivinin dəyərsizləşməsini müəyyən edərsə aktiv 3-cü Mərhələyə köçürülrə və həmin aktiv üzrə gözlənilən kredit zərərləri bütöv müddət üçün gözlənilən kredit zərərləri kimi qiymətləndirilir. Dəyərsizləşmiş aktivlərin və defolt hadisəsinin Bank tərəfindən müəyyən edilməsi qaydası Qeyd 23-də izah edilir.

Kredit və istifadə olunmamış kredit xəttindən ibarət olan kredit kartları kimi müəyyən maliyyə aletləri üzrə istisna olaraq kredit zərərləri Bankın kredit riskinə məruz qaldığı müddət, yeni belə kredit zərərlərinin kredit riskinin idarə edilməsi tədbirləri vasitəsilə azaldılmasına qədər olan dövr ərzində (bu dövr kredit müqaviləsinin maksimum müddətindən artıq olsa belə) qiymətləndirilir. Bu, kreditin ödənilməsinin tələb edilməsi və istifadə olunmamış kredit xəttinin ləğv edilməsinə görə kredit zərərinə məruz qalan məbleğin müqavilədə nezərdə tutulan bildiriş müddəti ilə mehdudişləşmaması ilə əlaqədardır.

Maliyyə aktivlərinin silinmesi. Maliyyə aktivlərini bərpa etmək üçün Bankın bütün praktiki imkanları tükəndikdə və Bank belə aktivlərin bərpasına dair gözləntilərin əsaslandırılmadığı qənaətinə gəldikdə, maliyyə aktivləri tam və ya qismən silinir. Aktivlərin silinməsi tənimənin dayandırılması əks etdirir. Bank müqaviləye əsasən ödənilməli məbleğləri bərpa etməyə cəhd etdiyikdə, lakin həmin məbleğlərin bərpası ilə bağlı əsaslandırılmış gözləntiləri olmadıqda, bərəsində hələ də məcburi bərpa tədbirləri görülen maliyyə aktivlərini sile biler.

Maliyyə aktivlərinin təniməsinin dayandırılması. Bank aşağıdakı hallarda maliyyə aktivlərinin təniməsini dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Bank maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürürülən haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərifə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürürmedikdə və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda. Qarşı tərifə satışa məhdudiyyətlər qoymadan aktivləri tam olaraq əlaqəli olmayan üçüncü tərifə satmaq imkanına malik olmadıqda nəzarəti özündə saxlayır.

3 Əsas uçot siyaseti (davamı)

Maliyyə aktivlərinin modifikasiyası. Bank bəzən maliyyə aktivləri üzrə müqavilə şərtlərinə yenidən baxır və ya onları dəyişdirir. Bu zaman Bank aşağıdakı amilləri nəzərə alaraq, müqavilə üzrə pul axınlarının modifikasiyasının əhəmiyyətli olduğunu qiymətləndirir: aktivin risk profiline əhəmiyyətli dərəcədə təsir göstərən hər hansı yeni müqavilə şərtləri (məsələn, mənfəətdə pay və ya kapital üzrə gelirlilik), faiz dərəcəsindəki əhəmiyyətli dəyişikliklər, valyutada dəyişikliklər, aktivlə bağlı kredit riskinə əhəmiyyətli dərəcədə təsir göstərən yeni və ya əlavə kredit təminatının yaranması və ya borcalanın maliyyə çətinliyi olduqda kreditin müddətinin əhəmiyyətli dərəcədə artırılması.

Yeni şərtlər əhəmiyyətli dərəcədə fərqləndikdə əvvəlki aktiv üzrə pul axınlarını əldə etmək hüququ başa çatdırığına görə Bank əvvəlki maliyyə aktivinin tanınmasını dayandırır və yeni aktivi ədalətli dəyərlə taniyır. Müqavilə şərtlərinə yenidən baxılması tarixi növbəti dəyərsizləşmənin hesablanması, o cümlədən kredit riskinin əhəmiyyətli dərəcədə artması faktının müəyyən edilməsi üçün ilkin tanınma tarixi hesab edilir. Bundan əlavə, Bank yeni kreditin və ya borc aletinin SPPI meyarına uyğunluğunu qiymətləndirir. Tanınması dayandırılmış ilkin aktivin balans dəyeri ilə əhəmiyyətli dərəcədə modifikasiya edilmiş yeni aktivin ədalətli dəyəri arasındaki hər hansı fərq (fərqli mahiyyəti səhmdarlarla həyata keçirilən kapital əməliyyatına aid edilmədiyi təqdirdə) mənfəət və ya zərərdə tanınır.

Müqavilə şərtlərinə qarşı tərəfin maliyyə çətinlikleri və əvvəlcədən razılışdırılmış ödənişləri həyata keçirə bilməməsi səbəbindən yenidən baxılarsa, Bank aktiv üzrə risklərin və faydaların müqavilə şərtlərinin dəyişdirilməsi nəticəsində əhəmiyyətli dərəcədə fərqləndiyini müəyyən etmək üçün aktivlər üzrə ilkin və düzəliş edilmiş gözlənilən pul axınlarını müqayisə edir. Risklər və faydalar dəyişmədikdə, modifikasiya edilmiş aktiv ilkin aktivdən əhəmiyyətli dərəcədə fərqlənmir və bu modifikasiya tanınmanın dayandırılmasına getirib çıxarmır. Bank modifikasiya edilmiş müqavilə üzrə pul axınlarını ilkin effektiv faiz dərəcəsi ilə diskontlaşdırmaqla, ümumi balans dəyerini yenidən hesablayır və modifikasiya nəticəsində yaranan gəlir və ya zərəri mənfəət və ya zərərdə tanınır.

Maliyyə öhdəliklərinin qiymətləndirilmə kateqoriyaları. Maliyyə öhdəlikləri aşağıdakılardır istisna olmaqla, sonradan amortizasiya olunmuş dəyərlə təsnifləndirilir: (i) FVTPL kateqoriyasında qiymətləndirilən maliyyə öhdəlikləri: bu təsnifat törəmə maliyyə alətləri, ticarət üçün saxlanılan maliyyə öhdəlikləri (məsələn, qiyməti kağızlar üzrə qısamüddətli mövqelər), bizneslərin birləşməsi zamanı alıcı tərəfindən tanınan şərti ödənişlər və ilkin tanınma zamanı belə öhdəliklər kimi müəyyən edilən digər maliyyə öhdəliklərinə tətbiq edilir və; (ii) maliyyə zəmaneti müqavilələri və kredit öhdəlikləri.

Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması. Maliyyə öhdəliyinin tanınması öhdəlik icra edildiyi halda dayandırılır (yəni, müqavilədə göstərilən öhdəlik yerinə yetirildikdə, ləğv edildikdə və ya icra müddəti başa çatdıqda).

Öhdəliklərin icrası ilə nəticələnməyən dəyişikliklər əvvəlki tarixlə məcmu amortizasiyanın hesablanması metodu ilə texmini göstəricinin dəyişməsi kimi uçota alınır və bu zaman gəlir və ya zərər balans dəyerindəki fərqli iqtisadi mahiyyəti səhmdar ilə kapital əməliyyatlarına aid edilmədiyi təqdirdə, mənfəət və ya zərərdə eks etdirilir.

Pul vəsaitləri və onların ekvivalentləri. Pul vəsaitləri və onların ekvivalentləri pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrile bilən və dəyərin cüzi dəyişməsi kimi riskə məruz qalan qısamüddətli qoyuluşlardır. Pul vəsaitləri və onların ekvivalentlərinə nağd pul, məcburi ehtiyatlar istisna olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankından alınacaq vəsaitlər, müxbir hesablar üzrə məhdudiyyət qoyulmamış vəsaitlər, eləcə də overnaty depozitlər və ilkin ödəniş müddəti üç aydan az olan depozitlər daxildir. Verilmə tarixində istifadəsi üç aydan çox müddətə mehdudiyyət qoyulmuş vəsaitlər maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarda pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakı sebəblərə görə amortizasiya olunmuş dəyərlə qeydə alınır: (i) müqavilə üzrə pul axınlarını əldə etmək məqsədile saxlanılır və həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərindən ibarətdir, və (ii) FVTPL kateqoriyasında qiymətləndirilir. Mərkəzi Bankın notları pul vəsaitləri və onların ekvivalentlərindən ibarətdir.

Mərkəzi Bankdakı məcburi ehtiyatlar. Mərkəzi Bankdakı məcburi ehtiyatlar amortizasiya olunmuş dəyərlə uçota alınır və Bankın gündəlik əməliyyatlarının maliyyələşdirilməsi üçün nəzərdə tutulmayan faizsiz məcburi ehtiyat depozitlərini eks etdirir və bu səbəbdən pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib edilməsi məqsədilə pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir.

3 Əsas uçot siyaseti (davamı)

Kredit təşkilatlarından alınacaq vəsaitlər. Kredit təşkilatlarından alınacaq vəsaitlər Bank tərəfindən kontragent banklara avans şəklində nağd pul verildiyi zaman uçota alınır. Kredit təşkilatlarından alınacaq vəsaitlər (i) müqavilə üzrə pul axınlarını eldə etmək məqsədilə saxlanıldıqda və həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə, və (ii) FVTPL kateqoriyasında qiymətləndirilmədikdə amortizasiya olunmuş dəyərlə ucota alınır.

Borc qiymətli kağızlara investisiyalar. Biznes modelə və pul axınlarının xüsusiyyətinə əsasən Bank borc qiymətli kağızları AC, FVOCI və ya FVTPL kateqoriyaları üzrə təsniflədirir. Borc qiymətli kağızları müqavilə üzrə pul axınlarını eldə etmək məqsədilə saxlanıldıqda, həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə və uçot uyğunsuzluğunu əhəmiyyətli dərəcədə azaltmaq üçün FVTPL kateqoriyasında qiymətləndirilmədikdə amortizasiya olunmuş dəyərlə ucota alınır.

Borc qiymətli kağızları müqavilə üzrə pul axınlarını eldə etmek və satmaq üçün saxlanıldıqda, həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə və FVTPL kateqoriyasında qiymətləndirilmədikdə FVOCI kateqoriyasında uçota alınır. Bu aktivlər üzrə faiz gəlirləri effektiv faiz dərəcəsi metodu ilə hesablanır və mənfəət və ya zərərdə tanınır. Gözənlənilən kredit zərərləri modelinə əsasən müəyyən edilmiş dəyərsizləşmə ehtiyati il üzrə mənfəət və ya zərərdə tanınır. Balans dəyərindəki bütün digər dəyişikliklər sair məcmu gəlirdə qeydə alınır. Borc qiymətli kağızların tanınması dayandırıldıqda əvvəl sair məcmu gəlirdə tanınan məcmu gəlir və ya zərər sair məcmu gəlirdən mənfəət və zərərə yenidən təsnifləşdirilir.

Borc qiymətli kağızlara investisiyalar amortizasiya olunmuş dəyərlə qiymətləndirilən və ya FVOCI kateqoriyasına aid olunan maliyyə aktivləri üzrə tanınma meyarlarına cavab vermədikdə, FVTPL kateqoriyasında uçota alınır. Bank, həmçinin ilkin tanınma zamanı yenidən təsnifləşdirmə hüququ olmadan öz mülahizəsinə əsasən borc qiymətli kağızlara investisiyaları FVTPL kateqoriyasına təsnifləşdirə bilər (əgər bu, fərqli uçot metodları ilə tanınan və ya qiymətləndirilən maliyyə aktivləri və öhdəlikləri arasında uçot uyğunsuzluğunu əhəmiyyətli dərəcədə azaldarsa).

Müştərilərə verilmiş kreditlər. Müştərilərə verilmiş kreditler müştərinin kreditini almaq və ya müştəriyə kredit vermək məqsədilə Bank tərəfindən müştərilərə avans şəklində nağd pul verildiyi zaman ucota alınır. Biznes model və pul axınlarının xüsusiyyətini nəzəre alaraq, Bank müştərilərə verilmiş kreditləri və avansları aşağıdakı kateqoriyalardan birinə təsniflədirir: (i) AC: kreditler müqavilə üzrə pul axınlarını eldə etmək məqsədilə saxlanıldıqda, həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə və könüllü olaraq FVTPL kateqoriyasına aid edilmədikdə və (ii) FVTPL: kreditlər SPPI, AC və ya FVOCI kateqoriyasında qiymətləndirmə meyarlarına uyğun olmadıqda FVTPL kateqoriyasında ölçülür.

Dəyərsizləşmə üzrə ehtiyatlar gözənlənilən kredit zərərləri üzrə proqnoz modellərə əsasən müəyyən edilir. Gözənlənilən kredit zərərlərinin qiymətləndirilməsində istifadə edilən ilkin məlumatlar, fərziyyələr və hesablama üsulları haqqında məlumat, eləcə də Bank tərəfindən proqnoz məlumatlarının gözənlənilən kredit zərərləri modellərinə daxil edilmesi qaydası Qeyd 23-də göstərilir.

Azərbaycan Respublikası Mərkəzi Bankının (Mərkəzi Bank) notları və digər istiqrazlar. Mərkəzi Bankın notları bir aydan az müddətədək buraxılır və pul vəsaitləri və onların ekvivalentlərindən ibarətdir. Borc qiymətli kağızlara digər investisiyalar amortizasiya olunmuş dəyərdə qiymətləndirilir.

Yenidən mülkiyyətə keçmiş girovlar. Yenidən mülkiyyətə keçmiş girovlar vaxtı keçmiş kreditlərlə bağlı Bank tərəfindən eldə edilmiş maliyyə və qeyri-maliyyə aktivlərindən ibarətdir. Bu aktivlər eldə edildiyi zaman ilkin olaraq ədalətli dəyərdə tanınır və aktivlərin növündən və Bankın həmin aktivləri istifadə etmək niyyətindən asılı olaraq əmlak və avadanlıqlar, digər maliyyə aktivləri, investisiya mülkiyyəti və sair aktivlərin tərkibində mal-material ehtiyatlarına daxil edilir. Yenidən mülkiyyətə keçmiş girovlar balans dəyəri və ya satış xərcləri çıxılmaqla ədalətli dəyərin ən aşağı olunu ilə ölçülür. Aktivin balans dəyərinin dəyərsizləşməsini eks etdirən her hansı hadisə və ya şəraitdə dəyişiklik baş verərsə, Bank ədalətli dəyərdən satış xərclərini çıxmışla, ilkin və ya sonrakı silinmə üzrə dəyərsizləşmə zərərini tanır.

3 Əsas uçot siyaseti (davamı)

Kreditlərin verilməsi üzrə öhdəliklər. Bank kreditlərin verilməsi üçün öhdəliklər götürür. Bele öhdəliklər geri çağırılmayan öhdəliklər və ya geri çağırılması yalnız əhəmiyyətli dərəcədə mənfi dəyişikliklərə cavab olaraq mümkün olan öhdəliklərdir. Bele öhdəliklər ilkin olaraq adətən alınan ödəniş məbləği ilə təsdiqlənən ədaletli dəyərlə tanınır. Bu məbləğ Bank tərəfindən müəyyən kredit müqaviləsinin bağlanacağı və kreditin verilməsindən sonra qısa müddəti ərzində onun istifadəsini planlaşdırmaçığı ehtimal olunan hallar istisna olmaqla, öhdəliyin müddəti ərzində düz xətt metodu ilə amortizasiya edilir; kreditlərin verilməsi üzrə öhdəliklər ilə bağlı beş komissiya gəlirləri gelecek dövrlərin gəlirləri kimi uçota alınır və ilkin tanınma zamanı kreditin balans dəyərindən daxil edilir. Hər bir hesabat dövrünün sonunda öhdəliklər aşağıdakı qaydada qiymətləndirilir: (i) ilkin tanınma zamanı amortizasiya olunmamış qalıq məbləğində və (ii) ECL modeli əsasında müəyyən edilmiş zərər üzrə ehtiyatın məbləğində. Öhdəlik bazar faiz dərəcəsindən aşağı faizlə kreditin verilməsini nəzərdə tutmadıqda, öhdəlik bu iki məbləğdən daha yüksək oları ilə qiymətləndirilir. Kreditlərin verilməsi ilə bağlı öhdəliklərin balans dəyəri öhdəliklərə aid edilir. Kredit və istifadə edilməmiş kredit öhdəliyindən ibarət olan müqavilələrdə Bank istifadə edilməmiş kredit komponenti və kredit komponenti üzrə ECL-i ayrıca müəyyən edə bilmədikdə, istifadə edilməmiş kredit üzrə ECL kredit zərərləri üzrə ehtiyat ilə birlikdə tanınır. Verilmiş kredit və istifadə edilməmiş kredit öhdəliyi üzrə məcmu ECL kreditin ümumi balansı dəyərindən artıq olduqda, artıq olan hissə öhdəlik kimi tanınır.

Maliyyə zəmanətləri. Maliyyə zəmanətləri müəyyən debitorun borc aləti üzrə ilkin və ya dəyişdirilmiş şərtlərə əsasən ödənişləri vaxtında həyata keçirə bilmədiy halda zəmanət sahibinə dəymış zərərin əvezinin ödənilməsini Bankda tələb edir. Maliyyə zəmanətləri ilkin olaraq "sair öhdəliklərdə" adətən alınan komissiya məbləğine bərabər olan ədaletli dəyərlə tanınır. Bu məbləğ zəmanətin müddəti ərzində düz xətt metodu ilə amortizasiya edilir. Hər bir hesabat dövrünün sonunda zəmanətlər aşağıdakı məbləğlərdən daha yüksək oları ilə qiymətləndirilir: (i) zəmanət üzrə zərər məbləği üçün gözlənilən zərər modeli ilə müəyyən edilən ehtiyat və (ii) ilkin tanınma zamanı amortizasiya olunmamış məbləğin qalığı. Bundan əlavə, maliyyə vəziyyəti haqqında hesabatda aktiv kimi tanınan alınacaq komissiyalar üçün gözlənilən kredit zərərləri üzrə ehtiyat tanınır.

Vergilər. Cari mənfəət vergisi xərci Azərbaycan Respublikasının qanunları əsasında hesablanır.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri öhdəlik metodundan istifadə etməklə müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış mənfəət şirkətlərin birləşməsi olmayan əməliyyat zamanı qudvilin və ya aktiv və ya öhdəliyin ilkin tanınmasından irəli gəlmeyəndə və əməliyyat zamanı nə ucot mənfəətinə, nə də vergiye cəlb edilən mənfəətə və ya zərərə təsir göstərmədiyi hallarda, təxirə salınmış mənfəət vergisi aktivlərinin və öhdəliklərinin vergi bazası və onların maliyyə hesabatları məqsədləri üçün balans dəyərləri arasında bütün müvəqqəti fərqlər üzrə müəyyən edilir.

Təxirə salınmış vergi aktivləri yalnız bu dərəcədə müəyyən edilir ki, çıxılan müvəqqəti fərqlərin istifadə edilə bilməsi üçün vergiye cəlb edilən mənfəətin mövcud olması ehtimalı olsun. Təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri, hesabat tarixinə qüvvədə olan və ya əsas etibarı ilə qüvvədə olan vergi dərəcələri və vergi qanunları əsasında aktivlərin satıldığı və ya öhdəliklərin yerinə yetirildiyi müddədə tətbiq edilən vergi dərəcələri ilə ölçülür.

Müvəqqəti fərqli bərpa edilməsi vaxtı nəzarət altında olduğu və müvəqqəti fərqli yaxın gelecekde bərpa edilməməsi ehtimal edildiyi hallar istisna olmaqla, təxirə salınmış mənfəət vergisi töremlə müəssisələrə, assosiasiya olunmuş müəssisələrə və birge müəssisələrə investisiyalardan irəli gələn müvəqqəti fərqlər üzrə eks etdirilir.

Bundan əlavə, Azərbaycanda Bankın fəaliyyəti ilə bağlı ƏDV, əmlak vergisi, ödəme mənbəyində tutulan vergi və sair müxtəlif əməliyyat vergiləri tətbiq edilir. Bu vergilər ümumi və inzibati xərclərin tərkibinə daxil edilir.

Əmlak və avadanlıqlar. Əmlak və avadanlıqlar gündəlik xidmət xərcləri istisna olmaqla, yiğilmiş amortizasiyanı və hər hansı tanınmış dəyərsizləşmə zərərini çıxmala ilkin dəyəri ilə tanınır. Tanınma meyarına uyğun gələndə, əmlak və avadanlıqların bir hissəsinin əvez etdirilməsi xərcləri yaranan zaman həmin dəyərə daxil edilir.

Əmlak və avadanlığın balans dəyəri dəyərsizləşmə baxımından balans dəyərinin qaytarılmayacağını göstərən hadisələr baş verəndə və ya şəraitlər dəyişəndə yenidən qiymətləndirilir.

3 Əsas uçot siyaseti (davamı)

Amortizasiya. Aktiv istifadəyə hazır olduğu andan bu aktiv üzrə amortizasiya hesablanmasığa başlayır. Amortizasiya aktivlərin balans dəyərlərini aşağıda göstərilən proqnozlaşdırılan istifadə müddətləri üzrə bərabər hissələrə bölməklə hesablanır:

| | illər |
|---------------------------------------------|--------------|
| İcarəyə götürülmüş aktivlərin əsaslı təmiri | 4 - 15 |
| Mebel və digər avadanlıqlar | 4 - 5 |
| Kompüter və ofis avadanlığı | 4 |
| Nəqliyyat vasitələri | 4 |

Aktivlərin qalıq dəyərləri, istifadə müddətləri və metodlar yenidən baxılaraq, hər maliyyə ilinin sonunda lazım olduğunuca yeniləşdirilir.

Təmir və rekonstruksiya xərcləri çəkildikcə xərclərə aid edilir və kapitallaşdırılmalı olduğu hallar istisna olmaqla, digər əməliyyat xərclərinə daxil edilir.

Qeyri-maddi aktivlər. Qudvildən başqa qeyri-maddi aktivlər kompüter programlarından və lisenziyalardan ibarətdir.

Ayrıca alınmış qeyri-maddi aktivlər ilk olaraq maya dəyeri ile tanınır. İlkin tanınmadan sonra qeyri-maddi aktivlər yüksəlmiş amortizasiya və yüksəlmiş dəyərsizləşmə zərerlerini çıxmışla maya dəyeri ilə eks etdirilir. Qeyri-maddi aktivlərin istifadə müddətləri məhdud və ya qeyri-müəyyən müddətlər kimi müəyyən edilmişdir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 1-10 illik istifadə müddəti üzrə amortizasiya hesablanır və həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyərsizləşmə əlamətləri mövcud olanda dəyərsizləşmə baxımından qiymətləndirme aparılır. Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi aktivlərlə bağlı amortizasiya müddəti və metodları ən azından her maliyyə ilinin sonunda yenidən baxılır.

1 yanvar 2019-cu il tarixindən Bankın icarəyə götürən qismində çıxış etdiyi icarə müqavilələrinin uçotu. Bank ofis binaları, mənzillər, avtomobillər və ATM-ləri icarəyə götürür. İcarə müqaviləleri Bnakın icarəyə götürülmüş aktivi istifadə etdiyi tarixe müvafiq öhdəlikle birlikdə istifadə hüquqlu aktivlər kimi tanınır. Hər bir icarə ödənişi öhdəlik və maliyyə xərcləri arasında bölüşdürürlür. Maliyyə xərcləri hər bir dövr üçün öhdəliyin qalığı üzrə sabit olaraq müntəzəm faiz dərəcəsini təmin etmek üçün icarə müddəti ərzində mənfəət və ya zərərə aid edilir. İlkin dəyərlə tanınan istifadə hüquqlu aktiv onun faydalı istifadə və ya icarə müddəti ərzində (bu müddətlərdən hansı daha tez başa çatarsa) düz xətt metodu ilə amortizasiya edilir.

Icarə müqaviləsi üzrə yaranan öhdəliklər ilk olaraq cari dəyərlə qiymətləndirilir. İcarə öhdəliklərinə aşağıdakı icarə ödənişlərinin xalis cari dəyeri daxildir:

- icarə üzrə alınacaq həvəsləndirici ödənişlər çıxılmaqla, sabit ödənişlər (mahiyətcə sabit ödənişlər daxil olmaqla);
- indeks və ya dərəcələrdən asılı olan dəyişən icarə ödənişləri;
- son qalıq dəyeri üzrə ödəniləcək zəmanət məbləğləri;
- icarəyə götürənin əsaslandırılmış şəkildə əmin olduğu halda alış seçiminin icra olunacaq qiyməti;
- icarə müddəti ərzində icarəyə götürən icarəni ləğv etmə seçimini gerçekləşdirirəsə, icarənin ləğv edilməsinə görə cərimə ödənişləri.

Icarə ödənişləri icarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi ilə diskontlaşdırılır. Bu faiz dərəcəsinin müəyyən edilməsi mümkün olmadiqda, icarəyə götürənin borc üzrə artan faiz dərəcəsi istifadə olunur. Borc üzrə artan faiz dərəcəsi oxşar iqtisadi mühitdə eyni şərtlərə aktivi eldə etmək üçün icarəyə götürənin zəruri olan vəsaitlərin cəlb edilməsi zamanı ödəməli olduğu faiz dərəcəsidir.

Istifadə hüquqlu aktivlər aşağıdakılardan nəzərə alınmaqla, ilk olaraq qiymətləndirilir:

- icarə öhdəliyinin ilk olaraq qiymətləndirmə məbləği;
- icarə üzrə həvəsləndirici ödənişlər çıxılmaqla, icarə müqaviləsinin başlanma tarixindən əvvəl aparılmış bütün icarə ödənişləri;
- bütün ilk olaraq birbaşa xərclər;
- bərpa xərcləri.

3 Əsas uçot siyaseti (davamı)

İcare müddətini müəyyənləşdirərən Bankın rəhbərliyi icarə müddətinin uzadılması və ya icarə müqaviləsinə xitam verilməsi seçiminin istifadə edilməməsi üçün iqtisadi stimul yaranan bütün fakt və halları nəzərə alır. İcarə müddətinin (və ya icarə müqaviləsinə xitam verilməsi seçimlerinin icrası müddətindən sonrakı dövrlərin) uzadılması seçimləri yalnız müqavilenin müddətinin uzadılacağına və ya xitam verilməyəcəyinə əsaslı şəkildə əminlik olduqda, icarə müddətinə daxil edilir.

Qiymətləndirməyə təsir edən mühüm hadisə baş verdiğdə və ya şəraitdə əhəmiyyətli dəyişiklik olduqda və belə hallar icareyə götürənin nezarəti altında olduqda qiymətləndirmə yenidən nəzərdən keçirilməlidir.

1 yanvar 2019-cu il tarixinə qədər Bankın icareyə götürən qismində çıxış etdiyi əməliyyat icarəsi müqavilələrinin uçotu. Bank mülkiyyətlə bağlı risk və faydalaların əsas etibarilə icareyə verəndə Banka ötürülməsini nəzərdə tutmayan icarə müqaviləsində icareyə götürən qismində çıxış etdikdə, ümumi icarə ödənişləri icarə müddəti ərzində düz xətt metoduna əsasən il üzrə mənfəət və ya zərərdə (icarə xərcləri kimi) tanınır.

Digər kredit təşkilatlarına ödəniləcək vəsaitlər. Digər kredit təşkilatlarına ödəniləcək vəsaitlər kontragent banklar tərəfindən Banka nağd pul və ya sair aktivlər şəklində avans verildiyi zaman qeydə alınır. Qeyri-derivativ maliyyə öhdəlikləri amortizasiya edilmiş dəyerlə ucotta alınır.

Müşterilərə ödəniləcək vəsaitlər. Müşterilərə ödəniləcək vəsaitlər fiziki şəxslər, dövlət müəssisələri və ya hüquqi şəxslər qarşısındaki qeyri-derivativ maliyyə öhdəliklərini eks etdirir və amortizasiya edilmiş dəyerlə ucotta alınır.

Ehtiyatlar. Bank ehtiyatları keçmiş hadisənin nəticəsi olan cari (hüquqi və ya konstruktiv) öhdəliyə sahib olduqda, öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərələri təcəssüm etdirən resursların xaric olmasının tələb olunacağını ehtimal etdikdə və öhdəliyin məbləğini etibarlı qiymətləndirə biləndə tanır.

Nizamnamə kapitalı. Adı səhmlər kapital kimi təsnif edilir. Bizneslərin birləşməsi istisna olmaqla, yeni səhmlərin buraxılması ilə birbaşa bağlı olan kənar xərclər kapitalın tərkibində həmin emissiya nəticəsində əldə edilmiş məbləğin azalması kimi eks etdirilir.

Əldə edilmiş vəsaitlərin ədaletli dəyerinin emissiya zamanı səhmlərin nominal dəyerindən artıq mebləği əlavə kapital kimi eks etdirilir.

Maliyyə vəziyyəti haqqında hesabatdakı maddələrin likvidlik ardıcılığı ilə təqdim edilməsi. Bank üçün dəqiq müəyyən edile bilən əməliyyat dövrü olmadığına görə o, cari və uzunmüddəti aktiv və öhdəlikləri maliyyə vəziyyəti haqqında hesabatda ayrıca göstərmir. Bunun əvəzində aktiv və öhdəliklər likvidlik ardıcılılığı ilə təqdim olunur. Maliyyə aletlerinin gözlənilən ödəmə müddətləri üzrə tehlili Qeyd 23-də göstərilir.

Şərti öhdəliklər. Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onların ödənilmesi üçün ehtiyatların xərclənməsi ehtimalı az olanda, maliyyə hesabatlarında açıqlanır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onlarla bağlı iqtisadi faydalaların daxil olması ehtimal ediləndə maliyyə hesabatlarında açıqlanır.

Faiz gelir və xərclərinin uçotu. Bütün borc aletleri üzrə faiz gelirləri və xərcləri effektiv faiz metoduna əsasən hesablama metodu ilə qeydə alınır. Bu metoda əsasən, faiz gelirləri və xərclərinə müqavilə tərefləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, sövdələşmə xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Faiz gelirləri dəyərsizləşmiş maliyyə aktivləri (3-cü Merhələ) istisna olmaqla, maliyyə aktivlərinin ümumi balans dəyerinə effektiv faiz dərəcəsini tətbiq etməklə hesablanır. Belə aktivlər üzrə faiz gelirləri hesablayarkən dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, aktivin amortizasiya olunmuş dəyerinə effektiv faiz dərəcesi tətbiq edilir.

Haqq və komissiya gelirləri. Bank haqq və komissiya gelirlərini müşterilərə göstərdiyi xidmətlərdən əldə edir. Haqlardan əldə edilən gelir aşağıdakı iki kateqoriyaya bölüne bilər:

- Müəyyən zaman anında göstərilmiş xidmətlərdən komissiya geliri**

Haqq və komissiya gelirləri müşterinin Bank tərəfində göstərilən xidmətlərin faydasını eyni anda qəbul və istifadə etdiyi müəyyən dövr ərzində düz xətt metodu ilə tanınır. Müəyyən müddətde göstərilmiş xidmətlərdən komissiya geliri həmin müddət ərzində hesablanır. Bu haqlara komissiya geliri daxildir. Kreditlərin verilməsi öhdəlikləri ilə bağlı haqlar (bu kreditlərin istifadə edilməsi ehtimalı yüksək olanda) və kreditlərlə bağlı digər haqlar (her hansı əlavə xərclərlə birlikdə) gələcək dövrlərə aid edilir və kredit üzrə faktiki faiz dərəcəsinə düzəliş kimi tanınır.

3 Əsas uçot siyaseti (davamı)

• Əməliyyat xidmetlərinin göstərilməsindən komissiya gəliri

Haqq və komissiya gəlirləri Bank öz icra öhdəliyini yerine yetirdiyi anda, adətən müvafiq əməliyyatı həyata keçirdikdən sonra tanınır. Alınmış və ya alınacaq haqq və komissiya mebləği fərqli icra öhdəlikləri kimi müəyyən edilmiş xidmetlər üzrə əməliyyat qiymətini eks etdirir. Üçüncü tərəf adından hər hansı əməliyyat və ya danişqlarda iştirak müvafiq əməliyyat başa çatdıqdan sonra tanınır. Müəyyən gəlirlilik göstəriciləri ilə bağlı olan haqlar və ya haqqın komponentləri müvafiq meyarlar yerinə yetirildikdən sonra tanınır.

Xarici valyutaların alqı-satqısı və konvertasiyası. Bank xarici valyutaların alqı-satqısı və mübadiləsi üzrə əməliyyatları kassa ve bank hesabları vasitəsilə həyata keçirir. Əməliyyatlar Bank tərəfindən müəyyən edilən və əməliyyat tarixlərində rəsmi məzənnədən fərqli olan məzənnə ilə aparılır. Rəsmi məzənnə ilə Bankın müəyyən etdiyi məzənnə arasındaki fərqlər müəyyən icra öhdəliyi yerine yetirildiyi anda xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərər çıxılmaqla gəlir kimi tanınır.

Xarici valyutanın çevirilməsi. Hazırkı maliyyə hesabatlarındakı mebleğler Bankın əməliyyat və təqdimat valyutası olan Azərbaycan manatı ilə ("AZN") təqdim edilir. Xarici valyutada aparılan əməliyyatlar ilk önce əməliyyat tarixində qüvvədə olan valyuta məzənnəsindən istifadə etməklə funksional valyutada qeydə alınır. Xarici valyuta ilə olan monetar aktivlər və öhdəliklər hesabat tarixinə qüvvədə olan məzənnədən istifadə etməklə funksional valyutaya yenidən çevrilir. Xarici valyutada olan əməliyyatların çevirilməsindən yaranan bütün gəlirlər və zərərlər mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir (zərər) setir maddesi kimi tanınır. Xarici valyuta ilə olan və maya dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr ilkin əməliyyatların tarixlərinə mövcud olan məzənnə ilə çevrilir. Xarici valyuta ilə olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetar maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnə ilə çevrilir.

Xarici valyuta ilə aparılan əməliyyatın müqavilə üzrə valyuta məzənnəsi ilə Mərkəzi Bankın əməliyyat tarixində qüvvədə olan məzənnəsi arasında fərqlər xarici valyuta ilə diling əməliyyatları üzrə gəlir/zərərin tərkibində eks etdirilir.

Bank hazırkı maliyyə hesabatlarının hazırlanmasında 31 dekabr 2019 və 2018-ci il tarixinə mövcud olan aşağıdakı rəsmi məzənnələrdən istifadə etmişdir:

| | 2019 | 2018 |
|---------------|-------------|-------------|
| 1 ABŞ dolları | 1.7000 AZN | 1.7000 AZN |
| 1 Avro | 1.9035 AZN | 1.9468 AZN |

4 Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr

Bank maliyyə hesabatlarında uçota alınan məbleqlərə və aktiv və öhdəliklərin balans dəyərinə növbəti maliyyə ili ərzində təsir göstərən ehtimallar və mülahizələr irəli sürür. Həmin ehtimallar və mülahizələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə texminlərə əsasən təhlil edilir. Uçot siyasetinin tətbiqi zamanı rəhbərlik, həmçinin peşəkar ehtimallar və texminlər irəli sürür. Maliyyə hesabatlarında eks etdirilən məbleglərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan texminlərə aşağıdakılardır:

Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi. Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi müvafiq metodologiya, modellər və ilkin məlumatlardan istifadə etməklə aparılan əhəmiyyətli hesablamadır. Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi metodologiyasına dair ətraflı məlumat Qeyd 24-də təqdim edilir. Aşağıdakı komponentlər kredit zərərləri üzrə ehtiyata əhəmiyyətli dərəcədə təsir göstərir: defolt anlayışı, kredit riskinin əhəmiyyətli dərəcədə artması (SICR), defolt ehtimalı (PD), defolta məruz qalan dəyər (EAD), defolt baş verəcəyi halda itirilmesi gözlənilen məbləğ (LGD), eləcə də makroiqtisadi ssenarilər. Bank gözlənilən kredit zərərləri üzrə ehtimallar və faktiki kredit zərərləri arasındakı fərqlərin azaldılması məqsədilə modelləri və modeller üzrə məlumatları müntəzəm olaraq təhlil edir və təsdiqləyir.

31 dekabr 2019-cu il tarixinə defolt ehtimalının hesablanmasında 10%-lik artım və ya azalma gözlənilən kredit zərərləri üzrə cəmi ehtiyatların 109 min AZN çox və ya az olmasına getirib çıxara bilər. 31 dekabr 2019-cu il tarixinə LGD-nin hesablanmasında 10%-lik artım və ya azalma gözlənilən kredit zərərləri üzrə cəmi ehtiyatların 1,285 min AZN çox və ya az olmasına getirib çıxara bilər.

Təminatın dəyərinin müəyyən edilməsi. Rəhbərlik təminatın bazar dəyərini müntəzəm olaraq nəzərdən keçirir. Rəhbərlik təminatın edələti dəyərini cari vəziyyətə uyğunlaşdırmaq üçün öz mülahizəsindən və ya müstəqil rəydən istifadə edir. Tələb edilən təminat məbləği və ya girov kontragentin kredit riskinin qiymətləndirməsindən asılıdır.

Əlaqəli tərəflərlə əməliyyatların ilkin tanınması. Bank adı fəaliyyəti gedişində əlaqəli tərəflərlə əməliyyatlar aparır. BMHS 9-a uyğun olaraq maliyyə alətləri ilkin olaraq ədalətli dəyerdə tanınmalıdır. Lakin həmin əməliyyatların bazar və ya qeyri-bazar faiz dərəcələrində həyata keçirilməsini müəyyən etmək məqsədilə bu cür əməliyyatlar üçün aktiv bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifadə etmək lazımlıdır. Mülahizələrin irəli sürülməsinin əsasını əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətinin müəyyən edilməsi və effektiv faiz dərəcəsinin təhlili təşkil edir. Əlaqəli tərəflərlə əməliyyatların şərtləri haqqında məlumat Qeyd 25-də açıqlanır.

Bərpa olunan kreditlər (məs: kredit kartları, overdraftlar) üzrə riske məruz qalma. Müəyyən kredit mexanizmləri üzrə Bankın məruz qaldığı kredit riskinin həcmi kredit müqaviləsinin maksimum müddətindən artıq ola bilər. Bu istisna kredit və istifadə olunmamış kredit xəttindən ibarət olan müəyyən bərpa olunan kreditlərə, eləcə də Bankın müqavilə üzrə kreditin ödənilşini tələb etməsi və istifadə olunmamış krediti ləğv etməsi ilə əlaqədar kredit zərərləri üzrə məruz qaldığı riski məhdudlaşdırmadığı hallara tətbiq edilir.

Bele kredit mexanizmləri üçün Bank gözlənilən kredit zərərlərini kredit riskinə məruz qaldığı dövr ərzində qiymətləndirir və ECL-lər kredit riskinin idarə edilmesi tədbirləri hesabına azalmır. Bu istisnanın tətbiq edilməsi mülahizəyə əsaslanır. Rəhbərlik bu istisnanın tətbiq edildiyi fərdi və kommertsiya kreditləri kimi kredit mexanizmlərinin müəyyən edilməsi üçün mülahizə irəli sürmüştür. Bank bu istisnanı aşağıdakı xüsusiyətlərə malik kredit mexanizmlərinə tətbiq etmişdir: (a) sabit ödəmə müddəti və ya strukturunun olmaması, (b) müqaviləyə müqavilədə nəzərdə tutulan qaydada xitam verilməsi imkanının kredit riskinə məruz qalmanın gündəlik idarə edilməsi məqsədilə istifadə edilməməsi və yalnız ayrıca kredit mexanizmi səviyyəsində kredit riskinin artması Banka məlum olduqda müqaviləyə xitam verilməsi, və (c) risklərin qrup şəklində idarə edilməsi. Bundan əlavə, Bank ECL-in qiymətləndirilməsi dövrünün, o cümlədən risklərə məruz qalmanın başlanma və gözlənilən başa çatma tarixinin müəyyən edilməsi üçün mülahizə irəli sürmüştür.

4 Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)

Bank əvvəlki dövrlər üzrə məlumat və təcrübə ilə bağlı aşağıdakılari nəzərdən keçirmişdir: (a) Bankın analoji aletlər üzrə kredit riskinə məruz qaldığı dövr, o cümlədən kredit riskindəki əhəmiyyətli dərəcədə artımın qiymətləndirildiyi dövrün başlanğıcını müəyyən edən kredit mexanizmindəki son əhəmiyyətli modifikasiya tarixi (b) kredit riskinin əhəmiyyətli dərəcədə artmasından sonra analoji maliyyə aletləri üzrə defolt hallarının baş verə biləcəyi müddət ve (c) kredit riskinin idarə edilməsi tədbirləri (məs: istifadə edilməmiş kredit limitlərinin azaldılması və ya ləğv edilməsi), vaxtından əvvəl ödəniş əmsali və kreditlərin gözlənilən ödəmə müddətine təsir göstərən digər amillər. Bu amillərdən istifadə edərkən Bank bərpə edilən kredit mexanizmləri portfellərini alt-qruplara bölmə və əvvəlki dövrlərin məlumatları və təcrübəsinə, eləcə də proqnoz məlumatlara əsasən ən uyğun amilləri tətbiq edir.

Kredit riskinin əhəmiyyətli dərəcədə artması. Kredit riskinin əhəmiyyətli dərəcədə artması ilə bağlı qiymətləndirmə aparmaq üçün Bank hesabat və ilkin tanınma tarixlərinə maliyyə aktivi üzrə hesablanmış müvafiq defolt risklərini müqayisə edir. Qiymətləndirmə zamanı hesabat tarixinə kredit riskinin müəyyən səviyyəsi deyil, kredit riskinin nisbətən artması nəzərdən keçirilir. Bank əlde olunması əlavə xərc tələb etməyən dəstəkləyici və əsaslandırılmış məlumatları, o cümlədən müəyyən müştəri portfellərinin davranış aspektləri daxil olmaqla, bir sıra amilləri nəzəre alır. Bank defolt anına qədər kredit riskinin artması ilə bağlı davranış əlamətlərini müəyyən müqayisə edir və müvafiq proqnoz məlumatlarını fərdi maliyyə aleti və ya portfel səviyyəsində kredit riskinin qiymətləndirilməsində istifadə edir. Qeyd 24-e baxın.

Biznes modelin qiymətləndirilməsi. Maliyyə aktivləri biznes model əsasında təsnifləşdirilir. Biznes modeli qiymətləndirərən rehbərlik birləşmə səviyyəsini və maliyyə aletləri üzrə portfelləri müəyyən etmək üçün mülahizələrdən istifadə etmişdir. Satış əməliyyatlarını qiymətləndirərən Bank onların əvvəlki dövrlərde baş vermə tezliyini, müddətini və dəyerini, satış səbəblərini və gelecek satışlar ilə bağlı gözləntiləri nəzəre alır. Kredit keyfiyyətinin pisləşməsinə görə potensial zərərlərin azaldılmasına yönəldilmiş satış əməliyyatları “pul axınlarının əldə edilməsi” biznes modelinə uyğun hesab edilir. Kredit riskinin idarə olunması tədbirləri ilə bağlı olmayan ödəmə müddətində qədər həyata keçirilən digər satışlar da nadir hallarda baş verməsi və dəyerinin ayrılıqda və ya məcmu olaraq əhəmiyyətli olmaması şərti, “pul axınlarının əldə edilməsi” biznes modelinə uyğun hesab edilir. Bank satış əməliyyatlarının əhəmiyyətini satışların hecmi ilə portfelin orta müddəti ərzində biznes modeli qiymətləndirilən portfelin dəyerini müqayisə etməklə qiymətləndirir. Bundan əlavə, yalnız “stress” ssenarilərə və ya Bankın nəzarətində olmayan, təkrar baş verməyən və Bank tərəfindən proqnozaşdırıla bilməyən ayrıca hadisə ilə bağlı gözlənilən maliyyə aktivlərinin satışı biznes modelin məqsədi ilə əlaqəli olmayan satış əməliyyatı hesab olunur və müvafiq maliyyə aktivlərinin təsnifatına təsir göstərmir.

“Pul axınlarının əldə edilməsi və satılması” biznes modelində aktivlərin pul axınlarının əldə edilməsi üçün saxlanması nəzərdə tutulsa da, aktivlərin biznes modelin məqsədlərinə (likvidlik ehtiyaclarının idarə olunması, müəyyən faiz gəlirlərinin əldə edilməsi və ya maliyyə aktivlərinin müddətinin həmin aktivlərin maliyyələşdirildiyi öhdəliklərin müddəti ilə uyğunlaşdırılması) nail olmaq üçün satış onun tərkib hissəsi hesab edilir.

Digər kateqoriyaya əsasən satış vasitəsilə menfəət əldə etmək üçün nağd pul axınlarının reallaşdırılması məqsədilə idarə olunan maliyyə aktivləri üzrə portfellər daxildir. Bu biznes model adətən müqavilədə nəzərdə tutulan pul axınlarının əldə edilməsi ilə əlaqəlidir.

Pul axınlarının yalnız əsas borc və faiz ödənişləri (“SPPI”) meyarına uyğunluğunun qiymətləndirilməsi. Maliyyə aktivi üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişləri meyarına uyğunluğunu müəyyən etmək üçün mülahizələrin irəli sürülməsi tələb edilir.

Pulun zaman dəyəri elementi aşağıdakı hallarda dəyişdirilə biler, məsələn, müqavilə üzrə faiz dərəcesi mütəmadi olaraq dəyişildikdə, lakin bu dəyişikliyin müddəti borc aleti üzrə faiz dərəcəsinin qüvvədə olduğu müddətə uyğun gelmedikdə (məsələn, kredit üç aylıq banklararası faiz dərəcəsinə əsaslanır, lakin həmin faiz dərəcəsi hər ay dəyişdirilir). Pulun zaman dəyərinin dəyişdirilməsi effekti hər bir dövrə və məcmu olaraq maliyyə aletinin istifadə müddəti ərzində müvafiq alet üzrə nağd pul axınlarını yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun olan nağd pul axınlarından ibarət baza borc aleti ilə müqayisə etməklə qiymətləndirilmişdir. Qiymətləndirmə maliyyə bazarlarında baş verə bilən əsaslandırılmış mümkün maliyyə stress-ssenariləri daxil olmaqla, bütün əsaslandırılmış mümkün ssenarilər üçün həyata keçirilmiştir. Ssenaridə nəzərdə tutulan nağd pul axınları bazadan əhəmiyyətli dərəcədə fərqləndikdə, qiymətləndirilən alet üzrə nağd pul axınları yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun gəlmir və maliyyə aleti sonradan FVTPL kateqoriyasında qeydə alınır.

4 Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)

Bank müqavilə üzrə nağd pul axınlarının müddətini və ya məbleğini dəyişen müqavilə şərtlərini müəyyən etmiş və nəzərdən keçirmişdir. Nağd pul axınları o halda yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun hesab edilir ki, kreditin şərtlərinə görə onu vaxtından əvvəl ödəmək mümkün olsun, vaxtından əvvəl ödənilən məbləğ əsas borcu və hesablanmış faizləri, eləcə də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə əsaslandırılmış əlavə kompensasiyani özündə eks etdirsin. Aktiv üzrə əsas məbləğ əsas borc üzrə sonrakı ödənişlər (yəni, effektiv faiz metodundan istifadə etməklə müəyyən edilmiş faizsiz ödənişləri) çıxılmaqla, ilkin tanınma zamanı ədalətli dəyərə bəraberdir. Bu qaydada istisna hal olaraq standart, həmcinin qabaqcadan ödəniş elementlərinə malik olan alətlərə yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun olmaq üçün aşağıdakı şərtlərə cavab verməyə imkan yaradır: (i) aktiv mükafat və ya güzəştə verildikdə (ii) qabaqcadan ödəniş məbləği müqavilə üzrə nominal dəyərdən və hesablanmış faizlərdən, eləcə də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə əsaslandırılmış əlavə kompensasiyadan ibaret olduqda və (ii) ilkin tanınma zamanı vaxtından əvvəl ödəniş elementinin ədalətli dəyəri əhəmiyyətsiz olduqda.

Maliyyə aktivlərinin modifikasiyası. Maliyyə aktivləri müqavilə şərtlərinə uyğun olaraq modifikasiya edildikdə (mes: onların şərtlərinə yenidən baxıldıqda), Bank bu modifikasiyanın əhəmiyyətli olub olmadığını və ilkin aktivin tanınmasının dayandırılmasına və yeni aktivin ədalətli dəyərlə tanınmasına getirib çıxarmalı olub-olmadığını qiymətləndirir. Bu qiymətləndirmə əsasən müvafiq uçot siyasetində qeyd olunan keyfiyyət amillərinə əsaslanır və əhəmiyyətli mülahizələrin tətbiq olunmasını tələb edir. Xüsusilə, Bank şərtlərinə yeniden baxılmış dəyərsizləşmiş kredit müqavilələrinin tanınmasının dayandırılması, eləcə də yeni tanınmış kreditlərin ilkin tanınma zamanı dəyərsizləşmiş kreditlər kimi nəzərdən keçirilməsi kimi məsələlərə dair qərar qəbul edərək mülahizə ireli sürür. Tanınmanın dayandırılması zərurəti ilə bağlı qərar belə modifikasiya nəticəsində risk və faydaların, yəni, gözlənilən pul axınlarının (müqavilədə nəzərdə tutulmayan pul axınları) dəyişməsindən asılıdır. Rəhbərlik belə kreditlərin modifikasiyası nəticəsində risk və faydaların dəyişmədiyini və buna görə də mahiyyət etibarilə bütün bu dəyişikliklərin və kreditlərin tanınmasının dayandırılmadığını və dəyərsizləşmiş kreditlər mərhələsində yenidən təsnifləşdirilmədiyini müəyyən etmişdir.

Maliyyə aktivlərinin silinmə siyasəti. Maliyyə aktivlərini bərpa etmək üçün Bankın bütün praktiki imkanları tükəndikdə və Bank belə aktivlərin bərpasına dair gözləntilərin əsaslandırılmadığı qənaetinə gəldikdə, maliyyə aktivləri tam və ya qismən silinir. Bərpasına dair əsaslandırılmış gözləntiləri olmayan pul axınlarının müəyyən edilməsi mülahizə tələb edir. Rəhbərlik bərpasına dair əsaslandırılmış gözləntiləri olmayan aktivlər üçün aşağıdakı amilləri nəzərdən keçirmişdir: likvidasiya prosesi və ya müflis olma proseduru, eləcə də məhkəmə qərarı. Rəhbərlik, həmcinin əvvəlki təcrübəyə əsaslanaraq, müddəti 90 gündən çox gecikdirilmiş kreditlər üzrə müqavilədə nəzərdə tutulan faizlərin qaytarılmayacağını hesab edir. Bu səbəbdən həmin faizlər müvafiq kreditlərin ümumi balans dəyərindən silinmişdir.

5 Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərhlerin tətbiqi

BMHS 16-ya ("icarə") kecid. Bank 1 yanvar 2019-cu il tarixindən etibarən BMHS 16-nı müəyyən sadələşmələr və istisnalar ilə birlikdə retrospektiv olaraq tətbiq etmişdir və 2018-ci hesabat ili üzrə müqayisəli məlumatları BMHS 16-da nəzərdə tutulan kecid müddealarına uyğun olaraq dəyişdirməmişdir. Bu səbəbdən, icarənin uçotu ilə bağlı yeni tələblərdən yaranan yenidən təsnifləşdirmə və dəyişikliklər 1 yanvar 2019-cu il tarixinə bölüşdürülməmiş mənfəətə düzeliş kimi tanınır.

BMHS 16-ya kecid zamanı Bank daha əvvəl BMS 17-nin ("icarələr") müddealarına uyğun olaraq "əməliyyat icarəsi" kimi təsnifləşdiriyi icarə müqavilələri üzrə öhdəlikləri tanımışdır. Bu öhdəliklər 1 yanvar 2019-cu il tarixinə icarəye verənin borc üzrə artan faiz dərəcəsi ilə diskontlaşdırılmış icarə ödənişlərinin qalığı üzrə cari dəyərlər qiymətləndirilmişdir. 1 yanvar 2019-cu il tarixinə icarə öhdəliklərinə tətbiq edilən icarəye verənin borc üzrə ortaçılık artan faiz dərəcəsi 7.59% təşkil etmişdir.

BMHS 16-nı ilk dəfə tətbiq edərək Bank bu standartda nəzərdə tutulan aşağıdakı praktiki istisnalardan istifadə etmişdir:

- əsaslı şəkildə oxşar xüsusiyyətlərə malik icarə portfelinə vahid diskont dərəcəsinin tətbiq edilməsi;
- dəyərsizləşmə təhlilinin aparılmasına alternativ olaraq icarə müqavilələrinin yükümlülüyü ilə bağlı əvvəlki qiymətləndirmələrə etibar edilməsi - 1 yanvar 2019-cu il tarixinə yükümlü müqavilələr mövcud olmamışdır;
- standartın ilk dəfə tətbiq olunma tarixinə ilkin birbaşa xərclərin istifadə hüquqlu aktivlərin qiymətləndirilməsinə aid edilməməsi;

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

5 Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şəhərlərin tətbiqi (davamı)

Bank standartın ilk dəfə tətbiq olunduğu tarixdə müqavilənin özünün və ya ayrı-ayrı komponentlərinin icarə müqaviləsi olub-olmadığını yenidən qiymətləndirməmək qərarına gəlmişdir. Bunun əvəzində Bank BMS 17 ("İcarələr") və BMHŞK 4-ə ("Müqavilədə icarə elementinin mövcudluğunun müəyyən edilməsi") uyğun olaraq, yeni standarta keçməzdən əvvəl bağlanmış müqavilələrin qiymətləndirilməsinə əsaslanır.

Aşağıdakı cədvəldə 31 dekabr 2018-ci il tarixinə əməliyyat icarəsi üzrə müqavilə öhdəlikləri ilə 1 yanvar 2019-cu il tarixində tanınan icarə öhdəliklərinin müqayisəsi göstərilir:

1 yanvar 2019

| | |
|----------------------------------------------------------------------------------------------------|--------------|
| 31 dekabr 2018-ci il tarixinə əməliyyat icarəsi üzrə cəmi gələcək minimal lizinq ödənişləri | 7,711 |
| Cari dəyərin diskontlaşdırılmasının effekti | (1,523) |
| <hr/> | |
| 1 yanvar 2019-cu il tarixinə tanınmış icarə öhdəliyi | 6,188 |
| İcarəyə verənlərə verilmiş avanslar | 186 |
| <hr/> | |
| 1 yanvar 2019-cu il tarixinə istifadə hüquqlu aktivlər | 6,374 |

Uçot siyasetindəki dəyişiklik 1 yanvar 2019-cu il tarixinə maliyyə vəziyyəti haqqında hesabatda aşağıdakı maddələrə təsir göstərmişdir:

BMHS 16-ya keçidin təsiri

| | |
|-----------------------------------|-------|
| Istifadə hüquqlu aktivlərde artım | 6,374 |
| İcarə öhdəliklərində artım | 6,188 |
| Verilmiş avanslarda azalma | 186 |

Müvafiq istifadə hüquqlu aktivlər 31 dekabr 2018-ci il tarixinə balans hesabatında tanınan icarə müqaviləsi üzrə əvvəlcədən ödənilmiş və ya hesablanmış icarə ödənişləri nəzərə alınmaqla, icarə öhdəliyinə bərabər məbləğdə qiymətləndirilmişdir. Standartın ilk dəfə tətbiq olunduğu tarixdə istifadə hüquqlu aktivlər üzrə dəyişikliklərin aparılmasını tələb edən yükümlü icarə müqavilələri mövcud olmamışdır.

Tanınmış istifadə hüquqlu aktivlər aşağıdakı növ aktivlərə aid edilir:

| | 31 dekabr 2019 | 1 yanvar 2019 |
|---------------------------------------------|-----------------------|----------------------|
| Daxili istifadə üçün nəzərdə tutulmuş əmlak | 5,392 | 5,624 |
| Nəqliyyat vasitələri | 359 | 651 |
| Sair | - | 99 |
| <hr/> | | |
| Cəmi istifadə hüquqlu aktivlər | 5,751 | 6,374 |

Tanınmış icarə öhdəlikləri aşağıdakı kimi təsnifləşdirilmişdir:

| | 31 dekabr 2019 | 1 yanvar 2019 |
|-------------------------------|-----------------------|----------------------|
| Qısamüddətli hissə | 1,389 | 1,913 |
| Uzunmüddətli hissə | 4,309 | 4,275 |
| <hr/> | | |
| Cəmi icarə öhdəlikləri | 5,698 | 6,188 |

5 Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi (davamı)

2015-2017-ci illər üzrə BMHS-lərin illik təkmilləşdirilməsinə daxil edilən BMS 12 "Mənfəət vergisi" standartına dəyişikliklər. Bank 1 yanvar 2019-cu il tarixindən BMS 12 "Mənfəət vergisi" standartına dəyişiklikləri tətbiq etmişdir. Bu dəyişikliklər nəticəsində BMHS-ə uyğun olaraq kapitalda eks etdirilən, lakin vergi uçotu məqsədləri üçün öhdəlik hesab edilən müddətsiz maliyyə alətləri üzrə vergi ödənişləri artıq birbaşa olaraq kapitalda yox, mənfəət və ya zərərdə tanınır. Bunun səbəbi vergi ödənişlərinin səhmdarlarla ödənilən dividendlərlə deyil, bölüşdürüle bilən mənfəəti yaradan keçmiş əməliyyat və ya hadisələrlə daha çox bağlı olmasıdır.

Aşağıdakı yenidən işlənmiş standartlar 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minmiş, lakin Banka əhəmiyyətli dərəcədə təsir göstərməmişdir:

- BMHŞK 23 "Mənfəət vergisinin uçotundan yaranan qeyri-müəyyənlik" (7 iyun 2017-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- BMHS 9-a dəyişikliklər - "Mənfi kompensasiyanı nəzərdə tutan vaxtından əvvəl həyata keçirilmiş ödənişlərin xüsusiyyətləri" (12 oktyabr 2017-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- BMS 28-e dəyişikliklər "Asılı və birgə müəssisələrdə uzunmüddətli iştirak payları" (12 oktyabr 2017-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir).
- BMHS 3, BMHS 11, BMS 12 və BMS 23-e dəyişikliklər - 2015-2017-ci illər üzrə BMHS-lərin təkmilləşdirilməsi (12 oktyabr 2017-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir).
- BMS 19-a dəyişikliklər "Pensiya planının dəyişdirilməsi, azaldılması və tənzimlənməsi" (7 fevral 2018-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir).

6 Yeni uçot qaydaları

1 yanvar 2020-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün məcburi xarakter daşıyan və Bank tərəfindən vaxtından əvvəl tətbiq edilməyen bəzi yeni standartlar və onlara dair şərhlər dərc olunmuşdur.

BMHS 17 "Sığorta müqavilələri" (18 may 2017-ci ildə dərc olunub və 1 yanvar 2021-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). BMHS 17 şirkətləre sığorta müqavilələrinin uçotu üzrə mövcud praktikanı tətbiq etməyə icazə verən BMS 4-ü əvəz edir. BMHS 4-ə əsasən investorlar analoji sığorta şirkətlərində maliyyə nəticələrini müqayisə etmək və üzləşdirməkdə çətinlik çəkirdilər. BMHS 17 sığortaçının təkrar sığorta müqavilələri daxil olmaqla, bütün növ sığorta müqavilələrinin uçotu standartının prinsiplərinə əsaslanan yegane standartdır. Bu standartın tələbinə görə sığorta müqavilələri qrupları (i) müqavilələrin yerinə yetirilməsi üçün nağd pul axınları üzrə mövcud olan bütün məlumatları müşahidə edile bilən bazar məlumatlarına uyğun olaraq nəzərə alan riskə görə düzəldilmiş gelecek nağd pul axınlarının diskont dəyeri ilə (müqavilələrin yerinə yetirilməsi üzrə nağd pul axınları); (ii) müqavilələr qrupu üzrə bölüşdürülməmiş mənfəəti (müqavilələr üzrə servis marjasi) toplamaqla (deyər öhdəlik olduqda) və ya çıxməqla (deyər aktiv olduqda) tanınmalı və qiymətləndirilməlidir. Sığortaçılar sığorta müqavilələri qrupundan yaranan geliri sığorta programını təqdim etdiyi dövr ərzində, eləcə də riskdən azad olunduğu halda eks etdirəcəklər. Müqavilələr qrupu üzrə zərər mövcuddursa və ya mövcud olarsa müəssisə dərhal zərəri eks etdirəcək.

Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması üzrə Konseptual Əsaslara düzəlişlər (29 mart 2018-ci ildə dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Yenidən işlənmiş Konseptual Əsaslara qiymətləndirməye dair yeni bölmə, hesabatlarda maliyyə nəticələrinin eks etdirilməsinə dair tövsiyələr, təkmilləşdirilmiş anlayışlar və tövsiyələr (xüsusiylər, öhdəliklər ilə bağlı anlayış) və maliyyə hesabatlarının hazırlanmasında idarəetmə rolü, ehtiyatlılıq və qiymətləndirme ilə bağlı qeyri-müəyyənlik kimi mühüm məsələlərin izahı daxildir.

6 Yeni uçot qaydaları (davamı)

BMHS 3-e dəyişikliklər - Biznes anlayışı (22 oktyabr 2018-ci ildə dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixdən sonra başlanan illik hesabat dövrünün əvvəlindən həyata keçirilən satınalmalar üçün qüvvəyə minir). Bu dəyişikliklər biznes anlayışını dəyişdirir. Biznes resurslardan və birlikdə nəticə yaratmaq imkanı formalasdırıñ əsas proseslərdən ibarətdir. Yeni təlimat erkən inkişaf mərhələsində olan və nəticə əldə etməyən şirkətlər də daxil olmaqla, resursların və əsas prosesin mövcudluğunu müəyyən etməyə imkan verən sistemi özündə əks etdirir. Müəssisənin biznes hesab edilməsi üçün heç bir nəticə olmadıqda, mütəşəkkil işçi qüvvəsi olmalıdır. "Nəticə" anlayışı müştərilərə təqdim edilən mallara və göstərilən xidmətlərə, elecə də investisiya gelirləri və digər gelirlərin yaradılmasına diqqəti yönəltmək, xərclərin və digər iqtisadi faydaların azaldılması şeklinde nəticeləri nəzəre almamaq üçün məhdudlaşdırılmışdır. Bundan əlavə, bazar iştirakçılarının çatışmayan elementləri əvəz etmesi və ya əldə edilmiş biznesi və aktivləri integrasiya etməsi imkanının qiymətləndirilməsi artıq tələb olunmur. Məssise "konsentrasiya testi" tətbiq edə biler. Əldə edilmiş ümumi aktivlərin ədalətli dəyeri bütövlükdə praktiki olaraq vahid aktiv (yaxud oxşar aktivlər qrupu) şəklində konsentrasiya edildiyi halda, əldə edilmiş aktivlər biznes hesab edilməyecəkdir.

BMS 1 və BMS 8-e dəyişikliklər - Əhəmiyyətli anlayışı (31 oktyabr 2018-ci ildə dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Bu dəyişikliklər bundan əvvəlki BMHS standartlarında qeyd olunan anlayışa dair tövsiyələri əlavə etməklə, əhəmiyyətli anlayışı və onun tətbiq olunma qaydasını izah edir. Bundan əlavə, həmin anlayışın izahı təkmilləşdirilmişdir. Dəyişikliklər, həmcinin əhəmiyyətli anlayışının bütün BMHS standartlarında uyğun şekilde istifadəsini təmin edir. Məlumat o halda əhəmiyyətli hesab olunur ki, onun ümumi təyinatlı maliyyə hesabatlarında təqdim edilməməsi, təhrif olunması və ya anlaşıqlığının çətinləşdirilməsinin əsas istifadəçilərin xüsusi olaraq hesabat verən müəssisəyə aid olan maliyyə məlumatları əsasında qəbul etdikləri qərarlara təsir etmə ehtimalı əsaslandırılmış şekilde gözlənilsin.

"Investor tərəfindən aktivlərin asılı və ya birgə müəssisələrə satılması və ya ötürülməsi" - BMHS 10 və BMS 28-e dəyişikliklər (11 sentyabr 2014-cü ildə dərc olunub və BMUŞŞ tərəfindən müəyyən ediləcək tarixdə və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Bu dəyişikliklər investor tərəfindən aktivlərin asılı və ya birgə müəssisələrə satılması və ya ötürülməsi ilə bağlı BMHS 10 və BMS 28-in tələbləri arasındaki uyğunsuluğu aradan qaldırır. Dəyişikliklərin əsas nəticəsi ondan ibarətdir ki, mənfəət və zərər əməliyyatın biznesə aid olduğu halda tam tanınır. Aktivlər özündə biznesi əks etdirmədikdə, hətta bu aktivlər törəmə müəssisəyə məxsus olsa belə, mənfəət və ya zərərin yalnız bir hissəsi tanınır.

Yuxarıda başqa cür nəzərdə tutulmadığı hallarda, yeni standartlar və şəhərlərin Bankın maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri gözlənilmir.

7 Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|-------------------------------------------------|----------------|----------------|
| Nağd pul | 24,381 | 33,323 |
| ARMB-dəki cari hesablar | 67,271 | 34,307 |
| ARMB-dəki qısamüddətli depozitlər | 18,033 | 7,726 |
| Digər kredit təşkilatlarındakı cari hesablar | 92,932 | 88,254 |
| | | |
| Kredit zərərləri üzrə ehtiyat çıxılmaqla | (221) | (178) |
| | | |
| Pul vəsaitləri və onların ekvivalentləri | 202,396 | 163,432 |

31 dekabr 2019-cu il tarixinə Bankın ARMB-də ödəmə müddəti 13 yanvar 2019-cu il tarixində (2018: 7 yanvar 2019) başa çatan və illik faiz dərəcəsi 5.76% (2018: illik 7.76% – 8.92%) təşkil edən 17,940 AZN (2018: 7,694 AZN) məbleğində qısamüddətli depozitləri olmuşdur.

"Yapı Kredi Bank Azerbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(*min Azerbaycan manatı ilə*)

7 Pul vəsaitləri və onların ekvivalentləri (davamı)

Diger kredit təşkilatlarındakı cari hesabların 5,088 AZN (2018: 8,563 AZN) və 78,879 AZN (2018: 69,389 AZN) məbləğində hissəsi rezident və qeyri-rezident banklarda yerləşdirilmiş faiz hesablanmış hesabları eks etdirir.

31 dekabr 2019-cu il tarixinə pul vəsaitləri və onların ekvivalentləri üzrə kredit riskinin ödəmə qabiliyyəti dərəcelərinə görə təhlili aşağıdakı cədvəldə göstərilir. Bankın kredit riskinin təsnifatı sistemi Qeyd 23-də təsvir edilir.

| | ARMB-dəki qalıqlar, məcburi ehtiyatlar çıxılmaqla | Diger kredit təşkilatlarındakı cari hesablar | Cəmi |
|-------------------------------------------------------------------------------|---------------------------------------------------------|----------------------------------------------------|----------------|
| - Ən yüksək dərəcə | - | 77,723 | 77,723 |
| - Yüksək dərəcə | 85,161 | 15,131 | 100,292 |
| Cəmi pul vəsaitləri və onların ekvivalentləri, nağd pul çıxılmaqla | 85,161 | 92,854 | 178,015 |

Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi məqsədile pul vəsaitləri və onların ekvivalentləri 1-ci Mərhələyə aid edilmişdir. Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi yanaşması Qeyd 23-də göstərilir.

31 dekabr 2018-ci il tarixinə pul vəsaitləri və onların ekvivalentləri üzrə kredit riskinin ödəmə qabiliyyəti dərəcelərinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

| | ARMB-dəki qalıqlar, məcburi ehtiyatlar çıxılmaqla | Diger kredit təşkilatlarındakı cari hesablar | Cəmi |
|-------------------------------------------------------------------------------|---------------------------------------------------------|----------------------------------------------------|----------------|
| - Ən yüksək dərəcə | - | 9,653 | 9,653 |
| - Yüksək dərəcə | 41,931 | 78,525 | 120,456 |
| Cəmi pul vəsaitləri və onların ekvivalentləri, nağd pul çıxılmaqla | 41,931 | 88,178 | 130,109 |

31 dekabr 2019-cu il tarixinə digər kredit təşkilatlarındakı qalıqların 70,811 AZN məbləğində hissəsi və ya 76%-i (2018: 67,800 AZN və ya 77%) bir maliyyə təşkilatına aiddir (2018: bir maliyyə təşkilatı).

Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 25-də açıqlanır.

8 Kredit təşkilatlarından alınacaq vəsaitlər

Kredit təşkilatlarından alınacaq vəsaitlər aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|---------------------------------------------------------------------------------|-----------------|-----------------|
| Banklarda yerləşdirilmiş qısamüddəti depozitlər ARMB-dəki məcburi ehtiyatlar | 18,639 2,457 | 59,321 2,813 |
| Kredit təşkilatlarından alınacaq vəsaitlər (ümumi) | 21,096 | 62,134 |
| Dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla | (110) | (104) |
| Kredit təşkilatlarından alınacaq vəsaitlər (xalis) | 20,986 | 62,030 |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

8 Kredit təşkilatlarından alınacaq vəsaitlər (davamı)

Kredit təşkilatları müştərilərdən cəlb edilmiş vəsaitlərin həcmindən asılı olaraq Mərkəzi Bankda faizsiz pul depozitləri (məcburi ehtiyatlar) saxlamalıdır. Bankın bu depoziti geri almaq imkanı qanunvericiliklə mehdudlaşdırılır.

31 dekabr 2019-cu il tarixinə Bankın digər banklarda ödəme müddəti 2020-ci ilin fevral-may-oktyabr aylarında (2018: fevral-may 2019-cu il) başa çatan və illik faiz dərəcəsi 3.0% - 7.5% (2018: illik 3.0% - 3.8%) təşkil edən 18,639 AZN məbleğində (2018: 59,321 AZN) qısamüddətli depozitləri olmuşdur.

31 dekabr 2019-cu il tarixinə kredit təşkilatlarından alınacaq vəsaitlərin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir. Kredit təşkilatlarından alınacaq vəsaitlərin hər bir kateqoriyasının təxmin edilən ədalətli dəyəri haqqında məlumat üçün Qeyd 24-ə baxın. Kredit təşkilatlarından alınacaq vəsaitlərin faiz dərəcəsi üzrə təhlili Qeyd 23-də göstərilir. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 25-də açıqlanır.

| | 1-ci Mərhələ (12 aylıq ECL) | Cəmi |
|------------------------------------------------------------------------|----------------------------------------|---------------|
| Kredit təşkilatlarında yerlesdirilmiş depozitlər | | |
| - Ən yüksək dərəcə | | - |
| - Yüksek dərəcə | 21,096 | 21,096 |
| Ümumi balans dəyəri | 21,096 | 21,096 |
| Kredit zərərləri üzrə ehtiyat | (110) | (110) |
| Cəmi kredit təşkilatlarından alınacaq vəsaitlər (balans dəyəri) | 20,986 | 20,986 |

31 dekabr 2018-ci il tarixinə kredit təşkilatlarından alınacaq vəsaitlərin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

| | 1-ci Mərhələ (12 aylıq ECL) | Cəmi |
|------------------------------------------------------------------------|----------------------------------------|---------------|
| Kredit təşkilatlarında yerlesdirilmiş depozitlər | | |
| - Ən yüksək dərəcə | 38,370 | 38,370 |
| - Yüksek dərəcə | 23,764 | 23,764 |
| Ümumi balans dəyəri | 62,134 | 62,134 |
| Kredit zərərləri üzrə ehtiyat | (104) | (104) |
| Cəmi kredit təşkilatlarından alınacaq vəsaitlər (balans dəyəri) | 62,030 | 62,030 |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müşterilərə verilmiş kreditlər

Müşterilərə verilmiş kreditlər aşağıdakılardan ibarətdir:

| | 31 dekabr 2019 | 31 dekabr 2018 |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------|---------------------------|
| Müşterilərə verilmiş amortizasiya olunmuş dəyərdə qiymətləndirilən kreditlərin ümumi balans dəyəri Kredit zərərləri üzrə ehtiyat çıxılmaqla | 204,171 (43,493) | 191,385 (46,554) |
| Cəmi müşterilərə verilmiş amortizasiya olunmuş dəyərdə qiymətləndirilən kreditlərin balans dəyəri | 160,678 | 144,831 |
| Cəmi müşterilərə verilmiş kreditlər | 160,678 | 144,831 |

31 dekabr 2019-cu il tarixinə kreditlərin ümumi mebləğinin 37.6%-i (2018: 35.5%-i) xarici valyutalarda ifadə edilmişdir.

31 dekabr 2019 ve 31 dekabr 2018-ci il tarixinə müşterilərə verilmiş amortizasiya olunmuş dəyərdə qiymətləndirilən kreditlərin ümumi balans dəyəri və kredit zərərləri üzrə ehtiyatın kateqoriyalar üzrə təhlili aşağıdakı cədvəldə göstərilir:

| | 31 dekabr 2019 | | | 31 dekabr 2018 | | |
|------------------------------------------------------------------------------------------------------|---------------------------|-------------------------------------|------------------|---------------------------|-------------------------------------|------------------|
| | Ümumi balans dəyəri | Kredit zərərləri üzrə ehtiyat | Balans dəyəri | Ümumi balans dəyəri | Kredit zərərləri üzrə ehtiyat | Balans dəyəri |
| Korporativ kreditlər | 129,808 | 23,323 | 106,485 | 106,858 | 22,667 | 84,191 |
| Biznes kreditləri | 14,946 | 8,310 | 6,636 | 19,447 | 9,061 | 10,386 |
| İstehlak kreditləri | 49,096 | 10,241 | 38,855 | 55,587 | 13,224 | 42,363 |
| İpoteqa kreditləri | 10,321 | 1,619 | 8,702 | 9,493 | 1,602 | 7,891 |
| Cəmi müşterilərə verilmiş amortizasiya olunmuş dəyərdə qiymətləndirilən kreditlər | 204,171 | 43,493 | 160,678 | 191,385 | 46,554 | 144,831 |

Hüquqi şəxslərə verilmiş kredit növlərinin daha ətraflı təsviri aşağıda göstərilir:

- Korporativ kreditlər – kommersiya müəssisələrinə verilmiş kreditlərdir;
- Biznes kreditləri – kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərdir;
- İstehlak kreditləri – şəxsi ehtiyaclar üçün fiziki şəxslərə verilmiş kreditlərdir;
- İpoteqa kreditləri – ipoteqa məqsədləri üçün fiziki şəxslərə verilmiş kreditlərdir.

“Yapı Kredi Bank Azərbaycan” QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

Hesabat dövrünün əvvəli və sonu ilə müqayisəli dövrlər arasındaki müddətde müştərilərə verilmiş kreditlər üçün kredit zərərləri üzrə ehtiyatda və ümumi amortizasiya olunmuş dəyərdə dəyişikliklər aşağıdakı cədvəldə göstərilir:

| | Kredit zərərləri üzrə ehtiyat | | | Cəmi | 1-ci Mərhələ (12 aylıq ECL) | Ümumi balans dəyeri | | | Cəmi |
|-----------------------------------------------------------------------------------------------|--------------------------------|-----------------------------------------------------|-----------------------------------------------------------------------|----------------|--------------------------------|-----------------------------------------------------|-----------------------------------------------------------------------|-----------------|------|
| | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL) | 3-cü Mərhələ (deyərsiz-leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL) | | | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL) | 3-cü Mərhələ (deyərsiz-leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL) | | |
| Korporativ kreditlər | | | | | | | | | |
| 31 dekabr 2018-ci il tarixinə | 379 | 347 | 21,942 | 22,668 | 60,645 | 11,462 | 34,751 | 106,858 | |
| <i>Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən dəyişikliklər:</i> | | | | | | | | | |
| Köçürmələr: | | | | | | | | | |
| - bütöv müddət üçün gözlənilən kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhəleyə) | (429) | 429 | - | - | (3,040) | 3,040 | - | - | - |
| - deyərsizleşmiş aktivlərə (1-ci və 2-ci Mərhələdən 3-cü Mərhəleyə) | - | (101) | 101 | - | - | (101) | 101 | - | - |
| - 12 aylıq gözlənilən kredit zərərinə (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhəleyə) | - | - | - | - | - | - | - | - | - |
| Yeni yaradılmış və ya alınmış Dövr ərzində tanınması dayandırılmış Digər dəyişikliklər | 707 | 1,584 | 1,743 | 4,034 | 80,607 | 4,587 | 3,243 | 88,437 | |
| (247) | (243) | (872) | (1,362) | (1,743) | (47,707) | (11,219) | (1,638) | (60,564) | |
| (32) | (1) | (241) | (274) | (2,184) | (2,184) | (37) | 274 | (1,947) | |
| <i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi dəyişikliklər</i> | | | | | | | | | |
| Silinmələr | - | - | (1,743) | (1,743) | - | - | (2,976) | (2,976) | |
| 31 dekabr 2019-cu il tarixinə | 378 | 2,015 | 22,673 | 25,066 | 88,321 | 7,732 | 36,731 | 132,784 | |

“Yapı Kredi Bank Azərbaycan” QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

| | Kredit zərərləri üzrə ehtiyat | | | | Cəmi | Ümumi balans dəyəri | | | | Cəmi |
|-------------------------------------------------------------------------------------------------|--------------------------------------|------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------|------------------|-------------------|--------------------------------------|------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------|---|------|
| | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL) | 3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL) | Cəmi | | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL) | 3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL) | | |
| Korporativ kreditlər | | | | | | | | | | |
| 1 yanvar 2018-ci il tarixinə | 118 | 3,307 | 15,585 | 19,010 | 28,597 | 21,422 | 23,718 | 73,737 | | |
| <i>Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən dəyişikliklər:</i> | | | | | | | | | | |
| Köçürmələr: | | | | | | | | | | |
| - bütöv müddət förün gözlənilən kredit zərərine (1-ci Mərhələdən 2-ci Mərhəleyə) | (6) | 6 | - | - | (1,422) | 1,422 | - | - | - | |
| - dəyərsizləşmiş aktivlərə (1-ci və 2-ci Mərhələdən 3-cü Mərhəleyə) | (37) | (1,970) | 2,007 | - | (80) | (4,650) | 4,730 | - | - | |
| - 12 aylıq gözlənilən kredit zərərine (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhəleyə) | 3 | (3) | - | - | 598 | (598) | - | - | - | |
| Yeni yaradılmış və ya alınmış Dövr ərzində tanınması dayandırılmış Digər dəyişikliklər | 363 | 309 | 2,121 | 2,793 | 58,213 | 10,266 | 4,044 | 72,523 | | |
| | (112) 50 | (1,546) 244 | (2,015) 4,243 | (3,673) 4,537 | (27,970) 2,709 | (14,465) (1,935) | (3,441) 5,700 | (45,876) 6,474 | | |
| 31 dekabr 2018-ci il tarixinə | 379 | 347 | 21,941 | 22,667 | 60,645 | 11,462 | 34,751 | 106,858 | | |

“Yapı Kredi Bank Azərbaycan” QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

| | Kredit zərərləri üzrə ehtiyat | | | | | Ümumi balans dəyəri | | | |
|---------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------|--------------|--------------------------------------|---------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------|---------------|---------------|--|
| | 2-ci Mərhələ (SICR zamanı bütv müddət für ECL) | 3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütv müddət für ECL) | Cəmi | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütv müddət für ECL) | 3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütv müddət für ECL) | Cəmi | Total | |
| Biznes kreditləri | | | | | | | | | |
| 31 dekabr 2018-ci il tarixinə | 20 | 34 | 9,007 | 9,061 | 3,237 | 1,499 | 14,711 | 19,447 | |
| <i>Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən dəyişikliklər:</i> | | | | | | | | | |
| Köçürmələr: | | | | | | | | | |
| - bütöv müddət üçün gözənlənilən kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhəleyə) | (34) | 34 | - | - | (92) | 92 | - | - | |
| - deyərsizləşmiş aktivlərə (1-ci və 2-ci Mərhələdən 3-cü Mərhəleyə) | - | (14) | 14 | - | - | (737) | 737 | - | |
| - 12 aylıq gözənlənilən kredit zərərinə (2-ci ve 3-cü Mərhələdən 1-ci Mərhəleyə) | - | - | - | - | - | - | - | - | |
| Yeni yaradılmış və ya alınmış Dövr ərzində tanınması dayandırılmış Digər dəyişikliklər | 5 | - | 9 | 14 | 829 | - | 16 | 845 | |
| | (24) | (20) | (661) | (705) | (1,529) | (805) | (1,152) | (3,486) | |
| | 47 | (13) | 265 | 299 | (205) | - | 54 | (151) | |
| Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi dəyişikliklər | 14 | 21 | 8,634 | 8,669 | 2,240 | 49 | 14,366 | 16,655 | |
| <i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyen dəyişikliklər:</i> | | | | | | | | | |
| Silinmələr | - | - | (359) | (359) | - | - | (1,709) | (1,709) | |
| 31 dekabr 2019-cu il tarixinə | 14 | 21 | 8,275 | 8,310 | 2,240 | 49 | 12,657 | 14,946 | |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

| | Kredit zərərləri üzrə ehtiyat | | | | Cəmi | Ümumi balans dəyəri | | | | Cəmi |
|-------------------------------------------------------------------------------------------------------|--------------------------------------|------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------|-------|---------|--------------------------------------|------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------|---|------|
| | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL) | 3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL) | Cəmi | | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL) | 3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL) | | |
| Biznes kreditləri | | | | | | | | | | |
| 1 yanvar 2018-ci il tarixinə | 66 | 761 | 7,173 | 8,000 | 5,638 | 5,008 | 11,128 | 21,774 | | |
| <i>Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən dəyişikliklər:</i> | | | | | | | | | | |
| Köçürmələr: | | | | | | | | | | |
| - bütöv müddət üçün gözlənilən kredit zərərinə (1-ci Mərhəledən 2-ci Mərhəleyə) (17) | 17 | - | - | - | (667) | 667 | - | - | - | |
| - dəyərsizleşmiş aktivlərə (1-ci ve 2-ci Mərhəledən 3-cü Mərhəleyə) (225) | - | (225) | 225 | - | - | (618) | 618 | - | - | |
| - 12 aylıq gözlənilən kredit zərərinə (2-ci və 3-cü Mərhəledən 1-ci Mərhəleyə) (8) | 8 | (8) | - | - | 287 | (287) | - | - | - | |
| Yeni yaradılmış və ya alınmış Dövr ərzində tanınması dayandırılmış Diger dəyişikliklər (210) | 21 | 7 | 1,074 | 1,102 | 3,154 | 282 | 1,944 | 5,380 | | |
| | (52) | (308) | (82) | (442) | (4,369) | (3,511) | (89) | (7,969) | | |
| | (6) | (210) | 617 | 401 | (806) | (42) | 1,110 | 262 | | |
| 31 dekabr 2018-ci il tarixinə | 20 | 34 | 9,007 | 9,061 | 3,237 | 1,499 | 14,711 | 19,447 | | |

**“Yapı Kredi Bank Azerbaycan” QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azerbaycan manatı ilə)**

9 Müştərilərə verilmiş kreditlər (davamı)

| | 2-ci Mərhəle (SICR zamanı bütöv müddət fürün ECL) | 3-cü Mərhəle (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL) | Cəmi | 1-ci Mərhəle (12 aylıq ECL) | 2-ci Mərhəle (SICR zamanı bütöv müddət fürün ECL) | Ümumi balans dəyeri 3-cü Mərhəle (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL) | Cəmi | Total |
|---------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------|---------------|--------------------------------------|------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------|---------------|---------------|
| <i>Istehlak kreditləri</i> | | | | | | | | |
| 31 dekabr 2018-ci il tarixinə | 245 | 51 | 12,928 | 13,224 | 39,896 | 1,041 | 14,650 | 55,587 |
| Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir eden dəyişikliklər: | | | | | | | | |
| Köçürmələr: | | | | | | | | |
| - bütöv müddət üçün gözlənilən kredit zərərine (1-ci Mərhəledən 2-ci Mərhəleyə) | (12) | 12 | - | - | (1,224) | 1,224 | - | - |
| - dəyərsizləşmiş aktivlərə (1-ci və 2-ci Mərhəledən 3-cü Mərhəleyə) | (4) | (15) | 19 | - | (309) | (244) | 553 | - |
| - 12 aylıq gözlənilən kredit zərərine (2-ci və 3-cü Mərhəledən 1-ci Mərhəleyə) | 5 | (5) | - | - | 241 | (241) | - | - |
| Yeni yaradılmış və ya alınmış Dövr ərzində tanınması dayandırılmış | 1,305 | 60 | 128 | 1,493 | 16,607 | 430 | 224 | 17,261 |
| Diger dəyişikliklər | (40) | (18) | (2,242) | (2,300) | (13,323) | (460) | (2,818) | (16,601) |
| | (60) | 24 | (544) | (580) | (4,275) | 116 | (1,167) | (5,326) |
| Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi dəyişikliklər | 1,439 | 109 | 10,289 | 11,837 | 37,613 | 1,866 | 11,442 | 50,921 |
| Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyen dəyişikliklər: | | | | | | | | |
| Silinmələr | - | - | (1,596) | (1,596) | - | - | (1,825) | (1,825) |
| 31 dekabr 2019-cu il tarixinə | 1,439 | 109 | 8,693 | 10,241 | 37,613 | 1,866 | 9,617 | 49,096 |

“Yapı Kredi Bank Azərbaycan” QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azerbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

| | Kredit zərərləri üzrə ehtiyat | | | | | | Ümumi balans dəyeri | | | |
|-------------------------------------------------------------------------------------------------|--------------------------------------|------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------|--------|--------------------------------------|------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------|----------|--|--|
| | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL) | 3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL) | Cəmi | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL) | 3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL) | Cəmi | | |
| İstehlak kreditləri | | | | | | | | | | |
| 1 yanvar 2018-ci il tarixinə | 4 | 138 | 9,621 | 9,763 | 34,884 | 1,742 | 15,561 | 52,187 | | |
| <i>Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən dəyişikliklər:</i> | | | | | | | | | | |
| Köçürmələr: | | | | | | | | | | |
| - bütöv müddət üçün gözlənilen kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhələyə) | (34) | 34 | - | - | (2,375) | 2,375 | - | - | | |
| - deyərsizleşmiş aktivlərə (1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə) | (227) | (209) | 436 | - | (418) | (362) | 780 | - | | |
| - 12 aylıq gözlənilen kredit zərərine (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə) | 4 | (4) | - | - | 499 | (474) | (25) | - | | |
| Yeni yaradılmış və ya alınmış Dövr ərzində tanınması dayandırılmış Diger dəyişikliklər | 136 | 16 | 95 | 247 | 18,331 | 357 | 162 | 18,850 | | |
| | (1) | (49) | (769) | (819) | (9,983) | (627) | (1,361) | (11,971) | | |
| | 363 | 125 | 3,545 | 4,033 | (1,042) | (1,970) | (467) | (3,479) | | |
| 31 dekabr 2018-ci il tarixinə | 245 | 51 | 12,928 | 13,224 | 39,896 | 1,041 | 14,650 | 55,587 | | |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

| | Kredit zərərləri üzrə ehtiyat | | | Cəmi | 1-ci Mərhələ (12 aylıq ECL) | Ümumi balans dəyəri | | | Cəmi |
|-------------------------------------------------------------------------------------------|--------------------------------|-----------------------------------------------------|--------------------------------------------------------------------|--------------|--------------------------------|-----------------------------------------------------|--------------------------------------------------------------------|---------------|-------|
| | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL) | 3-cü Mərhələ (dəyərsiz-leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL) | | | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL) | 3-cü Mərhələ (dəyərsiz-leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL) | | |
| <i>İpoteka kreditləri</i> | | | | | | | | | |
| 31 dekabr 2018-ci il tarixinə | 13 | 1 | 1,588 | 1,602 | 6,708 | 229 | 2,556 | 9,493 | |
| Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən dəyişikliklər: | | | | | | | | | |
| Köçürmələr: | | | | | | | | | |
| - bütöv müddət üçün gözlənilen kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhəleyə) | (1) | 1 | - | - | (89) | 89 | - | - | |
| - deyərsizləşmiş aktivlərə (1-ci və 2-ci Mərhələdən 3-cü Mərhəleyə) | - | (1) | 1 | - | (51) | (55) | 106 | - | |
| - 12 aylıq gözlənilen kredit zərərinə (2-ci ve 3-cü Mərhələdən 1-ci Mərhəleyə) | - | - | - | - | 23 | (23) | - | - | 1,911 |
| Yeni yaradılmış və ya alınmış Dövr ərzində tanınması dayandırılmış | 20 | - | - | 20 | 1,911 | - | - | - | |
| Digər dəyişikliklər | (10) | - | (61) | (71) | (313) | (37) | (188) | (538) | (545) |
| 44 | 1 | 23 | 68 | (507) | (27) | (11) | (545) | | |
| Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi dəyişikliklər | | | | | | | | | |
| 66 | 2 | 1,551 | 1,619 | 7,682 | 176 | 2,463 | 10,321 | | |
| Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalanna təsir etmeyən dəyişikliklər: | | | | | | | | | |
| Silinmələr | - | - | - | - | - | - | - | - | |
| 31 dekabr 2019-cu il tarixinə | 66 | 2 | 1,551 | 1,619 | 7,682 | 176 | 2,463 | 10,321 | |

“Yapı Kredi Bank Azərbaycan” QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azerbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

| | Kredit zərərləri üzrə ehtiyat | | | Cəmi | 1-ci Mərhələ (12 aylıq ECL) | Ümumi balans dəyəri | | |
|----------------------------------------------------------------------------------------|-------------------------------|------------------------------------------------|---------------------------------------------------------------|--------------|--------------------------------|---------------------------------------------|---------------------------------------------------------------|--------------|
| | Mərhələ (12 aylıq ECL) | Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL) | Mərhələ (dəyərsiz-leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL) | | | Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL) | Mərhələ (dəyərsiz-leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL) | |
| <i>İpoteka kreditləri</i> | | | | | | | | |
| 1 yanvar 2018-ci il tarixinə | 22 | 94 | 1,159 | 1,275 | 6,073 | 1,059 | 1,772 | 8,904 |
| <i>Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən dəyişikliklər:</i> | | | | | | | | |
| Köçürmələr: | | | | | | | | |
| - bütöv müddət üçün gözlənilen kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhəleyə) | (1) | 1 | - | - | (362) | 362 | - | - |
| - dəyərsizleşmiş aktivlərə (1-ci və 2-ci Mərhələdən 3-cü Mərhəleyə) | (34) | (420) | 454 | - | (63) | (757) | 820 | - |
| - 12 aylıq gözlənilen kredit zərərinə (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhəleyə) | - | - | - | - | 150 | (62) | (88) | - |
| Yeni yaradılmış və ya alınmış Dövr ərzində tanınması dayandırılmış Digər dəyişikliklər | 4 | - | 30 | 34 | 1,770 | 19 | 54 | 1,843 |
| 31 dekabr 2018-ci il tarixinə | 13 | 1 | 1,588 | 1,602 | 6,708 | 229 | 2,556 | 9,493 |

Dövr ərzində müştərilərə verilmiş kreditlər və avanslar üzrə kredit zərərləri üçün ehtiyata müxtəlif amillər təsir göstərir. Gözənlənilen kredit zərərlərinin qiymətləndirilməsi haqqında məlumat Qeyd 23-də göstərilir. Əsas dəyişikliklər aşağıdakılardır:

- Dövr ərzində kredit riskinin əhəmiyyətli dərəcədə artması (və ya azalması) və ya dəyərsizləşməsi və sonradan 12 aylıq və bütöv müddət üçün gözlənilen kredit zərərlərinin artması (və ya azalması) səbəbindən 1-ci, 2-ci və 3-cü Mərhələlər arasında köçürmələr;
- Dövr ərzində tanınmış yeni maliyyə alətləri üzrə əlavə ehtiyatların hesablanması, eləcə də dövr ərzində maliyyə alətlərinin tanınmasının dayandırılması nəticəsində ehtiyatın azaldılması;
- Dövr ərzində silinmiş aktivlər üzrə ehtiyatların silinməsi.

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(*min Azərbaycan manatı ilə*)

9 Müşterilərə verilmiş kreditlər (davamı)

Müşterilərə verilmiş kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat

31 dekabr 2019-cu il tarixinə girov təminatı haqqında məlumat aşağıda göstərilir:

| | Korporativ kreditlər | Biznes kreditləri | İstehlak kreditləri | İpoteka kreditləri | Cəmi |
|--------------------------------------------|-------------------------|----------------------|------------------------|-----------------------|----------------|
| Təminatsız kreditlər | 13,812 | 1,724 | 48,138 | 277 | 63,951 |
| Girovla təmin edilmiş kreditlər: | | | | | |
| - Daşınmaz əmlak | 89,553 | 13,040 | 351 | 10,044 | 112,988 |
| - Pul depozitləri | 16,622 | - | 187 | - | 16,809 |
| - Digər aktivlər | 9,820 | 182 | 419 | - | 10,421 |
| Dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla | (23,322) | (8,310) | (10,240) | (1,619) | (43,491) |
| Cəmi müşterilərə verilmiş kreditlər | 106,485 | 6,636 | 38,855 | 8,702 | 160,678 |

31 dekabr 2018-ci il tarixinə girov təminatı haqqında məlumat aşağıda göstərilir:

| | Korporativ kreditlər | Biznes kreditləri | İstehlak kreditləri | İpoteka kreditləri | Cəmi |
|--------------------------------------------|-------------------------|----------------------|------------------------|-----------------------|----------------|
| Təminatsız kreditlər | 17,795 | 2,750 | 51,386 | 73 | 72,004 |
| Girovla təmin edilmiş kreditlər: | | | | | |
| - Daşınmaz əmlak | 81,057 | 15,705 | 1,104 | 9,420 | 107,286 |
| - Pul depozitləri | 7,245 | - | 1,391 | - | 8,636 |
| - Digər aktivlər | 761 | 992 | 1,706 | - | 3,459 |
| Dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla | (22,667) | (9,061) | (13,224) | (1,602) | (46,554) |
| Cəmi müşterilərə verilmiş kreditlər | 84,191 | 10,386 | 42,363 | 7,891 | 144,831 |

Digər aktivlər əsasən nəqliyyat vasitələri və avadanlıqlardan ibarətdir. Yuxarıda qeyd olunan məlumatda kreditin və ya qoyulmuş girovun balans dəyəri (bunlardan hansı daha aşağı olarsa) göstərilmişdir; digər məlumatlar isə təminatsız kreditlərin tərkibində açıqlanmışdır. Kreditlərin balans dəyəri girov qoyulmuş aktivlərin likvidlik seviyyəsinə görə bölüşdürülmüşdür.

Bank daxili siyasetinə uyğun olaraq kredit portfelində reytinqləri dəqiq və ardıcıl şəkildə tətbiq etməlidir. Bu, mövcud risklərin məqsədli idarə olunması, habelə kredit risklərinin həcminin bütün fealiyyət növləri, coğrafi bölgeler və məhsullar üzrə müqayisə edilməsi imkanını təmin edəcəkdir. Reytinq sistemi biznes tərəfdəşlarının qiymətləndirilməsi üçün əsas ilkin məlumat olan bir sıra maliyyə-analitik metodlara, eləcə də işlənmiş bazar məlumatlarına əsaslanır. Bütün daxili risk kateqoriyaları Bankın reytinq siyasetinə uyğun olaraq müəyyən edilir. Verilən reytinqlər müntəzəm qaydada qiymətləndirilir və yenidən baxılır.

Yaxşı maliyyə vəziyyəti və yaxşı borcun ödənilməsi tarixi olan müşterilərə verilmiş kreditlər və digər maliyyə aktivləri standart seviyyəyə daxil edilir. Qeyri-standart kreditlər kredit müqavilələrinin şərtlərində dəyişiklik edilmiş standart reytinqdən aşağı olan, lakin fərdi şəkildə dəyərsizləşməmiş kreditlərdən ibarətdir.

Aşağıdakı cədvəldə müşterilərə verilmiş amortizasiya olunmuş dəyərdə qiymətləndirilən və ECL üzrə ehtiyat tanınan kreditlər ilə bağlı kredit riskinin təhlili göstərilir. Müşterilərə verilmiş kreditlərin balans dəyəri, həmçinin bu aktivlər üzrə Bankın məruz qaldığı kredit riskinin maksimal dərəcəsini eks etdirir.

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

31 dekabr 2019-cu il tarixinə kreditlərin keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

| | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL) | 3-cü Mərhələ (dəyərsiz- laşmış aktivlər üzrə bütöv müddət fürün ECL) | Cəmi |
|----------------------------------------|--------------------------------|------------------------------------------------------------|-------------------------------------------------------------------------------------|----------------|
| Korporativ kreditlər | | | | |
| - ödənişi 30 gündən az gecikdirilmiş | 88,321 | 5,370 | - | 93,691 |
| - ödənişi 30-90 gün gecikdirilmiş | - | 2,362 | - | 2,362 |
| - ödənişi 91-180 gün gecikdirilmiş | - | - | 3,340 | 3,340 |
| - ödənişi 181-360 gün gecikdirilmiş | - | - | 192 | 192 |
| - ödənişi 360 gündən çox gecikdirilmiş | - | - | 30,223 | 30,223 |
| Ümumi balans dəyəri | 88,321 | 7,732 | 33,755 | 129,808 |
| Kredit zərərləri üzrə ehtiyat | (378) | (2,015) | (20,930) | (23,323) |
| Balans dəyəri | 87,943 | 5,717 | 12,825 | 106,485 |
| Biznes kreditləri | | | | |
| - ödənişi 30 gündən az gecikdirilmiş | 2,240 | 6 | 35 | 2,281 |
| - ödənişi 30-90 gün gecikdirilmiş | - | 43 | - | 43 |
| - ödənişi 91-180 gün gecikdirilmiş | - | - | - | - |
| - ödənişi 181-360 gün gecikdirilmiş | - | - | 707 | 707 |
| - ödənişi 360 gündən çox gecikdirilmiş | - | - | 11,915 | 11,915 |
| Ümumi balans dəyəri | 2,240 | 49 | 12,657 | 14,946 |
| Kredit zərərləri üzrə ehtiyat | (14) | (21) | (8,275) | (8,310) |
| Balans dəyəri | 2,226 | 28 | 4,382 | 6,636 |
| İstehlak kreditləri | | | | |
| - ödənişi 30 gündən az gecikdirilmiş | 37,613 | 1,086 | 18 | 38,717 |
| - ödənişi 30-90 gün gecikdirilmiş | - | 780 | 14 | 794 |
| - ödənişi 91-180 gün gecikdirilmiş | - | - | 227 | 227 |
| - ödənişi 181-360 gün gecikdirilmiş | - | - | 437 | 437 |
| - ödənişi 360 gündən çox gecikdirilmiş | - | - | 8,921 | 8,921 |
| Ümumi balans dəyəri | 37,613 | 1,866 | 9,617 | 49,096 |
| Kredit zərərləri üzrə ehtiyat | (1,440) | (109) | (8,692) | (10,241) |
| Balans dəyəri | 36,173 | 1,757 | 925 | 38,855 |

“Yapı Kredi Bank Azərbaycan” QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

| | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL) | 3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL) | Cəmi |
|----------------------------------------|--------------------------------|-----------------------------------------------------------|------------------------------------------------------------------------------------|---------------|
| İpoteka kreditləri | | | | |
| - ödənişi 30 gündən az gecikdirilmiş | 7,682 | 9 | - | 7,691 |
| - ödənişi 30-90 gün gecikdirilmiş | - | 168 | - | 168 |
| - ödənişi 91-180 gün gecikdirilmiş | - | - | 28 | 28 |
| - ödənişi 181-360 gün gecikdirilmiş | - | - | 50 | 50 |
| - ödənişi 360 gündən çox gecikdirilmiş | - | - | 2,384 | 2,384 |
| Ümumi balans dəyəri | 7,682 | 177 | 2,462 | 10,321 |
| Kredit zərərləri üzrə ehtiyat | (67) | (2) | (1,550) | (1,619) |
| Balans dəyəri | 7,615 | 175 | 912 | 8,702 |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müşterilərə verilmiş kreditlər (davamı)

31 dekabr 2018-ci il tarixinə kreditlərin keyfiyyətinə görə təhlili aşağıdakı cədveldə göstərilir:

| | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL) | 3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL) | Cəmi |
|----------------------------------------|--------------------------------|-----------------------------------------------------------|------------------------------------------------------------------------------------|----------------|
| Korporativ kreditlər | | | | |
| - ödənişi 30 gündən az gecikdirilmiş | 60,645 | 11,462 | 137 | 72,244 |
| - ödənişi 30-90 gün gecikdirilmiş | - | - | 66 | 66 |
| - ödənişi 91-180 gün gecikdirilmiş | - | - | 3,818 | 3,818 |
| - ödənişi 181-360 gün gecikdirilmiş | - | - | 1,413 | 1,413 |
| - ödənişi 360 gündən çox gecikdirilmiş | - | - | 29,317 | 29,317 |
| Ümumi balans dəyəri | 60,645 | 11,462 | 34,751 | 106,858 |
| Kredit zərərləri üzrə ehtiyat | (379) | (347) | (21,941) | (22,667) |
| Balans dəyəri | 60,266 | 11,115 | 12,810 | 84,191 |
| Biznes kreditləri | | | | |
| - ödənişi 30 gündən az gecikdirilmiş | 3,237 | 168 | 70 | 3,475 |
| - ödənişi 30-90 gün gecikdirilmiş | - | 1,331 | - | 1,331 |
| - ödənişi 91-180 gün gecikdirilmiş | - | - | 1,872 | 1,872 |
| - ödənişi 181-360 gün gecikdirilmiş | - | - | 207 | 207 |
| - ödənişi 360 gündən çox gecikdirilmiş | - | - | 12,562 | 12,562 |
| Ümumi balans dəyəri | 3,237 | 1,499 | 14,711 | 19,447 |
| Kredit zərərləri üzrə ehtiyat | (21) | (33) | (9,007) | (9,061) |
| Balans dəyəri | 3,216 | 1,466 | 5,704 | 10,386 |
| İstehlak kreditləri | | | | |
| - ödənişi 30 gündən az gecikdirilmiş | 39,895 | 494 | 142 | 40,531 |
| - ödənişi 30-90 gün gecikdirilmiş | - | 546 | 32 | 578 |
| - ödənişi 91-180 gün gecikdirilmiş | - | - | 205 | 205 |
| - ödənişi 181-360 gün gecikdirilmiş | - | - | 355 | 355 |
| - ödənişi 360 gündən çox gecikdirilmiş | - | - | 13,918 | 13,918 |
| Ümumi balans dəyəri | 39,895 | 1,040 | 14,652 | 55,587 |
| Kredit zərərləri üzrə ehtiyat | (245) | (51) | (12,928) | (13,224) |
| Balans dəyəri | 39,650 | 989 | 1,724 | 42,363 |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

| | 1-ci Mərhələ (12 aylıq ECL) | 2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL) | 3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL) | Cəmi |
|----------------------------------------|--------------------------------|-----------------------------------------------------------|------------------------------------------------------------------------------------|--------------|
| İpoteka kreditləri | | | | |
| - ödənişi 30 gündən az gecikdirilmiş | 6,707 | 113 | 116 | 6,936 |
| - ödənişi 30-90 gün gecikdirilmiş | - | 117 | - | 117 |
| - ödənişi 91-180 gün gecikdirilmiş | - | - | 727 | 727 |
| - ödənişi 181-360 gün gecikdirilmiş | - | - | 41 | 41 |
| - ödənişi 360 gündən çox gecikdirilmiş | - | - | 1,672 | 1,672 |
| Ümumi balans dəyəri | 6,707 | 230 | 2,556 | 9,493 |
| Kredit zərərləri üzrə ehtiyat | (13) | (1) | (1,588) | (1,602) |
| Balans dəyəri | 6,694 | 229 | 968 | 7,891 |

Dəyərsizləşmənin qiymətləndirilməsi. Kreditlərin dəyərsizləşmə baxımından qiymətləndirilməsi zamanı nəzərə alınan əsas amillər müxtəlif vaxt intervalında vaxtı keçmiş məbləğlərin qalıqlarında hərəkətləri ölçən modelin ("roll-rate") təqdim etdiyi məlumatlardır. Bank dəyərsizləşmə baxımından iki səviyyədə qiymətləndirme aparrı: fərdi şəkildə qiymətləndirilən ehtiyatlar və məcmu şəkildə qiymətləndirilən ehtiyatlar.

Fərdi şəkildə qiymətləndirilən ehtiyatlar. Bank mühüm olan hər bir kredit üzrə tələb olunan ehtiyatları fərdi şəkildə müəyyən edir. Ehtiyatların məbləği müəyyən edildiyi zaman aşağıdakı amillər nəzərə alınır: biznes tərəfdasının biznes-planının dayanıqlılığı, onun maliyyə çətinlikləri yarandığı təqdirdə fəaliyyət nəticələrini tekmilləşdirmək qabiliyyəti, proqnozlaşdırılan mədaxiller və müflislik halında gözlənilən dividend ödənişləri, maliyyə dəstəyinin cəlb edilməsi imkanı, girovun satış dəyəri və gözlənilən pul vəsaitləri hərəkətinin müddətləri. Gözlənilməyən hadisələr daha çox diqqət tələb etdiyi hallar istisna olmaqla, dəyərsizləşmə zərərləri hər hesabat tarixində qiymətləndirilir.

Məcmu şəkildə qiymətləndirilən ehtiyatlar. Fərdi olaraq mühüm olmayan müştərilərə verilmiş kreditlərin (o cümlədən kredit kartları, ipoteka kreditləri və girovsuz istehlakçı kreditlərinin) və fərdi olaraq mühüm olan, lakin fərdi şəkildə dəyərsizləşməsinə dair obyektiv sübutlar olmayan kreditlərin dəyərsizləşməsi üçün ehtiyatlar məcmu şəkildə qiymətləndirilir. Ehtiyatlar hər hesabat tarixində qiymətləndirilir və bu zaman hər bir kredit portfeli ayrıca təhlil edilir. Məcmu şəkildə qiymətləndirme zamanı fərdi şəkildə dəyərsizləşməyə dair obyektiv sübut olmayanda da portfelin dəyərsizləşməsi müəyyən edilir. Dəyərsizləşmə zərərləri "roll-rate" modelinin təqdim etdiyi məlumatları nəzərə almaqla müəyyən edilir. Bundan sonra dəyərsizləşmə ehtiyatı kredit rəhbərliyi tərəfindən Bankın ümumi siyasetinə uyğunluq baxımından yoxlanılır.

Maliyyə zəmanetləri və akkreditivləri kreditlərlə eyni qaydada qiymətləndirilir və ehtiyat ayrılır.

Kreditin dəyərsizləşməsini müəyyən edərkən Bankın nəzərə aldığı əsas amillər onun vaxtının keçməsi statusu və müvafiq girov təminatının (əgər varsa) dəyerini realizasiya etmək imkanıdır. Bunun əsasında yuxarıdakı cədvəldə fərdi şəkildə dəyərsizləşmiş kreditlərin ödəmə müddətləri üzrə təhlili göstərilir.

Təminat və kreditin keyfiyyətini artırın digər mexanizmlər vasitəsilə amortizasiya olunmuş dəyərdə qiymətləndirilən dəyərsizləşmiş maliyyə aktivləri üzrə kredit riskinin azalma seviyyəsi aşağıdakı aktivlər üçün təminatın dəyerini ayrıca açıqlamaqla göstərilir: (i) girov təminatı və kreditin keyfiyyətini artırın digər mexanizmlər aktivin balans dəyerinə bərabər və ya ondan artıq olan aktivlər ("dəyerindən artıq təminatlı aktivlər") və (ii) təminat və kreditin keyfiyyətini artırın digər mexanizmlər aktivin balans dəyerindən az olan aktivlər ("dəyerindən az təminatlı aktivlər").

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

9 Müştərilərə verilmiş kreditlər (davamı)

31 dekabr 2019-cu il tarixinə təminatın effekti aşağıda göstərilir:

| | Dəyərindən artıq təminatlı aktivlər | | Dəyərindən az təminatlı aktivlər | |
|----------------------|-------------------------------------|---------------------------|----------------------------------|---------------------------|
| | Aktivlərin balans dəyeri | Təminatın ədalətli dəyeri | Aktivlərin balans dəyeri | Təminatın ədalətli dəyeri |
| Korporativ kreditlər | 66,638 | 147,633 | 62,923 | 36,949 |
| Biznes kreditləri | 3,348 | 7,196 | 11,479 | 6,404 |
| İstehlak kreditləri | 736 | 2,511 | 48,678 | 356 |
| İpoteka kreditləri | 9,094 | 16,971 | 1,275 | 695 |

31 dekabr 2018-ci il tarixinə təminatın effekti aşağıda göstərilir:

| | Dəyərindən artıq təminatlı aktivlər | | Dəyərindən az təminatlı aktivlər | |
|----------------------|-------------------------------------|---------------------------|----------------------------------|---------------------------|
| | Aktivlərin balans dəyeri | Təminatın ədalətli dəyeri | Aktivlərin balans dəyeri | Təminatın ədalətli dəyeri |
| Korporativ kreditlər | 56,836 | 142,256 | 50,022 | 21,507 |
| Biznes kreditləri | 8,486 | 16,448 | 10,961 | 4,617 |
| İstehlak kreditləri | 1,745 | 7,015 | 53,842 | 1,766 |
| İpoteka kreditləri | 8,292 | 17,051 | 1,201 | 791 |

Fərdi şəkildə dəyərsizleşmiş kreditlər

31 dekabr 2019-cu il tarixinə 65,939 AZN (2018: 66,668 AZN) məbləğində kreditlər fərdi qaydada qiymətləndirilmişdir. Belə kreditlər üçün 33,931 AZN (2018: 33,698 AZN) məbləğində fərdi şəkildə dəyərsizləşmə üçün ehtiyat tanınmışdır.

ARMB-nin qaydalarına uyğun olaraq kreditlər yalnız İdare Heyətinin qərarı ilə və ya, xüsusi hallarda, mehkəmə qərarı ilə silinə bilər.

Girov və kreditin keyfiyyətini artırıran digər amillər

Tələb olunan girovun məbləği və növü biznes tərəfdaşının kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girov növlərinin münasibliyi və qiymətləndirmə parametrlərinə dair qaydalar tətbiq edilmişdir.

Alınmış girovların əsas növləri aşağıdakılardır:

- korporativ kreditlər üçün daşınmaz əmlak və ticarət debtor borcları üzrə haqlar, üçüncü tərəf zəminliyi;
- istehlak kreditləri üçün pul vəsaitləri, kreditə götürülən istehlak eşyaları üzrə haqlar və yaşayış mülkləri üzrə girovlar;
- avtokreditlər üçün pul vəsaitləri və nəqliyyat vasitələrinin girovları.

Rəhbərlik girovun bazar dəyərinə nəzarət edir, müvafiq razılaşmaya uyğun olaraq əlavə girov tələb edir və kreditin dəyərsizləşməsi üçün ehtiyatın münasibliyini nəzərdən keçirdiyi zaman əldə etdiyi girovun bazar dəyərinə nəzarət edir.

Müştərilərə verilmiş kreditlərin konsentrasiyası

31 dekabr 2019-cu il tarixinə Bankın on ən iri üçüncü tərəf borcalanına (2018: on ən iri borcalan) verilmiş kreditlərin cəmi 65,064 AZN olmuşdur ki, bu da ümumi kredit portfelinin 32%-ni təşkil edir (2018: 45,904 AZN və ya 24%).

Kreditlər aşağıdakı növ müştərilərə verilmişdir: (məbləğlər ehtiyatdan əvvəl təqdim edilir):

| | 2019 | 2018 |
|--------------------------------------------|----------------|----------------|
| Özel müəssisələr | 129,808 | 106,858 |
| Fiziki şəxslər | 74,363 | 84,527 |
| Cəmi müştərilərə verilmiş kreditlər | 204,171 | 191,385 |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(*min Azərbaycan manatı ilə*)

9 Müşterilərə verilmiş kreditlər (davamı)

Kreditlər Azərbaycanda aşağıdakı sənaye sektorları üzrə təmin edilmişdir (məbləğlər ehtiyatdan əvvəl təqdim edilir):

| | 2019 | 2018 |
|--------------------------------------------|----------------|----------------|
| Fiziki şəxslər | 74,363 | 84,527 |
| Ticarət müəssisələri | 86,985 | 64,881 |
| Daşınmaz əmlakın tikintisi | 24,483 | 23,366 |
| İstehsalat | 18,340 | 18,611 |
| Cəmi müşterilərə verilmiş kreditlər | 204,171 | 191,385 |

Müşterilərə verilmiş kreditlərin hər bir kateqoriyasının təxmin edilən ədalətli dəyəri haqqında məlumat üçün Qeyd 24-ə baxın. Müşterilərə verilmiş kreditlərin ödəmə müddəti üzrə təhlili Qeyd 23-də göstərilir. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 25-də açıqlanır.

10 ARMB-nin notları və digər istiqrazlar

| | 2019 | 2018 |
|-----------------------------------------------------------------------------|---------------|---------------|
| ARMB-nin notları | 33,868 | 34,706 |
| Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən buraxılmış istiqrazlar | 2,798 | 10,699 |
| Sair | 60 | 60 |
| Kredit zərəri üzrə ehtiyat çıxılmaqla | (190) | (239) |
| Cəmi | 36,536 | 45,226 |

31 dekabr 2019-cu il tarixinə ARMB-nin notları və digər istiqrazlar 1-ci Mərhələyə aid edilmişdir.

Borc qiymətli kağızlarının nominal faiz dərəcələri və ödəmə müddətləri aşağıda təqdim olunur:

| | 2019 | 2018 | | |
|--------------------------------------------------------------|--------------------------------|--------------------------|--------------------------------|----------------------------|
| | İllik faiz dərəcəsi | Ödəmə müddəti | İllik faiz dərəcəsi | Ödəmə müddəti |
| ARMB-nin notları | 5.76%-6.01% | Yanvar 2020 | 7.8%-8.3% | Yanvar 2019 |
| Azərbaycan Respublikası Maliyyə Nazirliyinin istiqrazları | 8.46% - 8.79% | Mart 2021 | 7.5%-8.8% | Fevral 2019 – Mart 2021 |

ARMB-nin notlarının tə davül müddəti 28 gündür və Bankın uçot siyasetinə uyğun olaraq pul vəsaitləri və onların ekvivalentlərindən ibarətdir. ARMB-nin notlarının vaxtı keçməmiş və ya dəyərsizləşməmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin istiqrazlarının tə davül müddəti 1,092 gündür. Maliyyə Nazirliyinin istiqrazlarının vaxtı keçməmiş və dəyərsizləşməmişdir.

Bütün borc qiymətli kağızlar amortizasiya olunmuş dəyərdə qiymətləndirilmişdir.

Borc qiymətli kağızların kredit keyfiyyəti "yüksek dərəcə" kimi qiymətləndirilmişdir. Bankın kredit riskinin təsnifatı sistemi Qeyd 23-də təsvir edilir.

Mərkəzi Bankın notların və digər istiqrazların hər bir kateqoriyasının təxmin edilən ədalətli dəyəri haqqında məlumat Qeyd 24-də açıqlanır.

“Yapı Kredi Bank Azərbaycan” QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azerbaycan manatı ilə)

11 Əmlak və avadanlıqlar

Əmlak və avadanlıqlar üzrə hərəkət aşağıdakı kimi olmuşdur:

| | İcareye götürülmüş aktivlərin esaslı təmiri | Kompüter və ofis avadanlığı | Mebel və digər avadanlıqlar | Nəqliyyat vasitələri | Cəmi |
|-----------------------------|---------------------------------------------|-----------------------------|-----------------------------|----------------------|-----------------|
| İllik dəyər | | | | | |
| 31 dekabr 2018-ci il | 8,770 | 13,067 | 1,985 | 110 | 23,932 |
| Əlavələr | 88 | 940 | 7 | 1 | 1,036 |
| Silinmələr | - | (162) | (11) | - | (173) |
| Köçürmələr | - | (53) | 42 | - | (11) |
| 31 dekabr 2019-cu il | 8,858 | 13,792 | 2,023 | 111 | 24,784 |
| Yığılmış köhnəlmə | | | | | |
| 31 dekabr 2018-ci il | (6,657) | (10,820) | (1,781) | (101) | (19,359) |
| Amortizasiya xərci | (669) | (833) | (77) | (6) | (1,585) |
| Silinmələr | - | 25 | 9 | - | 34 |
| Köçürmələr | - | - | - | - | - |
| 31 dekabr 2019-cu il | (7,326) | (11,628) | (1,849) | (107) | (20,910) |
| Xalis balans dəyəri | | | | | |
| 31 dekabr 2018-ci il | 2,113 | 2,247 | 204 | 9 | 4,573 |
| 31 dekabr 2019-cu il | 1,532 | 2,164 | 174 | 4 | 3,874 |
| | | | | | |
| | İcareye götürülmüş aktivlərin esaslı təmiri | Kompüter və ofis avadanlığı | Mebel və digər avadanlıqlar | Nəqliyyat vasitələri | Cəmi |
| İllik dəyər | | | | | |
| 31 dekabr 2017-ci il | 8,722 | 12,111 | 1,948 | 127 | 22,908 |
| Əlavələr | 48 | 957 | 61 | - | 1,066 |
| Silinmələr | - | (1) | (24) | (17) | (42) |
| Köçürmələr | - | - | - | - | - |
| 31 dekabr 2018-ci il | 8,770 | 13,067 | 1,985 | 110 | 23,932 |
| Yığılmış köhnəlmə | | | | | |
| 31 dekabr 2017-ci il | (5,830) | (10,035) | (1,720) | (113) | (17,698) |
| Amortizasiya xərci | (827) | (786) | (72) | (5) | (1,690) |
| Silinmələr | - | 1 | 11 | 17 | 29 |
| Köçürmələr | - | - | - | - | - |
| 31 dekabr 2018-ci il | (6,657) | (10,820) | (1,781) | (101) | (19,359) |
| Xalis balans dəyəri | | | | | |
| 31 dekabr 2017-ci il | 2,892 | 2,076 | 228 | 14 | 5,210 |
| 31 dekabr 2018-ci il | 2,113 | 2,247 | 204 | 9 | 4,573 |

31 dekabr 2019-cu il tarixinə tam amortizasiya olunmuş əmlak və avadanlıqların ümumi balans dəyəri 11,564 AZN (2018: 10,693 AZN) təşkil etmişdir

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

12 Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər üzrə hərəkət aşağıdakı kimi olmuşdur:

| | Lisenziyalar | Program təminatı | Cəmi |
|------------------------------|----------------|------------------|-----------------|
| İllik dəyər | | | |
| 31 dekabr 2018-ci il | 9,568 | 10,212 | 19,780 |
| Əlavələr | 1,144 | 1,061 | 2,205 |
| Silinmələr | (31) | | (31) |
| Köçürmələr | 11 | | 11 |
| 31 dekabr 2019-cu il | 10,692 | 11,273 | 21,965 |
| Yığılmış amortizasiya | | | |
| 31 dekabr 2018-ci il | (8,336) | (3,504) | (11,840) |
| Amortizasiya xərci | (1,198) | (1,037) | (2,235) |
| 31 dekabr 2019-cu il | (9,534) | (4,541) | (14,075) |
| Xalis balans dəyəri | | | |
| 31 dekabr 2018-ci il | 1,232 | 6,708 | 7,940 |
| 31 dekabr 2019-cu il | 1,158 | 6,732 | 7,890 |
| İllik dəyər | | | |
| 31 dekabr 2017-ci il | 8,485 | 8,929 | 17,414 |
| Əlavələr | 1,083 | 1,283 | 2,366 |
| 31 dekabr 2018-ci il | 9,568 | 10,212 | 19,780 |
| Yığılmış amortizasiya | | | |
| 31 dekabr 2017-ci il | (6,933) | (2,529) | (9,462) |
| Amortizasiya xərci | (1,403) | (975) | (2,378) |
| 31 dekabr 2018-ci il | (8,336) | (3,504) | (11,840) |
| Xalis balans dəyəri | | | |
| 31 dekabr 2017-ci il | 1,552 | 6,400 | 7,952 |
| 31 dekabr 2018-ci il | 1,232 | 6,708 | 7,940 |

31 dekabr 2019-cu il tarixinə tamamile amortizasiya olunmuş qeyri-maddi aktivlərin ümumi balans dəyəri 8,661 AZN (2018: 7,646 AZN) təşkil etmişdir.

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

13 İstifadə hüquqlu aktivlər və icarə öhdəlikləri

Bank binalar, nəqliyyat vasitələri və digər aktivləri icarəyə götürür. İcarə müqavilələri adətən sabit müddətə bağlanır, lakin bu müddətin uzadılması seçimini de nəzərdə tutur.

Müqavilələrə icarə və qeyri-icarə komponentləri daxil ola bilər. Bank icarə komponentlərini qeyri-icarə komponentlərindən ayırmak əvəzinə, onları vahid icarə komponenti kimi uçota almaq üsulunu seçmişdir.

Icarə şərtləri fərdi qaydada nəzərdən keçirilir və icarə müqavilələrinə bir çox fərqli şərtlər daxil edilir. İcarə müqavilələrində icarəyə verənin icarə predmeti olan aktivləri ilə bağlı təminat hüququndan başqa heç bir xüsusi şərt nəzərdə tutulmur. İcarə predmeti olan aktivlər kreditlər üzrə təminat kimi istifadə edilə bilmez.

Bankın bir sıra icarə müqavilələrinə icarə müddətinin uzadılması və ləğv edilməsi seçimləri daxil edilmişdir. Onlar Bankın fəaliyyətində istifadə olunan aktivlərin idarə olunmasında əməliyyat çevikliyinin artırılması üçün tətbiq olunur. İcarə müddətinin uzadılma və ləğvetmə seçimlərinin əksəriyyəti Bank və müvafiq icarəyə verənlər tərefindən icra edilə bilər.

31 dekabr 2018-ci il tarixinədək əmlak və avadanlıqların icarəsi əməliyyat icarəsi kimi təsnifləşdirilmişdir. 1 yanvar 2019-cu il tarixində etibarən icarə müqavilələri Bankın icarəyə götürülmüş aktiv iistifadə etdiyi tarixdə müvafiq öhdəliklə birlikdə istifadə hüquqlu aktivlər kimi tanınır.

İstifadə hüquqlu aktivlərin icarə predmeti olan aktivlərin növüne görə təhlili aşağıda göstərilir:

| | Binalar | Nəqliyyat vasitələri | Digər | Cəmi |
|----------------------------------------------------|----------------|-----------------------------|--------------|--------------|
| 1 yanvar 2019-cu il tarixinə balans dəyəri | 5,624 | 651 | 99 | 6,374 |
| Əlavələr | 2,009 | 540 | 74 | 2,623 |
| Silinmələr | (190) | (651) | (77) | (918) |
| Amortizasiya xərci | (2,051) | (181) | (96) | (2,328) |
| 31 dekabr 2019-cu il tarixinə balans dəyəri | 5,392 | 359 | - | 5,751 |

Icarə öhdəlikləri üzrə faiz xərci 360 AZN təşkil etmişdir. 2019-cu ildə icarə üzrə nağd ödənişlər 2,680 AZN olmuşdur.

Hər bir hesabat dövrünün sonunda gözlənilən son qalıq dəyəri müqayisə olunan aktivlər üzrə əldə edilən faktiki son qalıq dəyərini, eləcə də proqnozlaşdırılan gələcək qiymətləri eks etdirmək üçün yenidən nəzərdən keçirilir. 31 dekabr 2019-cu il tarixinə ödənilməsi gözlənilən məbləğ 9,123 AZN təşkil etmiş və icarə öhdəliklərinin hesablanmasına daxil edilmişdir.

14 Mənfəət vergisi

Korporativ mənfəət vergisi xərci aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|--------------------------------------------------------|----------------|----------------|
| Cari vergi xərci | (1,403) | (1,894) |
| Əvvəlki ilin vergi xərcinin realizasiyası | (36) | (2) |
| II üzrə texirə salılmış mənfəət vergisi geliri (xərci) | 29 | (225) |
| Mənfəət vergisi xərci | (1,410) | (2,121) |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

14 Mənfəət vergisi (davamı)

2019 və 2018-ci illər ərzində şirkətlərə (o cümlədən banklara) tətbiq edilən mənfəət vergisi dərəcəsi 20% təşkil etmişdir. Effektiv mənfəət vergisi dərəcəsi qanunvericilikdə nəzərdə tutulan mənfəət vergisi dərəcəsindən fərqlənir. Aşağıdakı cədvəldə qanunvericiliklə nəzərdə tutulmuş mənfəət vergisi xərci faktiki xərclərlə üzləşdirilir:

| | 2019 | 2018 |
|------------------------------------------------------------------------------------|---------|---------|
| Mənfəət vergisi xərcində əvvəlki mənfəət | 7,605 | 8,075 |
| Qanunvericiliklə müəyyən edilmiş mənfəət vergisi dərəcəsi | 20% | 20% |
| Qanunvericiliklə müəyyən edilmiş dərəce ilə hesablanmalı olan mənfəət vergisi xəci | (1,521) | (1,615) |

Vergi məqsədləri üçün çıxılmayan xərclərin vergi effekti:

| | | |
|---------------------------------------|------|-------|
| Gəlirdən çıxılmayan xərclərin effekti | 118 | (279) |
| Əvvəlki ilin vergi xərcinin effekti | (36) | (2) |
| Müvəqqəti fərqlərin effekti | 29 | (225) |

| | | |
|-----------------------------|----------------|----------------|
| Mənfəət vergisi xəci | (1,410) | (2,121) |
|-----------------------------|----------------|----------------|

31 dekabr tarixinə təxirə salınmış vergi aktiv və öhdəlikləri və onların müvafiq illərdə hərəkəti aşağıdakı kimi olmuşdur:

| | 2017 | Bölüşdürülməmiş mənfəətdə tanınmış (BMHS 9-a keçid) | Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda tanınmış | 2018 | Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda tanınmış | 2019 |
|--|------|--------------------------------------------------------------|------------------------------------------------------------------------------------|------|---------------------------------------------------------------------------------------|------|
|--|------|--------------------------------------------------------------|------------------------------------------------------------------------------------|------|---------------------------------------------------------------------------------------|------|

Müvəqqəti fərqlərin vergi effekti

| | | | | | | |
|---------------------------------------------|---------|-----|-------|---------|-------|---------|
| Pul vəsaitləri və onların ekvivalentləri | - | 227 | - | 227 | (183) | 44 |
| Satılı bilən investisiya qiymətli kağızları | - | - | - | - | 38 | 38 |
| Kredit teşkilatlarından alınacaq vəsaitlər | (291) | - | - | (291) | 241 | (50) |
| Müştərilərə verilmiş kreditlər | (2,828) | 203 | (363) | (2,988) | 1 | (2,987) |
| Əmlak və avadanlıqlar | 285 | - | 37 | 322 | 75 | 397 |
| Qeyri-maddi aktivlər | (59) | - | - | (59) | (36) | (95) |
| Sair öhdəliklər | 610 | - | (91) | 519 | 74 | 593 |
| Sair aktivlər | (87) | 20 | 192 | 125 | (181) | (56) |

Təxirə salınmış vergi öhdəliyi

| | | | | | |
|----------------|------------|--------------|----------------|-----------|----------------|
| (2,370) | 450 | (225) | (2,145) | 29 | (2,116) |
|----------------|------------|--------------|----------------|-----------|----------------|

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

15 Sair aktivlər ve öhdəliklər

Sair aktivlər aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|-------------------------------------|--------------|--------------|
| Ödənilməkdə olan məbləğlər | 2,865 | 2,957 |
| Sair maliyyə aktivləri | 2,865 | 2,957 |
| Yenidən mülkiyyətə keçmiş girov | 2,703 | 2,803 |
| Verilmiş avanslar | 2,892 | 2,011 |
| Vergilər üzrə artıq ödəmələr | 473 | - |
| Sair | 3 | 22 |
| Sair qeyri-maliyyə aktivləri | 6,071 | 4,836 |
| Sair aktivlər | 8,936 | 7,793 |

31 dekabr 2019-cu il tarixinə 2,892 AZN (2018: 2,011 AZN) məbləğində verilmiş avanslar əsasən əmlak və avadanlıqların alınması və icarə xidmətləri üçün ödənişlərdən ibarət olmuşdur.

Sair öhdəliklər aşağıdakılardan ibarət olmuşdur:

| | 2019 | 2018 |
|---------------------------------------|---------------|--------------|
| Plastik kartlar üzrə hesablaşmalar | 3,469 | 3,057 |
| Icarə öhdəlikləri | 5,698 | - |
| Sair | 174 | 122 |
| Sair maliyyə öhdəlikləri | 9,341 | 3,179 |
| İşçilər üzrə hesablanmış xərclər | 1,644 | 1,168 |
| Sosial siyortə ödənişləri | 430 | 613 |
| Təxirə salılmış gəlirlər | 463 | 519 |
| Ehtiyatlar | 383 | 356 |
| Sair | 661 | 258 |
| Sair qeyri-maliyyə öhdəlikləri | 3,581 | 2,914 |
| Sair öhdəliklər | 12,922 | 6,093 |

İşçilər üzrə hesablanmış xərclərə Bankın maliyyə nəticələrinə əsasən işçilərə verilmiş 926 AZN (2018: 458 AZN) məbləğində mükafatlar, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmış 718 AZN (2018: 710 AZN) məbləğində müavinətlər daxildir.

31 dekabr 2019 və 2018-ci il tarixinə təxirə salılmış gəlirlər əsasən plastik kartlar, zəmanət və akkreditivlərin təqdim edilməsinə görə alınmış komissiyalardan ibarətdir.

31 dekabr 2019-ci il tarixinə sair qeyri-maliyyə öhdəliklərinin 230 AZN məbləği (2018: 53 AZN) sair vergi öhdəliklərini eks etdirir.

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

15 Sair aktivlər və öhdəliklər (davamı)

31 dekabr 2019-cu il tarixinə sair maliyyə aktivlərinin kredit keyfiyyətinə görə təhlili aşağıda göstərilir:

| Pul köçürmələri üzrə hesablaşmalar | 2019 | 2018 |
|-------------------------------------------------------------------------------|--------------|--------------|
| Vaxtı keçməmiş və dəyərsizləşməmiş Sair maliyyə aktivləri Yüksək dərəcə | 2,865 | 2,957 |
| Cəmi sair maliyyə aktivləri | 2,865 | 2,957 |

16 Kredit təşkilatlarına ödəniləcək vəsaitlər

Kredit təşkilatlarına ödəniləcək vəsaitlər aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|-------------------------------------------------------|---------------|--------------|
| Azərbaycan İpoteka Fonduna ödəniləcək vəsaitlər | 5,624 | 4,558 |
| Sahibkarlığa Kömək Milli Fonduna ödəniləcək vəsaitlər | 4,289 | 2,200 |
| Tələblə depozitlər | 138 | 512 |
| Kredit təşkilatlarınınma ödəniləcək vəsaitlər | 10,051 | 7,270 |

31 dekabr 2019-cu il tarixinə Bank Azərbaycan İpoteka Fondundan və Sahibkarlığa Kömək Milli Fondundan müvafiq olaraq 2043-cü (2018: 2048-ci il) və 2024-cü ilə (2018: 2023-cü il) ilə qədər illik 1%-4% (2018: illik 1%-4%) və 1% (2018: illik 1%) dərəcəsi ilə 5,624 AZN (2018: 4,558 AZN) və 4,289 AZN (2018: 2,200 AZN) məbləğində kredit vəsaitləri cəlb etmişdir.

17 Müştərilərə ödəniləcək vəsaitlər

Müştərilərə ödəniləcək vəsaitlər aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|-----------------------------------------|----------------|----------------|
| Cari hesablar | 276,430 | 235,334 |
| Müddətli depozitlər | 54,179 | 99,716 |
| Müştərilərə ödəniləcək vəsaitlər | 330,609 | 335,050 |

31 dekabr 2019-cu il tarixinə müştərilərə ödəniləcək vəsaitlərin 144,537 AZN məbləği və ya 44%-i (2018: 136,650 AZN və ya 41%) on en iri müştəriyə (2018: on en iri müştəri) aid olmuşdur.

31 dekabr 2019-cu il tarixinə fiziki şəxslərin ödənilməmiş müddətli depozitləri üzrə orta illik faiz dərəcəsi 2.39% (2018: 2.73%), hüquqi şəxslərin ödənilməmiş müddətli depozitləri üzrə orta illik faiz dərəcəsi isə 3.59% (2018: 2.16%) təşkil etmişdir.

Müştərilərə ödəniləcək vəsaitlərə aşağıdakı növ müştəri hesabları daxildir:

| | 2019 | 2018 |
|-----------------------------------------|----------------|----------------|
| Özəl müəssisələr | 231,322 | 227,960 |
| Fiziki şəxslər | 99,244 | 106,931 |
| Ictimai təşkilatları | 43 | 159 |
| Müştərilərə ödəniləcək vəsaitlər | 330,609 | 335,050 |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azerbaycan manatı ilə)

17 Müştərilərə ödəniləcək vəsaitlər (davamı)

Müştəri hesablarının iqtisadi sektorlar üzrə təhlili aşağıdakı kimi olmuşdur:

| | 2019 | 2018 |
|-----------------------------------------|----------------|----------------|
| Ticarət | 142,026 | 181,521 |
| Fiziki şəxslər | 99,244 | 106,931 |
| Daşınmaz əmlakin tikintisi | 60,783 | 18,901 |
| Sığorta və digər maliyyə teşkilatları | 8,914 | 14,221 |
| Nəqliyyat və rabitə | 13,524 | 11,304 |
| Dövlət və ictimai teşkilatlar | 6,118 | 2,172 |
| Müştərilərə ödəniləcək vəsaitlər | 330,609 | 335,050 |

Müştəri hesablarının hər bir kateqoriyasının ədalətli dəyəri haqqında məlumat Qeyd 24-də təqdim edilir. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 25-də açıqlanır.

18 Nizamnamə kapitalı

31 dekabr 2019-cu il tarixinə adı səhmlərin sayı 2,769,035,194 ədəd (2018: 2,769,035,194) olmuşdur. Azerbaycan manatı ilə ifadə olunmuş hər bir adı sehmin nominal dəyəri 0.02 AZN-dir. Bu sehmlər bərabər hüquqludur və hər bir sehm üzrə sehmdara bir səs hüququ verilir.

Sehmdarlar Bankın nizamnamə kapitalına qoyuluşlarını Azerbaycan manatı ilə həyata keçirmiş və dividend və hər hansı kapital ödənişlərini Azerbaycan manatı ilə almaq hüququna malikdirlər.

31 dekabr 2019 və 2018-ci il tarixinə Bankın nizamnamə kapitalı aşağıdakı kimi olmuşdur:

| | Dövriyyədə olan adı səhmlərin sayı | Cəmi ödənilmiş və qeydiyyatdan keçmiş adı səhmlərin nominal dəyəri |
|-------------------------------|---------------------------------------|--------------------------------------------------------------------------|
| 31 dekabr 2018 | 2,769,035,194 | 55,381 |
| Emissiya edilmiş yeni səhmlər | - | - |
| 31 dekabr 2019 | 2,769,035,194 | 55,381 |

19 Təəhhüdlər və şərti öhdəliklər

Hüquqi məsələlər. Adı fealiyyəti gedişində Bank mehkəmə iddiaları və şikayətləri ilə üzləşir. Rəhbərlik hesab edir ki, belə iddia və ya şikayətlərdən irəli gələn mümkün öhdəlik (əgər olarsa) Bankın maliyyə vəziyyəti və ya gelecek əməliyyat nəticələrinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərməyəcəkdir.

Şərti vergi öhdəlikləri. Azerbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez edilən dəyişikliklərə məruzdur. Bundan əlavə, Bankın əməliyyatları və fealiyyətinə tətbiq edilən vergi qanunvericiliyinin vergi orqanları tərefindən şərh edilməsi rehberliyin şərhi ilə üst-üstə düşməyə bilər. Azerbaycan Respublikasında son zamanlar baş vermiş hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyin şərh edilməsi və vergi hesablamalarının yoxlanılmasında daha sərt mövqə tuta bilər. Buna görə də vergi orqanları Bankın əməliyyat və fealiyyət növləri ilə bağlı əvvəl irəli sürmədikləri iddiaları irəli süre bilərlər. Nəticə etibarilə, müvafiq orqanlar tərefindən əlavə iri vergi, cərimə və faiz hesablanıb bilər. Vergi yoxlamaları həmin yoxlamaların keçirildiyi il də daxil olmaqla, vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fealiyyətini əhatə edə bilər.

Rəhbərlik hesab edir ki, 31 dekabr 2019-cu il tarixinə onun tərefində müvafiq qanunvericiliyin şərhi düzgündür və vergi qanunvericiliyi ilə bağlı Bankın mövqeyi dəyişməyəcəkdir.

Sığorta. Bank hal-hazırda sehvər və ya buraxılmalardan irəli gələn öhdəliklərə bağlı sığorta örtüyü əldə etməmişdir. Məsuliyyət sığortası hal-hazırda Azerbaycanda ümumiyyətlə mövcud deyil.

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

19 Təəhhüdlər və şərti öhdəliklər (davamı)

Prudensial normativlərə riyət edilməsi. Tənzimləyici orqan banklardan yerli standartlara uyğun maliyyə hesabatları əsasında hesablanmış müəyyən normativlərə riyət etməyi tələb edir. 31 dekabr 2019-cu il tarixinə Bank bütün prudensial normativlərə riyət etmişdir.

Bank tərefindən müştərilərə zəmanətlərin və akkreditivlərin verilməsinin əsas məqsədi müştərilərə tələb olduqda vəsaitlərin mövcudluğunu təmin etməkdir. Zəmanətlər və ehtiyat akkreditivləri müştəri üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi təqdirdə Bankın ödəmələr edəcəyini qəti təsdiq edən sənədlərdir. Sənədli akkreditivlər və kommersiya akkreditivləri, Banka müəyyən edilmiş məbləğe qədər və xüsusi şərtlərlə tələb təqdim etmək hüququnu üçüncü tərəfə verən, Bankın müştəri adından üzərinə götürdüyü yazılı öhdəlik olaraq, aid olduqları malların çatdırılması və ya pul depozitləri ilə təmin edilir və beləliklə də birbaşa borc lağım işləmədən daha aşağı riske məruz qoyur.

31 dekabr tarixinə Bankın təəhhüdləri və şərti öhdəlikləri aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|-----------------------------------------------------------------|---------------|----------------|
| Kreditlərə bağlı öhdəliklər | | |
| Istifadə edilməmiş kredit öhdəlikləri | 78,792 | 73,939 |
| Açılmış zəmanətlər | 17,628 | 21,666 |
| Akkreditivlər | 1,904 | 7,489 |
| Cəmi | 98,324 | 103,094 |
| Çıxılsın – zəmanətlər üzrə girov kimi saxlanılan pul vəsaitləri | (4,284) | (881) |
| Təəhhüdlər və şərti öhdəliklər | 94,040 | 102,213 |

31 dekabr 2019 və 2018-ci il tarixlərinə mövcud olan zəmanət məktublarının əksəriyyəti müştərilərə mal və xidmətlərin təchiz edilməsi üçün verilmiş zəmanətlər və müxtəlif təşkilatlarla elan edilmiş tenderlərdə iştirak etmək niyyəti ilə girov kimi müştərilərə verilmiş tender zəmanətlərindən ibarətdir.

20 Xalis haqq və komissiya gəlirləri

Xalis haqq və komissiya gəlirləri aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|------------------------------------------|----------------|----------------|
| Plastik kartlarla əməliyyatlar | 4,030 | 4,628 |
| Hesablaşma əməliyyatları | 3,872 | 3,709 |
| Pul vəsaitləri ilə əməliyyatlar | 1,587 | 1,455 |
| Zəmanətlər və akkreditivlər | 737 | 800 |
| Agent fealiyyəti | 248 | 266 |
| Digər | 55 | 36 |
| Haqq və komissiya gəlirləri | 10,529 | 10,894 |
| Plastik kartlarla əməliyyatlar | (3,711) | (3,658) |
| Hesablaşma əməliyyatları | (1,287) | (1,425) |
| Agent fealiyyəti | (219) | (234) |
| Zəmanətlər və akkreditivlər | (13) | (16) |
| Digər | (342) | (320) |
| Haqq və komissiya xərcləri | (5,572) | (5,653) |
| Xalis haqq və komissiya gəlirləri | 4,957 | 5,241 |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

21 İşçi heyəti üzrə xərclər

İşçi heyəti üzrə xərclər aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|------------------------------|-------------|-------------|
| Əmək haqqı və mükafatlar | (8,013) | (7,395) |
| Sosial siyortə xərcləri | (1,013) | (1,457) |
| İşçilərə digər ödənişlər | (893) | (935) |
| İşçi heyəti üzrə xərclər | (9,919) | (9,787) |

22 Ümumi və inzibati xərclər

Ümumi və inzibati xərclər aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|---------------------------------------------------------------|-------------|--------------|
| Texniki destək xərcləri | (1,722) | (1,723) |
| Təmir və texniki xidmət xərcləri | (892) | (763) |
| Rabitə xərcləri | (846) | (961) |
| Hüquq və məslehhət xidmətləri | (840) | (882) |
| Mühafizə xidməti | (838) | (758) |
| Marketing və reklam xərcləri | (467) | (640) |
| Üzvlük haqları | (324) | (362) |
| Kommunal xidmətlər | (279) | (300) |
| Mənfəet vergisindən başqa digər əməliyyat vergiləri | (208) | (79) |
| Əyləncə xərcləri | (143) | (115) |
| Siyortə xərcləri | (123) | (83) |
| Ofis təchizatı xərcləri | (115) | (114) |
| Əsas vəsaitlər və qeyri-maddi aktivlərin silinməsi üzrə zərər | (35) | (13) |
| Ezamiyyət xərcləri | (27) | (49) |
| Binadan istifadə və icarə xərcləri | - | (2,569) |
| Sair xərclər | (477) | (906) |
| Ümumi və inzibati xərclər | (7,336) | (10,317) |

23 Risklərin idarə olunması

Öz fəaliyyətində Bank müxtəlif risklərə məruz qalır və bunları daimi müəyyən etmə, ölçmə və müşahidə etmə prosesləri, kredit limitlərinin müəyyən edilməsi və digər daxili nəzarət tədbirləri vasitəsilə idarə edir. Risklərin idarə edilməsi Bankın daim mənfeətlə işləməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bankın hər bir əməkdaşı öz vəzifələri daxilində risklərə görə məsuliyyət daşıyır. Bank kredit riski, lикvidlik riski, bazar riski və əməliyyat riskinə məruz qalır.

Müstəqil riskə nəzarət prosesinə mühitdə, texnologiyada və sənayedə dəyişikliklər kimi biznes riskləri daxil deyildir. Onlar Bankın strateji planlaşdırma prosesi vasitəsilə nəzarət altında saxlanılır.

Risklərin idarə olunması strukturu. İdarə Heyəti risklərin müəyyən edilməsi və nəzarət edilməsinə görə ümumi məsuliyyət daşıyır, lakin risklərin idarə olunması və izlənməsi üçün məsuliyyət daşıyan ayrıca müstəqil orqanlar da vardır.

Direktorlar Şurası. Direktorlar şurası risklərin idarə olunmasında ümumi yanaşma, risk strategiyaları və prinsiplərinin təsdiq edilməsi üçün məsuliyyətlidir.

İdarə Heyəti. İdarə Heyəti Bankda ümumi risk prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Risk Komitəsi. Risk Komitesi risk strategiyasının işləniləb hazırlanması və risk prinsipləri, konsepsiyası, siyaseti və limitlərinin tətbiqi üçün ümumi məsuliyyət daşıyır. Komitə fundamental risk məsələləri üçün məsuliyyətlidir və risklə bağlı müvafiq qərarların yerinə yetirilməsinə nəzarət edir.

23 Risklərin idarə olunması (davamı)

Risklərin idarə olunması bölməsi. Risklərin idarə olunması bölməsi müstəqil nəzaret prosesini təmin etmək məqsədilə risklə bağlı prosedurların tətbiqi və dəsteklənməsi üçün məsuliyyət daşıyır.

Risklərə nəzaret bölməsi. Risklərə nəzaret bölməsi bütün Bankda risk prinsipləri, qaydaları və limitlərinə uyğunluğu izləmek üçün məsuliyyət daşıyır. Hər bir təsərrüfat qrupuna risklərə müstəqil nəzaret, o cümlədən müyyən edilmiş limitlərlə müqayisədə riskə məruz qalan pozisiyaların həcmində nəzaret, eləcə də yeni məhsulların və strukturlaşdırılmış eməliyyatların riskinin qiymətləndirilməsi üçün məsuliyyət daşıyan mərkəzsizləşdirilmiş bölmə daxildir. Bu bölmə həmçinin risklərin ölçülməsi və hesabat sistemlərində tam əks etdirilməsi üçün məlumatın toplanmasını təmin edir.

Bankın xəzinədarlığı. Bankın xəzinədarlığı Bank aktivlerinin və öhdəliklərinin idarə olunması, eləcə də ümumi maliyyə strukturu üçün məsuliyyət daşıyır. Bundan əlavə, xəzinədarlıq Bankın maliyyələşdirmə və likvidlik riskləri üzrə məsuliyyət daşıyır.

Daxili Audit. Daxili audit funksiyası her il Bankda risklərin idarə olunması proseslerinin audit yoxlamasını apararaq, həm prosedurların münasibiyini, həm də Bankın prosedurlara riayət etməsini yoxlayır. Daxili Audit bütün qiymətləndirmələrin neticələrini rəhbərliklə müzakirə edir və nəticə və tövsiyələr haqqında Audit Komitesine hesabat verir.

Risklərin ölçülməsi və hesabat sistemləri. Bankın riskləri həm adı şəraitdə yaranması ehtimal edilən zərəri, həm də statistik modeller əsasında maksimal faktiki zərərlərin qiymətləndirilməsi olan gözlənilməyen zərərləri əks etdirən metoddan istifadə etməklə ölçülür. Modellər keçmiş təcrübədən əldə edilmiş və iqtisadi şəraitləri nəzəre almaqla düzəlişlər edilmiş ehtimallardan istifadə edir. Bundan əlavə, Bank baş verməsi ehtimal edilməyən ağır hadisələr əslində baş verdiyi təqdirdə ən pis hadisələrin ssenari modellərini hazırlayırlar.

Risklərin monitorinqi və nəzəret edilməsi ilk önce Bankın müyyən etdiyi limitlərə əsaslanır. Belə limitlər Bankın biznes strategiyasını və bazar mühitini, eləcə də Bankın qəbul etmək istədiyi risk səviyyəsini əks etdirir və bu zaman əsas diqqət ayrı-ayrı sahələre yetirilir. Bundan əlavə, Bank bütün risk və eməliyyat növləri üzrə ümumi risk həcmi ilə bağlı olaraq ümumi risk daşıməq qabiliyyətinə nəzəret edir və bu qabiliyyəti qiymətləndirir.

Bütün fəaliyyət növləri üzrə əldə edilmiş məlumat risklərin təhlil və nəzəret edilməsi və tez aşkar olunması məqsədilə yoxlanılır və işlənilir. Mütəmadi olaraq sənaye sahəsi, müştəri və coğrafi risklər haqqında məlumat təqdim edilir.

Həddindən artıq risk konsentrasiyası. Konsentrasiya biznes tərəfdəşlarının oxşar iş fəaliyyəti ilə məşğul olmasından, iş növünün eyni coğrafi regionda yer almasından, eyni iqtisadi xüsusiyyətlərə malik olması və nəticədə iqtisadi, siyasi və ya digər şərtlərdəki dəyişikliklərin həmin biznes tərəfdəşlarının müqavilələrdə göstərilmiş şərtlərin yerinə yetirilməsi imkanlarına oxşar təsir göstərməsindən yaranır. Konsentrasiya Bankın fəaliyyətinin xüsusi coğrafi yerlərə və sənaye sahələrinə təsir göstərən dəyişikliklərə həssaslığını göstərir.

Həddindən artıq risk konsentrasiyasının təsiri altına düşməmək üçün, Bankın daxili siyaset və prosedurlarına diversifikasiyalı portfelin dəsteklənməsinə yönəlmış xüsusi prinsiplər daxil edilir. Müyyən edilmiş risk konsentrasiyası müvafiq qaydada nəzəret və idarə olunur.

Kredit riski. Maliyyə aləti ilə eməliyyat aparan bir tərefin müqavilə öhdəliyini yerinə yetirməməsi nəticəsində digər tərəfə maliyyə zərəri vurulsrsa, Bank kredit riskinə məruz qalır.

Kredit riski Bankın qarşı tərəflərlə həyata keçirdiyi kredit və digər eməliyyatlar nəticəsində yaranır ki, bu da maliyyə aktivlərinin və balansdankənar kredit öhdəliklərin yaranmasına səbəb olur.

Bankın məruz qaldığı kredit riskinin maksimal səviyyəsi maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin balans dəyərində əks etdirilir. Təqdim edilmiş maliyyə zəmanətləri, kreditlərin verilmesi ilə bağlı öhdəliklər, istifadə edilməmiş kredit xətləri və ixrac/idxlə akkreditivləri üçün maksimal kredit riski öhdəliyin məbləğidir.

Kreditlə bağlı təəhhüd riskləri. Bank müştərilərə zəmanətlər verir. Həmin zəmanətlər Bankın müştərilərin adından ödənişlər aparmağını tələb edə bilər. Müştərilər bu ödənişləri Banka akkreditivin şərtləri əsasında qaytarırlar. Onlar Bankı kreditlərlə oxşar risklərə məruz qoyur, bunlar da eyni nəzəret prosesləri və qaydaları ilə azaldılır.

Maliyyə vəziyyəti haqqında hesabatın komponentləri üzrə kredit riskinin maksimal həcmi, qarşılıqlı hesablaşma haqqında əsas razılaşmaların və girov razılaşmalarının istifadə edilməsi nəticəsində riskin azalmasını nəzəre almadan, daha yaxşı həmin komponentlərin balans dəyərləri ilə əks etdirilir.

23 Risklərin idarə olunması (davamı)

Maliyyə aktivlərinin növləri üzrə kreditin keyfiyyəti. Maliyyə aktivlərinin kredit keyfiyyəti Bankın daxili kredit reytingləri ilə idarə olunur. Aşağıdakı cədvəldə Bankın kredit reytingi sisteminiə əsaslanaraq maliyyə vəziyyəti haqqında hesabatın kreditlə bağlı sətirlərində aktivlərin sinifləri üzrə kredit keyfiyyəti göstərilir.

Bank kredit riskini ayrı-ayrı biznes tərəfdaşları və coğrafi və sənaye konsentrasiyaları üzrə Bankın qəbul etməyə hazır olduğu riskin həcmi üzrə limitləri müəyyən etməklə və həmin limitlərə riyat edilməni monitoring etməklə idarə edir və nezareət altında saxlayır.

Bank kredit keyfiyyətinin yoxlanılması prosesini təsis etmişdir ki, girovun müntəzəm qaydada yeniden baxılması da daxil olmaqla biznes tərəfdaşlarının krediti ödəmək qabiliyyətlərində mümkün dəyişikliklərin tez müəyyən edilməsi temin edilsin. Biznes tərəfdaşları üzrə limitlər hər bir biznes tərəfdaşına risk reytingi veren kredit riskinin təsnifləndirilməsi sistemindən istifadə etməklə müəyyən edilir. Kredit risklərini azaltmaq məqsədilə Bank fəal şəkildə girovdan istifadə edir.

Gözlənilən kredit zərərlərinin (ECL) qiymətləndirilməsi. ECL gələcək pul axınlarındaki azalmaların ehtimal ilə ölçülmüş cari dəyərinin qiymətləndirilməsidir (yəni, müəyyən müddət ərzində çəki qismində müvafiq defolt riskləri istifadə olunmaqla kredit zərərlərinin orta çəkisidir). ECL-in qiymətləndirilməsi obyektivdir və gelecekde makroloqisadi vəziyyətin inkişafı üzrə gözləntilərə defolt riskinin uyğunlaşdırılması yolu ilə müəyyən edilir. ECL-in qiymətləndirilməsi Bank tərəfindən istifadə olunan dörd parametr əsasında həyata keçirilir: defolt ehtimalı ("PD"), defolta məruz qalan dəyər ("EAD"), defolt baş verəcəyi halda itirilməsi gözlenilen məbləğ ("LGD") və diskont dərəcəsi ("DR").

Defolt anlayışı. Aşağıdakı halda Bank defolt vəziyyətinin yarandığını hesab edir.

- Kreditin ödənişi 90 gündən artıq gecikdirildikdə.

Gözlənilən kredit zərərləri maliyyə alətinin *bütöv müddəti* üzrə modelləşdirilir. *Bütöv müddət* borc alətlərinin bitmə tarixinədək qalan müddət ərzində gözlənilən her hansı qabaqcadan ödənişlər nəzəre alınmaqla müəyyənləşdirilir. Kreditlərin verilməsi üzrə öhdəliklər və maliyyə zəmanəti müqavilələri üçün bu, Bankın kredit vermək üçün cari müqavilə öhdəliyinə malik olduğu müddət ərzində müqavilə ilə müəyyən edilmiş müddətdir. Müqavilədə nəzerdə tutulan ödəmə müddəti əsasında bütöv müddət üzrə potensial zərərlərin müəyyən edilməsi prinsipine istisna olaraq fiziki şəxslərə verilmiş kredit kartları üzrə bütöv müddət üçün potensial zərərlər kredit kartları üzrə müqavilələrin gözlənilən müddəti və daxili statistikaya əsaslanan dövr ərzində müəyyən edilir və orta hesabla 3-5 il təşkil edir.

"Bütöv müddət üzrə ECL" modelində maliyyə alətinin qalan müddəti ərzində bütün mümkün defolt hadisələrinin baş vermesi neticesində yaranan zərərlər qiymətləndirilir. "12 aylıq ECL" modeli hesabat dövründən sonra 12 ay ərzində və ya bitmə tarixinə bir ilden az qalmış maliyyə alətinin qalan müddəti ərzində hesablanır və bitmə tarixinədək qalan müddət üzrə gözlənilən kredit zərərlərinin bir hissəsini təşkil edir.

ECL-in qiymətləndirilməsi üçün Bank üç yanaşma tətbiq edir: (i) fərdi qaydada qiymətləndirmə; (ii) portfel əsasında qiymətləndirmə: daxili reytinglər fərdi qaydada qiymətləndirilir, lakin eyni kredit riski reytingləri və eyni kredit portfeli seqmentləri üçün ECL-in hesablanması prosesində eyni kredit riski parametrləri (məsələn, PD, LGD) tətbiq edilir; və (iii) xarici reytinglər əsasında qiymətləndirmə.

Hazırkı maliyyə hesabatlarında tanınmış ECL səviyyəsi ilkin tanınmadan sonra borcalanın kredit riskinin əhəmiyyətli dərəcədə dəyişməsindən asılıdır. Bu yanaşma gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi üçün üç mərhələli modelə əsaslanır. 1-ci Mərhələ - ilkin tanınma zamanı dəyərsizləşməmiş və həmin vaxtdan kredit riski əhəmiyyətli dərəcədə artmamış maliyyə aktivləri üzrə 12 aylıq ECL əsasında dəyərsizləşmə ehtiyati tanınır. İlkin tanınma vaxtından etibarən kredit riski əhəmiyyətli dərəcədə artmış, lakin hələ dəyərsizləşmiş maliyyə aləti 2-ci Mərhələyə köçürülrən və dəyərsizləşmə ehtiyati bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında tanınır. Maliyyə aləti dəyərsizləşdikdə 3-cü Mərhələyə köçürülrən və dəyərsizləşmə ehtiyati bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında tanınır. Aktivin 3-cü Mərhələyə köçürülməsi neticesində Bank faiz gəlirini ümumi balans dəyəri əsasında tanımağı dayandırır və faiz gəlirini hesablayarkən gözlənilən kredit zərərləri çıxılmaqla, balans dəyərinə aktivin effektiv faiz dərəcəsini tətbiq edir.

Kredit riskinin əhəmiyyətli dərəcədə artması meyarı artıq yerinə yetirilmədikdə, maliyyə aləti 1-ci Mərhələyə geri köçürülrən. Əger maliyyə aktivi kredit riskinin əhəmiyyətli artması neticesində 2-ci Mərhələyə köçürülmüşdürse, Bank həmin kredit riskinin aktuallığını saxlanması və ya dəyişdirməsindən əmin olmaq üçün ona nəzareət edir.

23 Risklərin idarə olunması (davamı)

Defolt vəziyyetindən qayıtma defolt zamanı ona səbəb olmuş hadisələrin başa çatmasından asılıdır. Bu zaman iki ssenari müşahide oluna bilər:

- 90 gündən artıq vaxtı keçmiş maliyyə aktivinin gecikmə müddəti 30 günə çatdıqda, bu artıq defolt hesab edilmir;
- digər defolt hadisələrinin təsir etdiyi vaxtı keçmiş maliyyə aktivləri ardıcıl olaraq 12 ay ərzində hər hansı defolt meyarına cavab vermədikdə, defolt statusundan çıxır;

Bu mentiq gecikmənin aradan qaldırılmasından sonrakı dövrə maliyyə aktivinin defolt vəziyyetine yenidən qayıtması ehtimalına əsasən aparılan təhlili nəticəsində müəyyən edilir.

Maliyyə zəmanətləri və kreditlərin verilməsi ilə bağlı öhdəliklər üzrə ECL-in qiymətləndirilməsi. Bu maliyyə aletləri üzrə ECI-in qiymətləndirilməsi balans riskləri üçün yuxarıda qeyd edilən eyni mərhələləri eks etdirir ve EAD-nin hesablanması hissəsində fərqlənir. EAD kreditə konvertasiya əmsali ("CCF") və gelecek əməliyyatlar (ExOff) üzrə müqavilə öhdəliyindən ibarətdir. Korporativ müştəriler üçün açılan, lakin istifadə edilməyən kredit xətəri, fiziki şəxslərə verilmiş kredit kartları və maliyyə zəmanətləri üçün CCF defolt zamanı borcların statistik təhlili əsasında müəyyən edilir. Overdraftlar üçün CCF kredit limitlərinin müştəriler tərəfindən istenilən zaman istifadə edile bilməsinə görə 100% müəyyən edilir.

Daxili reytinglər. PD modellərinin hazırlanması məqsədilə hər bir maliyyə aktivi üzrə risk profilinin fərqləndirilməsi üçün sadələşdirilmiş davranış qiymətləndirmə modelləri hazırlanmış və təkmilləşdirilmişdir.

Kredit riskinin təsnifatı portfel riskləri üzrə daxili proseslərin qiymətləndirilməsi və idare edilməsi üçün banklar tərəfindən geniş istifadə edilən vasitedir. Kredit riskinin təsnifatı ümumilikdə müəyyən zaman anında mövcud olan məlumatə əsasən gelecekde baş vermesi ehtimal olunan hadisənin proqnozlaşdırılması üçün müəyyən edilmiş statistik metoddur. Bu, xüsusilə banklara kredit almaq üçün müraciət edən müştərinin (müraciətin qiymətləndirilməsi modeli) və ya portfelde artıq mövcud olan müştərinin defolt ehtimalını qiymətləndirməyə imkan yaradır (davranış qiymətləndirmə modeli).

Keçmiş ödəmə davranışının geləcək üçün effektiv göstərici olması kredit riskinin təsnifatı modelinin işlənilib hazırlanması üçün əsas fərziyyə hesab edilir və beləliklə, həmin modeller keçmiş məlumatlara əsasən hazırlanmışdır. Xüsusilə, davranış modellərinin hazırlanması zamanı əvvəlki defolt vəziyyəti, kreditlərin əvvəlki istifadəsi, əvvəlki ödənişlər və ya ödənişlərin toplanmasına dair məlumatlardan istifadə edilir. Praktikada, kredit riskinin təsnifatı nəticələri əlaqəli atributlar və çəki əmsalları ilə birlidə yüksək proqnozu məlumatların xüsusiyyətlərini özündə əks etdirir. Ümumi reyting hər bir xüsusiyyət üzrə ümumi göstəricilərdən formallaşır.

Kreditin verilmesi üzrə avtorizasiya səviyyələri, həmçinin korporativ, kommersiya və KOS müştərilərinin reytinginə uyğun olaraq müəyyən edilir. Bu metodologiyanın məqsədi aşağı reytingli müştərinin yüksək reyting səviyyələrinə, yüksək reytingli müştərinin isə aşağı reyting səviyyələrinə təyin etməklə, kredit proseslərini risk əsasında optimallaşdırmaqdır.

Defoltun müəyyən edilməsi üçün Bank aşağıdakı meyarları nəzərə alır:

- ödənişin 90 gündən artıq gecikdirilməsi;
- Borcalanın Bankdan götürdüyü kreditlərdən ən azı birini qaytara bilməməsi (çarpaz defolt);
- Borcalanın mənfi kredit tarixçəsinə malik olması;
- Borcalanın ödəmə qabiliyyətinin pisləşməsi.

Kredit riskinin təsnifatı göstəricilərinə əsaslanan reytinglər oxşar risk profilli maliyyə aktivlərini eks etdirir. Bu səbəbdən, defolt ehtimalları Bankın ümumi mənşəli riskləri (seqment və reytinglər üzrə) əsasında hesablanır.

Kredit riskinin təsnifatı sistemi. Kredit riskinin qiymətləndirilməsi və kredit riskinin səviyyəsinə görə maliyyə aletlərinin təsnifləşdirilməsi məqsədilə Bank iki yanaşmadan: Daxili risk əsaslı reyting sistemindən (IRB) və beynəlxalq reyting agentlikləri (Standard & Poor's - "S&P", Fitch, Moody's) tərəfindən müəyyənləşdirilən xarici kredit reytingi sistemindən istifadə edir. Kənar kredit reytingləri və müəyyən edilmiş PD intervalları aşağıdakı cədveldə göstərilir:

23 Risklərin idarə olunması (davamı)

| Vahid şkala üzrə ödəmə qabiliyyəti dərəcələri | Kənar beynəlxalq reyting agentliklərinin müvafiq reytingləri (S&P) | Müvafiq PD intervalı |
|-----------------------------------------------|--------------------------------------------------------------------|----------------------|
| Ən yüksək dərəcə | Reytingi AAA dan BB+ dək | 0,01% - 0,5% |
| Yüksək dərəcə | Reytingi BB dən B+ dək | 0,51% - 3% |
| Orta dərəcə | B, B- | 3% - 10% |
| Xüsusi monitoring tələb edir | CCC+ dən CC- dək | 10% - 99,9% |
| Defolt | C, D-I, D-II | 100% |

Vahid şkala üzrə kredit riskinin hər bir səviyyəsi üçün müəyyən ödəmə qabiliyyəti dərəcələri təyin olunur:

- *Ən yüksək dərəcə* – aşağı kredit riski olan yüksək keyfiyyətli aktivlər;
- *Yüksək dərəcə* – orta kredit riski olan kifayət qədər keyfiyyətli aktivlər;
- *Orta dərəcə* – qənaətbəxş kredit riski olan orta keyfiyyətli aktivlər;
- *Xüsusi monitoring tələb edir* – daha etraflı monitoring və bərpaedici idarəetmə tələb edən kreditləşdirmə mexanizmləri; və
- *Defolt* – defolt hadisəsi baş vermiş kreditləşdirmə mexanizmləri.

Kənar reytinglər. Kontragentlərə kənar reytinglər S&P, Moody's və Fitch kimi müstəqil beynəlxalq reyting agentlikləri tərəfindən təyin edilir. Bu reytinglər ictimaiyyətə açıqdır. Həmin reytinglər və müvafiq PD intervalları aşağıdakı maliyyə aletlərinə tətbiq edilir: ARMB-dən alınacaq vəsaitlər, müxbir hesablar üzrə qalıqlar, o cümlədən overnaty depozitlər və depozitlər.

Defolt ehtimalı (PD). PD müəyyən müddət ərzində defoltun baş vermə ehtimalının qiymətləndirilməsidir. Hər bir maliyyə aktivinə üzrə hesablanmış bütöv müddət üçün PD əyrisi portfelin müddətindən, reytingindən və seqmentindən asılıdır. 12-aylıq defolt ehtimalı bütöv müddət üçün PD əyrisinin bir hissəsi kimi hesablanır. Bütöv müddət üçün defolt ehtimalının hesablanması üçün Bank seqment və məhsulun növündən asılı olaraq "Bayesian Scalar", "Weibull və Düzəliş Edilmiş Weibull paylanması" kimi fərqli statistik yanaşmalardan istifadə edir.

ECL-in hesablanması üçün iki növ defolt ehtimalından istifadə edilir: 12 aylıq və bütöv müddət üçün defolt ehtimalı. 12 aylıq defolt ehtimalının qiymətləndirilməsi əvvəlki dövrler üzrə defolt haqqında mövcud olan ən son məlumatlara əsaslanır və zərurət yarandıqda, dəsteklənen proqnoz məlumatları da nəzərə alınır. Bütöv müddət üçün defolt ehtimalı maliyyə aletinin qalan müddəti ərzində defoltun baş vermə ehtimalının qiymətləndirilməsini eks etdirir və maliyyə aletinin bütün müddəti ərzində 12 aylıq defolt ehtimalının məbleğinə bərabərdir. Bütöv müddət üzrə defolt ehtimalının hesablanması üçün Bank seqmentdən və kreditin növündən (miqrasiya matrisi əsasında hesablanmış 12 aylıq defolt ehtimalının ekstrapolyasiyası, əvvəlki dövrler üzrə defolt məlumatları əsasında bütöv müddət üzrə defolt ehtimalı əyri) asılı olaraq müxtəlif statistik üsullardan, risklərin intensivliyi metodundan və digər yanaşmalardan istifadə edir.

Makroiqtisadi amillər. Bankın daxili proqnozlari növbəti üç il ərzində gözlənilen makroiqtisadi inkişaf üzrə ən dəqiq təxminləri eks etdirir. Üç ildən sonra heç bir makroiqtisadi təsir nəzərə alınmamışdır. Müvafiq iqtisadi dəyişənlərin defolt ehtimalına təsiri həmin dəyişənlərdəki dəyişikliklərin əvvəlki dövrlərdə defolt səviyyəsinə təsirini aydınlaşdırmaq üçün statistik regressiya təhlindən istifadə etməklə müəyyən edilmişdir.

Digər iqtisadi proqnozlarda olduğu kimi, bu proqnozlarda da yüksək dərəcədə qeyri-müəyyənlik mövcuddur və bu səbədən, faktiki nəticələr proqnozlaşdırılan nəticələrdən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bank hesab edir ki, bu proqnozlar mümkün nəticələrin ən dəqiq təxminlərini eks etdirir.

Defolt baş verəcəyi halda itirilməsi gözlənilen məbləğ (LGD). LGD defolt baş verdiyi zaman yaranan zərərin qiymətləndirilməsidir. Bu, müqavilə üzrə ödənilməli gələcək pul axınları ilə borcalanın əldə etməsi gözlənilen pul axınları arasındaki fərqə əsaslanır. Gözlənilen zərərlər hesabat dövrünün sonunda cari dəyəre diskontlaşdırılır.

LGD kontragentin və maliyyə aletinin növündən asılıdır. LGD defolt hadisəsinin baş vermesindən sonra gözlənilen defolt vəziyyətindən qayıtma hallarına təsir edən amillər əsasında müəyyən edilir. LGD-nin hesablanması defolt vəziyyətindən qayıtma statistikasına əsasən hesablanır.

23 Risklərin idarə olunması (davamı)

LGD defolt olmuş kredit üzrə zərərin həcmi ilə ilə bağlı Bankın proqnozunu eks etdirir. LGD kontragentin növündən, iddianın növündən və prioritetindən, eləcə də girovun və ya digər kredit təminatının mövcudluğundan asılıdır.

12 aylıq və bütöv müddət üzrə LGD defolt hadisəsinin baş verməsindən sonra gözlənilən defolt vəziyyətindən qayıtma hallarına təsir edən amillər əsasında müəyyən edilir. LGD-nin qiymətləndirilməsi yanaşması üç məmkün mütoda bölüne bilər:

- LGD-nin girovun müəyyən xüsusiyyətləri əsasında qiymətləndirilməsi;
- LGD-nin defolt vəziyyətindən qayıtma statistikasına əsasən portfel əsasında hesablanması; və ya
- LGD-nin ferqli amillər və ssenarilərdən asılı olaraq fərdi qaydada müəyyən edilməsi.

LGD-ni hesablayarkən Bank girovun proqnozlaşdırılan dəyəri, əvvəlki dövrlərdə satış üzrə güzəştlər, həmçinin daşınmaz emlak, pul və likvid qiymətli kağızlar ilə təmin edilmiş kreditlərə dair digər amillər kimi müəyyən xüsusiyyətləri nəzərə alır. LGD korporativ kreditlər və təminatlı/təminatsız fərdi kreditlər üzrə qalığın ödənilməsi ilə bağlı mövcud olan ən son statistik məlumatlardan istifadə etməklə kollektiv əsasda hesablanır.

Defolta məruz qalan dəyər (EAD). EAD hesabat dövründən sonra riskin məbleğində gözlənilən dəyişiklikləri nəzərə alaraq, gələcək defolt tarixində riskin qiymətləndirilməsi, o cümlədən əsas borc və faizlərin ödənilməsi və kredit öhdəlikləri üzrə vəsaitlərin gözlənilən istifadəsidir.

Bərpa olunan kreditlər üzrə EAD Kreditə Konvertasiya Əmsalından (CCF) istifadə etməklə qiymətləndirilir. CCF müəyyən müddət ərzində balansdankənar məbleğlərin balans öhdəliyinə çevriləməsi ehtimalını eks etdirən göstəricidir. Maliyyə zəmanetləri üzrə CCF beynəlxalq "Basel 3" standartına əsasən müəyyən edilir.

EAD maliyyə alətinin növünə görə fərqlənən gözlənilən ödəniş qrafikinə əsasən müəyyən edilir. Amortizasiya olunan maliyyə alətləri və birdəflik kreditlər üçün EAD borcalan tərefindən 12 ay müddətinə və ya bütöv müddət üzrə ödənişlər əsasında müəyyən edilir. Bu zaman borcalan tərefindən gözlənilən artıq ödəmə də nəzərə alınır. Hesablamaya, həmçinin vaxtından əvvəl ödəniş və ya yeniden maliyyələşdirmə ehtimalları daxildir. Bərpa olunan kreditlər üçün EAD istifadə edilmiş vəsaitlərin cari qalığını defolt anında qalan limitin gözlənilən istifadəsini nəzərdə tutan "Kreditə Konvertasiya Əmsalına" əlavə etməklə proqnozlaşdırılır. Bu fərziyyələr kreditin növü, cari istifadə limiti və müəyyən borcalanın davranış xüsusiyyətlərindən asılı olaraq dəyişir.

Maliyyə aktivlərinin mərhələlər üzrə təsnifikasi

Hazırkı maliyyə hesabatlarında tanınmış ECL səviyyəsi maliyyə aktivinin üç mərhələli model üzrə hansı mərhələyə təsnifləşdirilməsindən asılıdır. 1-ci Mərhələ - İlkin tanınma zamanı dəyərsizləşməmiş və həmin vaxtdan kredit riski əhəmiyyətli dərəcədə artmamış maliyyə aktivləri üzrə 12 aylıq ECL əsasında dəyərsizləşmə ehtiyatı tanınır. İlkin tanınma vaxtından etibarən kredit riski əhəmiyyətli dərəcədə artmış, lakin hələ dəyərsizləşmiş maliyyə aləti 2-ci Mərhələyə köçürülrən və dəyərsizləşmə ehtiyatı bütöv müddət üçün gözlənilən kredit zərerleri əsasında tanınır. Maliyyə aləti dəyərsizləşdikdə 3-cü Mərhələyə köçürülrən və dəyərsizləşmə ehtiyatı bütöv müddət üçün gözlənilən kredit zərerleri əsasında tanınır. Aktivin 3-cü Mərhələyə köçürülməsi nəticəsində Bank faiz gəlirini ümumi balans dəyəri əsasında tanımağı dayandırır və faiz gəlirini hesablayarkən gözlənilən kredit zərerleri çıxılmaqla, balans dəyərinə aktivin nominal faiz dərəcəsini tətbiq edir.

- *Kredit riskinin əhəmiyyətli dərəcədə artması (2-ci Mərhələ)*

İlkin tanınma vaxtından etibarən kredit riskində əhəmiyyətli dərəcədə artmən olub-olmamasının qiymətləndirilməsi bütün portfel üzrə aparılır (2-ci Mərhələ). 2-ci Mərhələni müəyyən etmek üçün istifadə edilən meyarların uyğunluğu Bankın Risklərin İdare Edilməsi Departamenti tərefində mütəmadi olaraq nəzərdən keçirilir və təhlil edilir. Maliyyə aktivlərinin ödənişi 30 gündən artıq gecikdirildiyi halda, ilkin tanınma vaxtından kredit riskinin əhəmiyyətli dərəcədə artması fərziyyəsi təkzib edilmir.

23 Risklərin idarə olunması (davamı)

Aşağıdakı keyfiyyət, kəmiyyət və ya məhdudlaşdırıcı meyarlardan bir və ya bir neçəsi baş verdiyi təqdirdə, Bank maliyyə aləti üzrə kredit riskinin əhəmiyyətli dərəcədə artdığını hesab edir:

- ödəniş müddəti 31-90 gün gecikdirildikdə;
- vaxtı keçmiş kreditlər restrukturizasiya edildikdə;
- müştərilərə "xüsusi monitoring tələb edir" ödəmə qabiliyyəti dərəcəsi təyin edildikdə;
- Müştərinin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı rəhbərlik tərefindən hər hansı digər məlumat təqdim edildikdə.

Kredit riskinin əhəmiyyətli dərəcədə artması meyari artıq yerinə yetirilmədikdə, maliyyə aləti 6 aylıq karantin müddəti bitdikdən sonra 1-ci Mərhələyə geri köçürürlür.

Maliyyə aktivləri keyfiyyət göstəricisi əsasında 2-ci Mərhələyə köçürüldüyü halda, Bank həmin göstəricinin saxlanılması və ya dəyişdirilməsindən əmin olmaq üçün ona nəzarət edir.

ECL modellərinə daxil edilmiş proqnoz məlumatları. Kredit riskinin əhəmiyyətli dərəcədə artmasının qiymətləndirilmesi və gözlənilən kredit zərərlərinin hesablanması zamanı dəstekləyici proqnoz məlumatlarından istifadə edilir. Bank kredit riski və gözlənilən kredit zərərlərindəki dəyişikliklərə uyğun olan bəzi əsas iqtisadi dəyişənləri müəyyən etmişdir. Bu iqtisadi dəyişənlərə dair proqnozlar ("əsas iqtisadi ssenari") Bank tərefindən təqdim edilir və növbəti üç il üçün gözlənilən makroiqtisadi vəziyyətin ən dəqiq təxminlərini eks etdirir. Müvafiq iqtisadi dəyişənlərin PD, EAD və LGD-yə təsiri həmin dəyişənlərdəki dəyişikliklərin əvvəlki dövrlərdə defolt səviyyəsinə, elecə də LGD və EAD-nin komponentlərinə təsirini aydınlaşdırmaq üçün statistik regressiya təhlilindən istifadə etməklə müəyyən edilmişdir.

Əsas iqtisadi ssenariyə əlavə olaraq, Bankın Risklərin İdare Edilməsi departamenti ssenari çəkiləri ilə yanaşı digər mümkün ssenariləri də təmin edir. İstifadə edilən digər ssenarilərin sayı qeyri-xətliliyin təmin edilməsi üçün əsas məhsulun hər bir növünün təhlili əsasında müəyyən edilir. Ssenarilərin sayı və xüsusiyyətləri hər bir hesabat tarixində yenidən qiymətləndirilir. Ssenari çəkiləri seçilmiş hər bir ssenarinin eks etdirdiyi mümkün nəticələrin həcmini nəzərə alaraq, statistik təhlil və ekspert mülahizəsi əsasında müəyyən edilir. SICR hər bir əsas və digər ssenarilər üçün bütöv müddət üzrə PD-ni müvafiq çəki ssenarilərinə, elecə də kəmiyyət və məhdudlaşdırıcı meyarlara vurmaqla qiymətləndirilir. Bu, bütöv maliyyə alətinin 1-ci, 2-ci və ya 3-cü Mərhələlərə aid edilməsini və 12 aylıq və ya bütöv müddət üzrə ECL-in qeydə alınmasını müəyyən edir. Bu qiymətləndirmədən sonra Bank ECL-i ehtimalı ilə ölçülmüş 12 aylıq ECL (1-ci Mərhələ) və ya ehtimal ilə ölçülmüş bütöv müddət üzrə ECL (2-ci və 3-cü Mərhələlər) kimi qiymətləndirir. Ehtimal ilə ölçülmüş bu ECL-lər müvafiq ECL modelindəki hər bir ssenarini sınadın keçirməklə və müvafiq ssenari çəkisinə vurmaqla (ilkin məlumatların çəkisindən fərqli olaraq) müəyyən edilir.

Hər bir iqtisadi proqnozda olduğu kimi, onlارın reallaşması ilə bağlı fərziyyələr və ehtimallar yüksək dərəcəli qeyri-müəyyənliklə əlaqəlidir və buna görə də faktiki nəticələr proqnozlaşdırılan nəticələrdən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bank bu proqnozları mümkün nəticələrin ən dəqiq təxminləri kimi hesab edir və seçilmiş ssenarilərin mümkün ssenarilərin diapazonunu düzgün eks etdirməsini müəyyən etmək üçün Bankın fərqli portfelləri daxilində qeyri-xətliliyi və assimetriyalılığı təhlil etmişdir.

Bank maliyyə aktivləri üzrə təxminlər və faktiki zərərlər arasındaki fərqlərin azaldılması üçün öz metodologiya və fərziyyələrini müntəzəm olaraq nəzərdən keçirir. Belə fərqlərin təhlili (bək-testing) ən azı ildə bir dəfə aparılır.

ECL-in qiymətləndirilməsi metodologiyası üzrə bək-testing nəticəleri Bankın rehberliyinə təqdim edilir və səlahiyyətli şəxslərlə razılışdırıldıqdan sonra modellərin və fərziyyələrin təkmilləşdirilməsi üçün növbəti addımlar müəyyən edilir.

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

23 Risklərin idarə olunması (davamı)

Bankın monetar aktiv və öhdəlikləri üzrə coğrafi konsentrasiya aşağıdakı kimidir:

| | 2019 | | | | 2018 | | | |
|----------------------------------------------------------|-----------------|---------------|--------------------------------------|----------------|-----------------|----------------|--------------------------------------|----------------|
| | Azerbay-can | İET | MDB ve digər xarici ölkələr | Cəmi | Azerbay-can | İET | MDB ve digər xarici ölkələr | Cəmi |
| | | | Cəmi | Cəmi | | | Cəmi | Cəmi |
| Aktivlər | | | | | | | | |
| Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri | 114,592 | 87,731 | 73 | 202,396 | 83,833 | 79,384 | 215 | 163,432 |
| Kredit təşkilatlarından alınacaq vəsaitlər | 8,551 | 6,156 | 6,279 | 20,986 | 2,807 | 42,579 | 16,644 | 62,030 |
| Müşterilərə verilmiş kreditlər | 160,678 | — | — | 160,678 | 144,831 | — | — | 144,831 |
| ARMB-nin notları və diger istiqrazlar | 36,536 | — | — | 36,536 | 45,226 | — | — | 45,226 |
| Sair maliyyə aktivləri | 2,865 | — | — | 2,865 | 2,957 | — | — | 2,957 |
| Cəmi aktivlər | 323,222 | 93,887 | 6,352 | 423,461 | 279,654 | 121,963 | 16,859 | 418,476 |
| Öhdəliklər | | | | | | | | |
| Kredit təşkilatlarına ödəniləcək vəsaitlər | 10,051 | — | — | 10,051 | 7,237 | — | 33 | 7,270 |
| Müşterilərə ödəniləcək vəsaitlər | 330,609 | — | — | 330,609 | 335,050 | — | — | 335,050 |
| Sair maliyyə öhdəlikləri | 9,341 | — | — | 9,341 | 3,179 | — | — | 3,179 |
| Cəmi öhdəliklər | 350,001 | — | — | 350,001 | 345,466 | — | 33 | 345,499 |
| Xalis aktivlər / (öhdəliklər) | (26,779) | 93,887 | 6,352 | 73,460 | (65,812) | 121,963 | 16,826 | 72,977 |

Likvidlik riski və maliyyələşdirmənin idarə edilməsi

Likvidlik riski adı və ya fövqəladə şəraitdə ödəniş tarixində Bankın ödənişlə bağlı öhdəliklərini yerinə yetirə bilməməsi riskidir. Bu riski məhdudlaşdırmaq məqsədilə rəhbərlik gözlənilən pul vəsaitləri hərəkətlərinin hərtərəfli qiymətləndirilməsi üçün mürekkeb sistem tərtib etmişdir. Likvidliyin idarə edilmesi metodları və hesabatları Bankın Müşahidə Şurası tərəfindən təsdiq edilir, Aktivlərin və öhdəliklərin idarə edilməsi Departamenti tərəfindən hazırlanır və hər ay Aktivlər və Öhdəliklər Komitəsi tərəfindən nəzərdən keçirilir.

Bank pul vəsaitlərinin hərəkəti gözlənilmədən kəsildiyi təqdirdə asanlıqla satıla bilən, bazarda fəal alınıb-satılan və müxtəlif aktivlər portfelinə sahibdir. Bundan əlavə, Bank ARMB-də məcburi ehtiyat saxlayır və bütün filialları, bankomatları və müxbir hesablardakı qalıqları üzrə çox effektiv pul vəsaitlərinin idarə edilməsi sistemini istifadə edir.

Likvidlik vəziyyəti Bank tərəfindən ARMB-nin təyin etdiyi minimum 30% likvidlik əmsalına əsaslanaraq fərdi şəkildə qiymətləndirilir və idarə edilir. 31 dekabr tarixinə bu əmsallar aşağıdakı kimi olmuşdur:

| | 2019 | 2018 |
|----------------------|--------|--------|
| Anı likvidlik əmsali | 48.25% | 45.27% |

Maliyyə öhdəliklərinin ödəniş tarixinə qalmış müddətlər üzrə təhlili. Aşağıdakı cədvələ diskont edilməmiş müqavilə öhdəlikləri əsasında Bankın 31 dekabr tarixinə maliyyə öhdəlikləri ödəniş tarixinə qalmış müddətlər üzrə təqdim edilir. Tələb əsasında ödənilməli öhdəliklər ödəniş tələbinin mümkün olan ən tez tarixdə verilmiş hesab olunur. Bununla bərabər Bank gözləyir ki, müşterilərin çoxu Bank ödənişi aparmalı olduğu ən tez tarixdə ödənişi tələb etməyəcək və cədvəl keçmiş müddətlər üçün əmanətlərin tələb edilməsi haqqında məlumat əsasında Bankın hesablaşdığı gözlənilən pul vəsaitlərinin hərəkətlərini eks etdirmir.

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

23 Risklərin idarə olunması (davamı)

| 31 dekabr 2019 | 3 aydan az | 3-12 ay | 1-5 il | 5 ildən çox | Cəmi |
|-------------------------------------------------------|-------------------|----------------|---------------|--------------------|----------------|
| Maliyyə öhdəlikləri | | | | | |
| Kredit təşkilatlarına ödəniləcək vəsaitlər | 1,565 | 925 | 4,115 | 6,332 | 12,937 |
| Müştərilərə ödəniləcək vəsaitlər | 295,234 | 17,756 | 9,060 | 10,948 | 332,998 |
| Sair maliyyə öhdəlikləri | 3,777 | 1,255 | 2,934 | 1,375 | 9,341 |
| Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri | 300,576 | 19,936 | 16,109 | 18,655 | 355,276 |
| | | | | | |
| 31 dekabr 2018 | 3 aydan az | 3-12 ay | 1-5 il | 5 ildən çox | Cəmi |
| Maliyyə öhdəlikləri | | | | | |
| Kredit təşkilatlarına ödəniləcək vəsaitlər | 550 | 210 | 3,677 | 5,441 | 9,878 |
| Müştərilərə ödəniləcək vəsaitlər | 393,308 | 32,439 | 10,729 | — | 436,476 |
| Sair maliyyə öhdəlikləri | 3,179 | — | — | — | 3,179 |
| Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri | 397,037 | 32,649 | 14,406 | 5,441 | 449,533 |

Aşağıdakı cədvəldə Bankın maliyyə təəhhüdləri və şərti öhdəlikləri müqavilə müddətləri üzrə göstərilir. Hər bir yerinə yetirilməmiş kredit öhdəliyi müştərinin icra edilməsini tələb edə bildiyi ən erkən tarixin təsadüf etdiyi müddətə daxil edilir. Buraxılmış maliyyə zəmanəti haqqında müqavilələrlə bağlı zəmanətin maksimal məbləği həmin zəmanətin tələb edilə bildiyi ən erkən dövrə aid edilir.

| | 3 aydan az | 3-12 ay | 1-5 il | 5 ildən çox | Cəmi |
|------|-------------------|----------------|---------------|--------------------|-------------|
| 2019 | 11,485 | 12,633 | 38,817 | 35,389 | 98,324 |
| 2018 | 12,624 | 16,656 | 56,221 | 17,593 | 103,094 |

Bank şərti öhdəliklər və ya təəhhüdlərin öhdəliyin müddəti başa çatana qədər yerinə yetirilməsinin tələb olunmayacağını təxmin edir.

Bankın öz öhdəliklərini ödəmək qabiliyyəti eyni müddət ərzində aktivlərin ekvivalent məbləğini reallaşdırmaq qabiliyyətinə əsaslanır.

Bank hər hansı bir təşkilatdan və ya fiziki şəxslərin müddəli depozitləri daxildir. Ödəmə müddətlərinin təhlili hər hansı konkret müddətdə əhəmiyyətli mənfi müddətlərin olmasına göstərmir.

Müştərilərə ödəniləcək vəsaitləre fiziki şəxslərin müddəli depozitləri daxildir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq Bank bu depozitləri əmanətçinin tələbi ilə qaytarmalıdır (Qeyd 17).

Bank likvidliyin idarə edilməsi üçün yuxarıda göstərilən diskontlaşdırılmamış məbləğlər nəzərə almadan öhdəliklərin ödəmə müddətləri üzrə yuxarıda göstərilən təhlilindən istifadə etmir. Bunun əvəzində, Bank aşağıda göstərildiyi kimi gözlənilən ödəmə müddətlərinə və likvidlik kəsirinə nəzarət edir:

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

23 Risklərin idarə olunması (davamı)

| | 3 aydan az | 3-12 ay | 1-5 il | 5 ildən çox | Cəmi |
|------------------------------------------------------------------------|-------------------|----------------|---------------|--------------------|---------------|
| 31 dekabr 2019-cu il tarixinə | | | | | |
| Maliyyə aktivləri | 310,825 | 69,037 | 37,084 | 6,515 | 423,461 |
| Maliyyə öhdəlikləri | 300,578 | 19,307 | 13,897 | 16,219 | 350,001 |
| Gözlənilən ödəmə müddətlərinə əsasən xalis likvidlik kəsiri | | | | | |
| | 10,247 | 49,730 | 23,187 | (9,704) | 73,460 |
| 31 dekabr 2018-ci il tarixinə | | | | | |
| Maliyyə aktivləri | 289,787 | 78,809 | 45,382 | 4,498 | 418,476 |
| Maliyyə öhdəlikləri | 293,881 | 32,011 | 11,281 | 8,326 | 345,499 |
| Gözlənilən ödəmə müddətlərinə əsasən xalis likvidlik kəsiri | | | | | |
| | (4,094) | 46,798 | 34,101 | (3,828) | 72,977 |

Bazar riski maliyyə alətlərinin ədalətli dəyərinin və ya onlar üzrə gələcək pul axınlarının faiz dərəcələri və valyuta məzənnələri kimi bazar parametrlərdə dəyişikliklər nəticəsində tərəddüd etməsi riskidir. Bank əhəmiyyətli kapital, korporativ sabit gelir və ya törəmə alətlərə malik deyildir.

Faiz dərəcəsi riski. Faiz dərəcəsi riski maliyyə alətlərinin ədalətli dəyərinin və ya onlar üzrə gələcək pul axınlarının faiz dərəcəsinin artması/azalması nəticəsində ucuzaşması/bahalaşması riskidir.

31 dekabr 2019 və 2018-ci il tarixinə Bankın dəyişən faiz dərəcələri ilə maliyyə alətləri olmamışdır.

Valyuta riski. Valyuta riski maliyyə alətinin dəyərinin xarici valyuta dərəcələrində dəyişikliklərə görə tərəddüd etməsi riskidir. Bank özünün maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə qüvvədə olan xarici valyuta məzənnələrindəki dəyişikliklərin təsir göstərməsi riskine məruzdur.

Aşağıdakı cədvəllər 31 dekabr tarixinə Bankın qeyri-ticarət monetar aktivləri və öhdəlikləri və proqnozlaşdırılmış pul vəsaitləri hərəketləri üzrə əhəmiyyətli riskə məruz qaldığı valyutalar göstərilir. Təhlil, bütün digər göstəricilərin sabit qalması şərti ilə, valyuta dərəcəsinin AZN-ə qarşı məntiqi dərəcədə mümkün olan hərəkətinin mənfeət və ya zərər və sair məcmu gelir haqqında hesabata təsirini (valyutaya qarşı həssas olan qeyri-ticarət monetar aktivlərin və öhdəliklərin ədalətli dəyərinə görə) hesablayır. Kapitala təsir mənfeət və ya zərər və sair məcmu gelir haqqında hesabatda və ya kapitalda potensial xalis azalma, müsbət məbləğ isə xalis potensial artma əks etdirir.

| Valyuta | Məzənnədə artım, % 2019 | Vergidən əvvəl mənfeətə təsir 2019 | Məzənnədə artım, % 2018 | Vergidən əvvəl mənfeətə təsir 2018 |
|----------------|-----------------------------------------|---------------------------------------------------|-----------------------------------------|---------------------------------------------------|
| USD | 0.00 | - | 0.00 | - |
| EUR | 0.92 | (32) | 5.06 | 40 |
| Valyuta | Məzənnədə azalma, % 2019 | Vergidən əvvəl mənfeətə təsir 2019 | Məzənnədə azalma, % 2018 | Vergidən əvvəl mənfeətə təsir 2018 |
| USD | 0.00 | - | (0.01) | (1) |
| EUR | (4.90) | 170 | (5.86) | (47) |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

23 Risklərin idarə olunması (davamı)

Əməliyyat riski. Əməliyyat riski sistemlərin nasazlığı, işçilərin səhvi, saxtakarlıq və ya xarici hadisələr nəticəsində yaranan riskdir. Nəzarət sistemi işləməyəndə əməliyyat riskləri nüfuza xələ getirir, hüquqi nəticələrə və ya maliyyə zərərlərinə getirib çıxara bilər. Bank bütün əməliyyat risklərinin aradan götürülməsini güman edə bilməz, lakin nəzarət sistemi və potensial risklərin izlənməsi və onlarla bağlı tədbirlərin görülməsi həmin risklərin idarə edilməsi üçün effektiv alet ola bilər. Nəzarət sisteminə vəzifələrin səmərəli bölüşdürülməsi, giriş, təsdiqləmə və tutuşdurma prosedurları, heyətin təlimləndirilməsi və qiymətləndirilməsi prosesləri, eləcə də daxili auditdən istifadə daxildir.

24 Maliyyə alətlərinin ədalətli dəyəri

| Qiymətləndirmə tarixi | Ədalətli dəyərin ölçüləməsi üçün istifadə edilən göstəricilər | | | | Cəmi |
|-----------------------|---------------------------------------------------------------|-----------------------------------------------------------|--------------------------------------------------------------|--|------|
| | Fəal bazarda müəyyən edilmiş qiymətlər (Səviyyə 1) | Əhəmiyyətli müşahidə edilən giriş məlumatları (Səviyyə 2) | Əhəmiyyətli müşahidə edilməyən giriş məlumatları (Səviyyə 3) | | |

Ədalətli dəyəri açıqlanan aktivlər

Kredit təşkilatlarından alınacaq

| | | | | | |
|---------------------------------------|----------------|--------|---|---------|---------|
| vesaitlər | 31 dekabr 2019 | - | - | 20,986 | 20,986 |
| Müşterilərə verilmiş kreditlər | 31 dekabr 2019 | - | - | 160,678 | 160,678 |
| ARMB-nin notları və digər istiqrazlar | 31 dekabr 2019 | 36,476 | - | 60 | 36,536 |
| Sair maliyyə aktivləri | 31 dekabr 2019 | - | - | 2,865 | 2,865 |

Ədalətli dəyəri açıqlanan öhdəliklər

Kredit təşkilatlarına ödəniləcək

| | | | | | |
|----------------------------------|----------------|---|---|---------|---------|
| vesaitlər | 31 dekabr 2019 | - | - | 10,051 | 10,051 |
| Müşterilərə ödəniləcək vesaitlər | 31 dekabr 2019 | - | - | 330,609 | 330,609 |
| Sair maliyyə öhdəlikləri | 31 dekabr 2019 | - | - | 9,341 | 9,341 |

| Qiymətləndirmə tarixi | Ədalətli dəyərin ölçüləməsi üçün istifadə edilən göstəricilər | | | | Cəmi |
|-----------------------|---------------------------------------------------------------|-----------------------------------------------------------|--------------------------------------------------------------|--|------|
| | Fəal bazarda müəyyən edilmiş qiymətlər (Səviyyə 1) | Əhəmiyyətli müşahidə edilən giriş məlumatları (Səviyyə 2) | Əhəmiyyətli müşahidə edilməyən giriş məlumatları (Səviyyə 3) | | |

Ədalətli dəyəri açıqlanan aktivlər

Kredit təşkilatlarından alınacaq

| | | | | | |
|---------------------------------------|----------------|--------|---|---------|---------|
| vesaitlər | 31 dekabr 2018 | - | - | 62,030 | 62,030 |
| Müşterilərə verilmiş kreditlər | 31 dekabr 2018 | - | - | 144,831 | 144,831 |
| ARMB-nin notları və digər istiqrazlar | 31 dekabr 2018 | 45,166 | - | 60 | 45,226 |

Ədalətli dəyəri açıqlanan öhdəliklər

Kredit təşkilatlarına ödəniləcək

| | | | | | |
|----------------------------------|----------------|---|---|---------|---------|
| vesaitlər | 31 dekabr 2018 | - | - | 7,270 | 7,270 |
| Müşterilərə ödəniləcək vesaitlər | 31 dekabr 2018 | - | - | 335,050 | 335,050 |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

24 Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)

Ədalətli dəyərlər əks etdirilməmiş maliyyə aktivlərinin və öhdəliklərinin ədalətli dəyəri. Aşağıda Bankın maliyyə vəziyyəti haqqında hesabatında ədalətli dəyərlər əks etdirilməmiş maliyyə alətlərinin balans dəyərləri və ədalətli dəyərləri siniflər üzrə müqayisə edilir. Cədvəldə qeyri-maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərləri təqdim edilmir.

| 2019 | Balans dəyəri | Ədalətli dəyər | Tanınmamış gelir/(zərər) |
|--------------------------------------------|--------------------------|---------------------------|-------------------------------------|
| Maliyyə aktivləri | | | |
| Pul vəsaitləri və onların ekvivalentləri | 202,396 | 202,396 | - |
| Kredit təşkilatlarından alınacaq vəsaitlər | 20,986 | 20,986 | - |
| Müşterilərə verilmiş kreditlər | 204,171 | 204,171 | - |
| Sair maliyyə aktivləri | 2,865 | 2,865 | - |
| Maliyyə öhdəlikləri | | | |
| Kredit təşkilatlarına ödəniləcek vəsaitlər | 10,051 | 10,051 | - |
| Müşterilərə ödəniləcek vəsaitlər | 330,609 | 330,609 | - |
| Sair maliyyə öhdəlikləri | 9,341 | 9,341 | - |
| 2018 | Balans dəyəri | Ədalətli dəyər | Tanınmamış gelir/(zərər) |
| Maliyyə aktivləri | | | |
| Pul vəsaitləri və onların ekvivalentləri | 163,432 | 163,432 | - |
| Kredit təşkilatlarından alınacaq vəsaitlər | 62,030 | 62,030 | - |
| Müşterilərə verilmiş kreditlər | 191,385 | 191,385 | - |
| Sair maliyyə aktivləri | 2,957 | 2,957 | - |
| Maliyyə öhdəlikləri | | | |
| Kredit təşkilatlarına ödəniləcek vəsaitlər | 7,270 | 7,270 | - |
| Müşterilərə ödəniləcek vəsaitlər | 335,050 | 335,050 | - |
| Sair maliyyə öhdəlikləri | 3,179 | 3,179 | - |

Ədalətli dəyərləri balans dəyərlərinə təxminən bərabər olan aktivlər. Tez satılı bilen və ödəmə müddəti qısa (üç aydan az) olan maliyyə aktivləri və öhdəlikləri ilə bağlı olaraq ehtimal edilir ki, onların balans dəyərləri təxminən ədalətli dəyərlərinə bərabərdir. Bu fərziyyə həmçinin müddətsiz depozitlərə və xüsusi ödəmə müddəti olmayan əmanət hesablarına da tətbiq edilir.

Amortizasiya olunmuş dəyərlə uçota alınan maliyyə aktivləri və maliyyə öhdəlikləri. Kotirovka olunan edilmiş notların ədalətli dəyəri hesabat tarixində kotirovka edilmiş bazar qiymətlərinə əsaslanır. Kotirovka olunmayan alətlər, müşterilərə verilmiş kreditlər, müştəri depozitləri, kredit təşkilatlarından alınacaq vəsaitlər, kredit təşkilatlarına ödəniləcek vəsaitlər, elecə də sair maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyəri oxşar şərtləri, kredit riski və ödəniş tarixinədək qalmış müddəti olan borc alətlərinin cari dərəceləri əsasında gələcək pul vəsaitlərinin hərəkətini diskont etməklə qiymətləndirilir.

BMS 24 "Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması" standartına uyğun olaraq tərəflər o halda əlaqəli hesab edilir ki, bir tərif digər tərəfə nəzarət etmək və ya maliyyə və ya əməliyyat qərarlarının qəbul edilməsində mühüm təsir göstərmək iqtidarından olsun. Hər bir potensial əlaqəli tərəf münasibətlərini nəzərdən keçirdikdə, diqqət bu münasibətlərin yalnız hüquqi formasına deyil, mahiyyətinə də yönəldilməlidir.

Əlaqəli tərəflər əlaqəli olmayan tərəflərin həyata keçirə bilmediyi əməliyyatlarda iştirak edə biler və əlaqəli tərəflər arasında əməliyyatlar əlaqəli olmayan tərəflər arasında əməliyyatlarla eyni şərtlər, müddət və məbləğdə aparılmaya bilər.

YKB və KFS əhəmiyyətli sayda müəssisələrə birbaşa və ya dolayı nəzarət edir və onlara əhəmiyyətli təsir göstərir. Bank bu müəssisələrlə kreditlərin verilməsi, depozitlərin götürülməsi, pul vəsaitləri ilə hesablaşmalar və valyuta əməliyyatları da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bank əməliyyatlarını həyata keçirir.

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(*min Azərbaycan manatı ilə*)

25 Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması

Əlaqəli tərəflərlə əməliyyatlar üzrə cari qalıqlar aşağıda göstərilir:

| | 2019 | 2018 |
|-----------------------------------------------------------------|-----------------------------------------------------------|--------------------------------------------------------|
| | Baş müəssisə nəzarət altında olan müəssisələr | Baş müəssisə nəzarət altında olan müəssisələr |
| 1 yanvar tarixinə kreditlər üzrə qalıqlar, ümumi | - | 1,466 |
| II ərzində verilmiş kreditlər | - | - |
| II ərzində ödənilmiş kreditlər | - | (1,464) |
| Diger dəyişikliklər | - | (2) |
| 31 dekabr tarixinə kreditlər üzrə qalıqlar, ümumi | - | - |
| 31 dekabr tarixinə dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla | - | - |
| 31 dekabr tarixinə kreditlər üzrə qalıqlar, xalis | - | - |
| 1 yanvar tarixinə depozitlər üzrə qalıqlar, ümumi | 1,677 | 5,943 |
| II ərzində yerləşdirilmiş depozitlər | 1,620 | - |
| II ərzində ödənilmiş depozitlər | (3,297) | (5,780) |
| Diger dəyişikliklər | 1,294 | (163) |
| Məzənnə fərqindən gəlir/zərər | 66 | - |
| 31 dekabr tarixinə depozitlər üzrə qalıqlar, ümumi | 1,360 | - |
| 31 dekabr tarixinə dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla | (18) | - |
| 31 dekabr tarixinə depozitlər üzrə qalıqlar, xalis | 1,342 | - |
| 31 dekabr tarixinə cari hesablar | 1,360 | 186 |
| | | 1,681 |
| | | 6,229 |

31 dekabr 2019-cu il tarixinə baş müəssisənin Bankdakı cari hesablarının qalığı 1,360 AZN (2018: 1,681 AZN) təşkil etmişdir. II ərzində baş müəssisə tərefindən 0.37% (2018: 0.32%) faiz dərəcəsi ilə 1,620 AZN (2018: 103,627 AZN) məbləğində depozit yerləşdirilmiş, ümumi nəzarət altında olan müəssisələr tərefindən isə (2018: 3.25%) depozit yerləşdirilməmişdir (2018: 5,780 AZN).

Əlaqəli tərəflərlə əməliyyatlar üzrə gəlir və xərclər aşağıdakı cədvəldə göstərilir:

| | 2019 | 2018 |
|-----------------------------|-----------------------------------------------------|--------------------------------------------------|
| | Baş müəssisə nəzarətdə olan müəssisələr | Baş müəssisə nəzarətdə olan müəssisələr |
| Faiz gəlirləri | 10 | 152 |
| Faiz xərcləri | - | (31) |
| Haqq və komissiya gəlirləri | - | 23 |
| Haqq və komissiya xərcləri | (109) | (14) |
| Ümumi və inzibati xərclər | (225) | (373) |

"Yapı Kredi Bank Azərbaycan" QSC
31 dekabr 2019-cu il tarixinə maliyyə hesabatları üzrə qeydlər
(min Azərbaycan manatı ilə)

25 Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması (davamı)

5 Üzvdən ibarət olan (2018: 6 üzv) əsas idarəedici heyətə ödənişlər aşağıdakılardan ibarətdir:

| | 2019 | 2018 |
|--------------------------------------------------------------------------------|--------------|--------------|
| Əmək haqqı və qısamüddətli ödənişlər İşçilər üzrə hesablanmış digər xərclər | 1,413 110 | 1,331 100 |
| Cəmi əsas idarəedici heyətə ödənişlər | 1,523 | 1,431 |

26 Kapitalın adekvatlığı

Bank tərəfindən kapitalın idarə edilməsinin məqsədləri (i) tənzimleyici orqanın müəyyen etdiyi kapital tələblərinin yerinə yetirilməsi, (ii) Bankın daim fəaliyyət göstərən müəssisə kimi fəaliyyətinə davam etməsi imkanının təmin edilməsi və (iii) fəaliyyətin həyata keçirilməsi və səhmdar dəyerinin maksimal artırılması məqsədilə yüksək kredit reytinqinin və kapitalın adekvatlığı əmsallarının təmin edilməsidir. Tənzimleyici orqanın müəyyən etdiyi kapitalın adekvatlığı əmsallarına uyğunluq her ay Bankın idarə Heyətinin Sədri və Baş Mühasibi tərəfindən nəzərdən keçirilən və imzalanan həmin əmsalların hesablanması təsvir edən hesabatlar vasitəsilə nəzəret edilir. Kapitalın idarə edilməsinin digər məqsədləri hər il qiymətləndirilir.

Bank iqtisadi şərait və fəaliyyətinin risk xüsusiyyətləri dəyişdikcə kapital strukturunu idarə edir və müvafiq düzelişlər aparır. Kapitalın strukturunu saxlamaq və ya bu strukturda düzelişlər etmək məqsədilə Bank səhmdarlara ödənilən dividend ödənişlərinin məbləğində düzelişlər edə, kapitalı səhmdarlara qaytara bilər. Keçən illərlə müqayisədə məqsəd, siyaset və proseslərde ciddi dəyişikliklər baş vermemişdir.

Tənzimleyici orqan her bankdan və ya bank qrupundan: (a) səhmdar kapitalını minimal 50,000 AZN (2018: 50,000 AZN) səviyyəsində saxlamağı; (b) cəmi nizamnamə kapitalının risk dərəcəsi üzrə ölçülümiş aktivlərə nisbetini ('cəmi kapital əmsali') müəyyən edilmiş minimal 10% (2018: 10%) səviyyəsində və ya daha yuxarı səviyyədə saxlamağı və (c) 1 dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülümiş aktivlərə nisbetini ('1 dərəcəli kapital əmsali') müəyyən edilmiş minimal 5% (2018: 5%) səviyyəsində və ya daha yuxarı səviyyədə saxlamağı teləb edir.

Rəhbərlik hesab edir ki, Bank 2019-cu il ərzində kapitalın adekvatlığı əmsalına riayet etmişdir.

31 dekabr 2019-cu il tarixinə Bankın kapitalın adekvatlığı əmsali tənzimleyici orqanın tələblərinə əsasən aşağıdakı kimi olmuşdur:

| | 2019 | 2018 |
|--------------------------------------------|---------------|---------------|
| 1-ci dərəcəli kapital | 74,992 | 69,605 |
| 2-ci dərəcəli kapital | 6,269 | 9,071 |
| Çıxılsın – kapitaldan tutulmalar | (8,475) | (8,449) |
| Cəmi məcmu kapital | 72,786 | 70,227 |
| | | |
| Risk dərəcəsi üzrə ölçülümiş aktivlər | 220,850 | 294,648 |
| 1-ci dərəcəli kapitalın adekvatlığı əmsali | 30.15% | 20.73% |
| Cəmi kapitalın adekvatlığı əmsali | 32.96% | 23.79% |